


# Coğrafiya

METODİK VƏSAİT

7





## AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

*Musiqisi Üzeyir Hacıbəylinin,  
sözləri Əhməd Cavadındır.*

Azərbaycan! Azərbaycan!  
Ey qəhrəman övladın şanlı Vətəni!  
Səndən ötrü can verməyə cümlə hazırlız!  
Səndən ötrü qan tökməyə cümlə qadiriz!  
Üçrəngli bayraqınlı məsud yaşa!  
Minlərlə can qurban oldu!  
Sinən hərbə meydan oldu!  
Hüququndan keçən əsgər  
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,  
Sənə hər an can qurban!  
Sənə min bir məhəbbət  
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,  
Bayraqını yüksəltməyə  
Cümlə gənclər müştəqdir!  
Şanlı Vətən! Şanlı Vətən!  
Azərbaycan! Azərbaycan!

Yaqub Qəribov  
Nərminə Seyfullayeva  
Yelena Şabanova  
Şəfiqə Hümbətova  
Təranə İsmayılova

# Coğrafiya

7

Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün  
Coğrafiya fənni üzrə dərsliyin  
METODİK VƏSAİTİ

Bu nəşrlə bağlı irad və təkliflərinizi  
[bn@bakineshr.az](mailto:bn@bakineshr.az) və [derslik@edu.gov.az](mailto:derslik@edu.gov.az)  
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.  
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

B A K I  N E S R

## KİTABIN İÇİNDƏKİLƏR

DƏRSLİK KOMPLEKTİ HAQQINDA.....	3
COĞRAFIYA FƏNN KURİKULUMU HAQQINDA.....	7
FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞMA CƏDVƏLİ ...	9
FƏNLƏRARASI İNTƏQRASIYA CƏDVƏLİ .....	11
İLLİK PLANLAŞDIRMA NÜMUNƏSİ .....	13
COĞRAFIYA DƏRSLƏRİNĐƏ MÜASİR TƏLİM TEXNOLOGİYALARI .....	14
MÜASİR QİYMƏTLƏNDİRİMƏ .....	16

## MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ TEXNOLOGİYASININ ŞƏRHİ

1. YER HAQQINDA BİLİKLƏRİN İNKİŞAFI .....	20
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ .....	31
2. YER KÜRƏSİNİN KARTOQRAFİK TƏSVİRİ.....	33
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ .....	43
3. YER GÜNƏŞ SİSTEMİNDƏ.....	45
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ .....	55
4. YER SƏTHİNİN RELYEFİ .....	57
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ .....	69
5. YERİN HAVA TƏBƏQƏSİ.....	71
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ .....	85
6. YER KÜRƏSİNDƏ SUYUN PAYLANMASI .....	87
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ .....	99
7. YERİN CANLI TƏBƏQƏSİ .....	101
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ .....	111
8. DÜNYA DÖVLƏTLƏRİNİN MÜXTƏLİFLİYİ .....	113
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ .....	124
9. İQTİSADİYYAT VƏ COĞRAFIYA .....	126
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ .....	136
GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR .....	138
MƏNBƏLƏR .....	143

## **1. DƏRSLİK KOMPLEKTİ HAQQINDA**

VII sinif üçün “Coğrafiya” dərslək komplekti Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün coğrafiya fənni üzrə təhsil programı (kurikulumu)” əsasında hazırlanmışdır.

Coğrafiya fənni üzrə VII sinif dərsliyi təbiət-cəmiyyət münasibətləri baxımından şagirdlərdə məntiqi, tənqid, yaradıcı təfəkkürün, sadədən mürəkkəbə doğru inkişafın, fənnin tədrisində yeni texnologiya və kommunikasiya vasitələrinin tətbiq olunması bacarıqlarının inkişafını ön plana çəkmüşdür. Dərslək şagirdlərdə tədqiqatçılıq bacarığı, fikirlərini ümumiləşdirərkən təqdimatlar etmək, proqnoz vermək, referatlar hazırlamaq, təbiətdə və cəmiyyətdə baş verən hadisə və prosesləri təhlil edib qiymətləndirmək bacarığı formalasdıracaq, müasir Azərbaycan şagirdinə tolerantlıq, ekoloji mədəniyyət, iqtisadi göstəricilərdən istifadə edə bilmək, nəticə çıxarma, layihələr irəli sürmə bacarıqları verəcəkdir.

Dərsləklərin komplekt şəkildə nəşr olunması təhsil prosesində müəllim-şagird fəaliyyətinin tam təsəvvür olunmasını və üzvi şəkildə əlaqələndirilməsini təmin edir, müəllimin planlaşdırımdan qiyəmləndirməyə qədər bütün fəaliyyətini istiqamətləndirir, təlim prosesində şagirdlərin müstəqilliyinin və tətbiq bacarıqlarının genişlənməsinə imkan yaradır. Bu baxımdan şagirdlər məlumatlar əldə etmək üçün axtarışlara cəlb olunur, onlara fəal təlim şəraiti yaradılır. Şagirdlərin fərdi marağının nəzərə alınmaqla zəruri həyatı bacarıqların formalasdırılmasına, məntiqi, tənqid və yaradıcı təfəkkürün inkişaf etdirilməsinə imkan yaradır, təlim marağı artırır.

Dərslək komplektində Coğrafiya fənni üzrə təhsil programında (kurikulumunda) nəzərdə tutulmuş bütün məzmun standartları reallaşdırılmış, faktların dəqiqliyi, əyaniqliyin, müasirliyin, qrammatik qaydaların gözlənilməsi ön plana çəkilmişdir. Təlim materiallarında sadədən mürəkkəbə, məntiqi və xronoloji ardıcılıq nəzərə alınmışdır. Dərsləkdə öz əksini tapmış təlim materiallarının yaş səviyyəsinə uyğun, sadə dildə, lakinən olmasına çalışılmışdır. Dərsləkdən növbəti illərdə də istifadə ediləcəyindən verilmiş tapşırıqları şagirdlərin dəftərlərində işləməsi nəzərdə tutulur.

Dərsləyin əvvəlində tədris prosesinin metodoloji mərhələlərinə uyğun olaraq təlim blokları haqqında məlumat verilmişdir.

## **2. DƏRSLİK KOMPLEKTİNİN STRUKTURU**

Dərslək 9 tədris vahidindən ibarətdir:

1. Yer haqqında biliklərin inkişafı
2. Yer kürəsinin kartoqrafik təsviri
3. Yer Günəş sistemində
4. Yer səthinin relyefi
5. Yerin hava təbəqəsi
6. Yer kürəsində suyun paylanması
7. Yerin canlı təbəqəsi
8. Dünya dövlətlərinin müxtəlifliyi
9. İqtisadiyyat və coğrafiya

## Dərsliyin tədris vahidləri üzrə məzmunu

*“Yer haqqında biliklərin inkişafı”* adlanan birinci tədris vahidində elə materiallar təqdim olunmuşdur ki, şagirdlərə dünya xəritəsində dəyişiklikləri təhlil etməyə kömək edəcəkdir. Yeni ərazilərin keşfi və coğrafi adların yaranmasını tədqiqatlarla əlaqələndirmək, coğrafiya elminin elmi məqsədinin tarixi mərhələlərlə dəyişməsi haqqında məlumatlar daxil edilmişdir. Bu materiallar olduqca qiymətlidir, çünkü şagirdlərdə coğrafiyanın dəyişməsi – təsviredici elmdən izahədici, son dövrlərdə isə konstruktiv və transformasiya elminə çevriləməsi fikirlərini formalasdıracaqdır.

*“Yer kürəsinin kartografiq təsviri”* tədris vahidi şagirdlərin praktik bacarıqlarının inkişafına yönəlmışdır: məntəqələrin coğrafi koordinatlarını müəyyən etmək, miqyasdan istifadə etmək, yerin planı üzrə relyefin xüsusiyyətlərini aşkarlamaq.

*“Yer Günəş sistemində”* tədris vahidində şagirdlər Günəş sisteminin planetləri, onların xüsusiyyətləri haqqında məlumat alacaqlar. Bu tədris vahidində göy cisimlərinin qarşılıqlı təsiri və Yer kürəsinin öz oxu və orbital hərəkətinin coğrafi nəticələri xüsusi vurğulanmışdır. Tədris vahidində şagirdlərin mövsümdən asılı olaraq günəşin düşmə bucağının və məntəqələr arasında vaxt fərqinin hesablanması kimi praktik bacarıqlarının inkişafı da nəzərə alınmışdır.

*“Yer səthinin relyefi”* tədris vahidinin məzmunu şagirdlərə müəyyən qanuna uyğunluqları mənimsəməyə kömək edəcəkdir: relyefin formalşmasına xarici və daxili amillərin təsiri, faydalı qazıntıların yayılması. Tədris vahidinin mövzuları ölkəşünaslıq yanaşma əsasında qurulmuşdur. Xüsusi diqqət Azərbaycanın relyefi və faydalı qazıntıları haqqında informasiyaya ayrılmışdır.

VI sinif dərsliyində şagirdlərə havanın əsas elementləri və hadisələri – temperatur, külək, havanın rütubəti, buludun yaranması haqqında informasiya verilmişdi. *“Yerin havə təbəqəsi”* tədris vahidində müəyyənləşdirilmiş mövzularda təbiətdə baş verən hadisə və proseslərin səbəb-nəticə əlaqələrini anlamağa, Yer kürəsi və Azərbaycan Respublikasının iqlim xüsusiyyətlərinin müxtəlifliyinin səbəblərini izah etməyə şagirdlərə kömək edəcəkdir.

*“Yer kürəsində suyun paylanması”* tədris vahidində hidrosferin tərkib hissələri – dənizlər, çaylar, göllər öyrəniləcəkdir. Əsas diqqət Azərbaycanın çay və göllərinin ekoloji vəziyyətinə ayrılmışdır.

*“Yerin canlı təbəqəsi”* tədris vahidində biosfer, biosenoza haqqında informasiyalar, təbiətdə maddələr mübadiləsi haqqında elementar məlumatlar verilmişdir. Coğrafi təbəqənin mühüm komponenti olan torpaq haqqında geniş məlumat verilmişdir. Torpaq örtüyünün müxtəlifliyi ümumi planet, materiklər və Azərbaycan baxımından öyrəniləcəkdir.

*“Dünya dövlətlərinin müxtəlifliyi”* tədris vahidində şagirdlər ölkələrin və regionların tipoloji xüsusiyyətləri (idarəetmə üsulu, inzibati ərazi quruluşu) haqqında informasiyalar alacaqlar. Bununla yanaşı, Yer kürəsində əhalinin qeyri-bərabər paylanması və müxtəlif məskunlaşma modellərindən (xətti, radial və sahilboyu) və Azərbaycanın daxil olduğu beynəlxalq birliliklərdən nümunələr göstirilir.

*“İqtisadiyyat və coğrafiya”* tədris vahidi istehsalın əsas amillərinin – təbii, əsaslı, insan resursları, ölkələrin təsərrüfatının strukturuna, iqtisadi integrasiyanın rolü və növləri – müzakirəsinə həsr edilmişdir. Elementar səviyyədə Azərbaycanın iqtisadi inkişafı, ekoloji problemlərin cəmiyyətin iqtisadi inkişafı ilə bağlı məsələlər eks olunmuşdur.

## DƏRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRƏ STRUKTURU

TƏDRİS VAHİDLƏRİ	MÖVZULAR
1. YER HAQQINDA BİLİKLƏRİN İNKİŞAFI	<ul style="list-style-type: none"> <li>1. İlk coğrafi biliklərin toplanması</li> <li>2. Yeni dünyanın kəşfi</li> <li>3. Avstraliya və Antarktidanın kəşfi</li> <li>4. Debat dərs. Yeni materiklərin kəşfi nə verdi?</li> <li>5. Coğrafiya elmi müasir dövrdə</li> </ul>
2. YER KÜRƏSİNİN KARTOQRAFİK TƏSVİRİ	<ul style="list-style-type: none"> <li>6. Coğrafi koordinatlar</li> <li>7. Praktik dərs. Xəritədə nöqtələrin coğrafi mövqeyinin təyin edilməsi</li> <li>8. Miqyas</li> <li>9. Relyefin təsviri</li> <li>10. Planaalma və onun növləri</li> </ul>
3. YER GÜNƏŞ SİSTEMİNDƏ	<ul style="list-style-type: none"> <li>11. Səma cisimləri</li> <li>12. Günəş sistemi planetləri</li> <li>13. Planetlərin qruplaşdırılması</li> <li>14. Həyat planeti</li> <li>15. Yerin Günəş ətrafında hərəkəti</li> <li>16. Yerin öz oxu ətrafında hərəkəti</li> </ul>
4. YER SƏTHİNİN RELYEFİ	<ul style="list-style-type: none"> <li>17. Yerin daxili prosesləri</li> <li>18. Xarici amillərin relyefə təsiri</li> <li>19. Dağların yaranması</li> <li>20. Düzənliklərin müxtəlifliyi</li> <li>21. Okean dibinin relyefi</li> <li>22. Yeraltı sərvətlər necə paylanması</li> <li>23. Praktik dərs. Azərbaycan Respublikasının relyefi</li> <li>24. Azərbaycan Respublikasının faydalı qazıntıları</li> </ul>
5. YERİN HAVA TƏBƏQƏSİ	<ul style="list-style-type: none"> <li>25. Havanın temperaturunun dəyişməsi</li> <li>26. Atmosfer təzyiqi</li> <li>27. Küləklərin yayılması</li> <li>28. Havanın rütubəti</li> <li>29. Yağıntıların paylanması</li> <li>30. İqlim və iqlim qurşaqları</li> <li>31. Azərbaycan Respublikasının iqlimi</li> </ul>

TƏDRİS VAHİDLƏRİ	MÖVZULAR
6. YER KÜRƏSİNDE SUYUN PAYLANMASI	32. Dünya okeanın hissələri 33. Okeanda qurunun sahələri 34. Çaylar 35. Yer kürəsinin gölləri 36. Praktik dərs. Azərbaycan Respublikasının çayları və gölləri 37. Çaylarımızın ekoloji vəziyyəti
7. YERİN CANLI TƏBƏQƏSİ	38. Canlı aləmin müxtəlifliyi 39. Torpağın quruluşu və xüsusiyyətləri 40. Torpaqların müxtəlifliyi 41. Torpaqların mühafizəsi 42. Azərbaycan Respublikasının torpaq, bitki örtüyü və heyvanat aləmi
8. DÜNYA DÖVLƏTLƏRİNİN MÜXTƏLİFLİYİ	43. Biz hansı regionda yaşayırıq 44. Türk dünyası birlüyü 45. Dövlətlərin idarə edilməsi formaları 46. Dövlətlərin inzibati ərazi bölgüsü 47. Əhalinin yerləşməsi 48. Praktik dərs. Dünya əhalisinin dil tərkibi və əhalinin məskunlaşması
9. İQTİSADİYYAT VƏ COĞRAFIYA	49. İqtisadi fəaliyyət 50. Təsərrüfat və iş yerləri 51. İqtisadi əməkdaşlıq 52. Azərbaycan Respublikasının iqtisadiyyatı 53. İqtisadiyyat və ətraf mühit 54. Praktik dərs. “Ekoloji məhkəmə”

### **3. COĞRAFIYA FƏNN KURİKULUMU HAQQINDA**

Coğrafiya fənni üzrə təhsil programı (kurikulum) nəticəyönümlü, şagirdlərin meyl, maraq və qabiliyyətlərinə əsaslanan, onların potensial imkanlarını nəzərə alan, fənnin xarakterik xüsusiyyətlərini, məqsəd və vəzifələrini, fənnin məzmununu, təlim strategiyalarını və şagird nailiyyətlərinin qiymətləndirilməsini özündə eks etdirən konseptual bir sənəddir.

Coğrafiya fənni üzrə təhsil programının (kurikulumun) yeni təlim nəticələri yerdə baş verən təbii hadisə və proseslərin yaranma səbəblərini, inkişaf xüsusiyyətlərini, onların ərazi üzrə paylanması qanuna uyğunluqlarını, Yer kürəsi əhalisinin və ölkələrin sosial-iqtisadi inkişafını və global problemlərə dair şagirdlərdə bilik və bacarıqlar formalaşdırır.

Coğrafiya fənni üzrə təhsil programı (kurikulum) yeni məzmunla fərqlənir. Fiziki və iqtisadi coğrafiyanın integrasiyasına yönəlmış məzmun, şagirdlərdə dünyada baş verən təbii, ictimai-siyasi proses və hadisələri dərk etməyə, təbiət-cəmiyyət əlaqələrinə, insanların müxtəlif xarakterli və miqyaslı fealiyyətlərinin coğrafi mühitin məskunlaşma və təsərrüfat fealiyyəti üçün əlverişlilik səviyyəsinin qiymətləndirilməsinə və məntiqi mülahizələr irəli sürməyə imkan verir.

Coğrafiya fənni üzrə təhsil programının (kurikulumun) ən üstün cəhətlərindən biri də Azərbaycan Respublikasının iqtisadi və fiziki coğrafiyasının bütün siniflərdə sadədən mürəkkəbə, məntiqi ardıcılıqla öyrənilməsidir.

Coğrafiya təliminin məqsəd və vəzifələrinə uyğun olaraq, kurikulumda təhsilin bütün pillələri üzrə 3 məzmun xətti müəyyən edilmişdir: coğrafi məkan, təbiət və cəmiyyət. Müəyyən olunmuş məzmun xətlərinin köməyi ilə şagirdlərin şüurunda əhatə olunduqları təbiətin vahid, bütöv və bölünməz obrazı yaradılır. Şagird əvvəlcə yaşadığı Yer kürəsini bir planet kimi öyrənir, onun Günəş və öz oxu ətrafında hərəkətinin coğrafi nəticələrini araşdırır. Sonra Yer kürəsinin quruluşu, relyefi, coğrafi təbəqəsi, təbiəti, iqtisadiyyatı, əhalisi, sərhədləri haqqında müəyyən biliklər alır və bu bilikləri kontur xəritə, atlas, qlobus və digər məzmunlu xəritələr üzərində tətbiq edir, diaqramlar qurur, statistik göstəricilərdən istifadə edir, cədvəllər çəkir.

Coğrafiya fənni üzrə təhsil programında (kurikulumda) şagirdlərdə xəritəni oxumaq bacarığının müəyyən sistemlə qazanılması üçün də nəticələr işlənmişdir. Eyni zamanda, şagirdlərdə ətraf mühitə həssas münasibət, vətənpərvərlik, diyarüş-naslıq hissələrini formalaşdırmaqla yanaşı, vətənimiz Azərbaycanın təbiəti, əhalisi və təsərrüfatı haqqında elə biliklər sistemi verməkdir ki, onlar gələcəkdə bu bilikləri bacarıqlara çevirib praktikada tətbiq edə bilsinlər.

#### **VII sinif üzrə məzmun standartları**

##### **VII sinfin sonunda şagird:**

- dünyada baş verən yeni kəşflərə dair məlumatlar toplayır, onun coğrafiya elminin inkişafındaki rolunu təhlil edir;
- kartoqrafik təsvirlər üzərində müxtəlif hesablama işləri aparır, məlumatlar toplayır, onları praktik tətbiq edir;
- səma cisimlərinin qarşılıqlı təsirini və coğrafi nəticələrini əlaqələndirir;

- coğrafi təbəqədə baş verən hadisə və prosesləri əlaqələndirir;
- dünya əhalisinin paylanması və ölkələri müxtəlifliyinə görə qruplaşdırır;
- dünya təsərrüfatının müasir modelini ölkələr üzrə fərqləndirir.

## **Məzmun xətləri üzrə əsas və alt standartlar**

### **1. Coğrafi məkan**

#### **Şagird:**

*1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.*

*1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir.*

*1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.*

*1.2.1. Səma cisimlərinin bir-birinə təsirini və onun coğrafi nəticələrini əlaqələndirir.*

*1.2.2. Yerin hərəkətinin nəticələrinə dair sadə hesablamalar aparır.*

*1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.*

*1.3.1. Kartoqrafik elementləri fərqləndirir.*

*1.3.2. Kartoqrafik elementlərə əsasən sadə hesablamalar aparır.*

### **2. Təbiət**

#### **Şagird:**

*2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənim-sədiyini nümayiş etdirir.*

*2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir.*

*2.1.2. Fiziki xəritələri təhlil edir.*

*2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir.*

*2.1.4. Hava elementlərinə dair sadə hesablamalar aparır.*

*2.1.5. Dünya okeani və quru sularının fiziki-coğrafi xüsusiyyətlərini şərh edir.*

*2.1.6. Kontur xəritədə dünya okeanının hissələrini qeyd edir.*

*2.1.7. Biosferin daxili komponentlərinin qarşılıqlı əlaqəsini izah edir.*

*2.1.8. Torpaq tiplərini kontur xəritədə qeyd edir.*

### **3. Cəmiyyət**

#### **Şagird:**

*3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.*

*3.1.1. Əhalinin regionlar üzrə paylanması şərh edir.*

*3.1.2. Kontur xəritədə əhalinin sıx məskunlaşduğu əraziləri qeyd edir.*

*3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.*

*3.2.1. Ölkələri tipoloji xüsusiyyətlərinə görə təhlil edir.*

*3.2.2. Xəritə üzərində ölkələri tipoloji xüsusiyyətlərinə görə qruplaşdırır.*

*3.2.3. Dünya təsərrüfatının quruluşuna təsir edən təbii və iqtisadi amilləri şərh edir.*

*3.2.4. Dünya təsərrüfatının müasir modelinin sxemini tərtib edir.*

*3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklaturasını (siyahısını) tərtib edir.*

#### 4. FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞMA CƏDVƏLİ

Cədvəldə dərslikdə nəzərdə tutulan mövzuların tədrisi zamanı reallaşdırılan standartlar və həmin mövzulara verilən saatlar göstərilmişdir. Coğrafiya fənninin tədrisi VII sinifdə həftədə 2 saat olmaqla ildə 68 saat nəzərdə tutulmuşdur.

TƏDRİS VAHİDİ VƏ MÖVZULAR	Məzmun xətti 1			Məzmun xətti 2			Məzmun xətti 3			saatlar
	M.s t. 1.1	M.st 1.2	M.st. 1.3	M.st. 2.1			M.st. 3.1	M.st. 3.2		
1. Yer haqqında biliklərin inkişafı	1. İlk coğrafi biliklərin toplanması	+		1.1.1	1.2.1	1.2.2	1.3.1	1.3.2	2.1.1	1
	2. Yeni dünyadanın kəşfi	+							2.1.2	1
	3. Avstraliya və Antarktidanın kəşfi	+							2.1.3	1
	4. Debat dörs. Yeni materiklərin kəşfi nə verdi?	+							2.1.4	1
	5. Coğrafiya elmi müasir dövrə	+							2.1.5	1
Kiçik summativ qiymətləndirmə										1
2. Yer ürəsinin kartoografik təsviri	7. Coğrafi koordinatlar				+					1
	8. Praktik dörs. Xəritədə nöqtələrin coğrafi mövcəyinin təyin edilməsi				+	+				1
	9. Miqyas				+	+				1
	10. Relyefin təsviri				+	+				1
	11. Planaalma və onun növləri				+	+				1
Kiçik summativ qiymətləndirmə										1
3. Yer Günsəs sistemi ndə	13. Səma cismimləri	+								1
	14. Günsəs sisteminin planetləri	+								1
	15. Planetlərin qruplaşdırılması		+							1
	16. Hayat planeti		+							1
	17. Yerin Günsəs ətrafında hərəkəti		+							1
Kiçik summativ qiymətləndirmə										1
4. Yer səthinin rəyefi	18. Yerin öz oxu ətrafında hərəkəti	+								1
	20. Yerin daxili prosesləri				+					1
	21. Xarici amillərin relyefə təsiri				+					1
	22. Dağların yaranması				+	+				1
	23. Düzənliliklərin müxtəlifliyi				+	+				1
Kiçik summativ qiymətləndirmə										1
5. Yerin hava iibəqisi	24. Okean dibinin relyefi				+	+				1
	25. Yeraltı sərvətlər necə paylanıb				+					1
	26. Praktik dörs. Azərbaycan Respublikasının relyefi				+	+				1
	27. Azərbaycan Respublikasının faydalı qazıntıları					+				1
Kiçik summativ qiymətləndirmə										1
	29. Havanın temperaturunun dəyişməsi						+	+		1
	30. Atmosfer təzyiqi və onun dəyişməsi						+	+		1
	31. Külokların yayılması						+			1
	32. Havanın rütubətliliyi						+	+		1
	33. Yağışlarının paylanması						+			1
Kiçik summativ qiymətləndirmə										1
	34. İqlim və iqlim qurşağıları						+			1
	35. Azərbaycanın Respublikasının iqlimi						+			1
Böyük summativ qiymətləndirmə										1

	38. Dünya okeanın hissələri						+ +							+ 1
	39. Okeanda quru sahələri						+ +							1
	40. Çaylar						+ +							1
	41. Yer kürəsinin gölləri						+ +							1
	42. Praktik dərs. Azərbaycanın Respublikasının çayları və gölləri						+ +							1
	43. Çaylarımızın ekoloji vəziyyəti												+ +	1
6. Yer kürəsinə suyun paylanması														Kiçik summativ qiymətləndirmə 1
7. Yerin canlı labaqası														+ 1
	45. Canlı aləmin müxtəlifliyi						+ +							1
	46. Torpağın quruluşu və xüsusiyyətləri						+ +							1
	47. Torpaqların müxtəlifliyi						+ +							1
	48. Torpaqların mühafizəsi												+ +	1
	49. Azərbaycan Respublikasının tor- paq, bitki örtüyü və heyvanat ala- məni						+ +							1
	50. Bitkilərin böyüməsinə torpağun tsırı						+ +							1
Kiçik summativ qiymətləndirmə														1
8. Dünya dövlətlərinin müxtəlifliyi														+ 1
	52. Biz hansı regionda yaşayırıq						+ +							1
	53. Türk dünyası birliyi							+ +						1
	54. Dövlətlərin idarə edilə- mə formaları							+ +						1
	55. Dövlətlərin inzibati ərazi bölgüsü							+ +						1
	56. Əhalinin yerləşməsi						+ +							1
	57. Praktik dərs. Dünya şahisinin dil tərkibi və əhalinin maskunlaşması						+ +							1
	58. Layihə: ölkələrin müxtəlifliyi						+ +							2
Kiçik summativ qiymətləndirmə														1
9. İqtisadiyyat və coğrafiya														+ 1
	60. İqtisadi fəaliyyət							+ +						1
	61. Təsərrüfat və iş yerləri							+ +						1
	62. İqtisadi əməkdaşlıq							+ +						1
	63. Azərbaycan Respublikasının iqtisadiyyatı							+ +						1
	64. İqtisadiyyat və ətraf mühit												+ +	1
	65. Praktik dərs. "Ekoloji məhkəmə". Rollu oyun												+ +	1
Kiçik summativ qiymətləndirmə														1
Ümumiləşdirici dərs														1
Böyük summativ qiymətləndirmə														1

**QEYD:** Müəllim mövzulara şəxsi münasibətindən, sinfin hazırlıq səviyyəsindən asılı olaraq tövsiyə olunan illik planlaşdırılma nümunəsinə məqsədə uyğun saylığı dəyişikliklər edə bilər.

## 5. FƏNLƏRƏRASI İNTƏQRASİYA CƏDVƏLİ

TƏDRİS VAHİDİ VƏ MÖVZULAR		FƏNNİN ADI VƏ ALT STANDARTLARIN NÖMRƏSİ
1. Yer haqqında biliklərin inkişafı	1. İlk coğrafi biliklərin toplanması	Üm.t. – 1.1.1 Az. t. – 1.1.1. 1.2.1.
	2. Yeni dünyyanın kəşfi	Üm.t. – 1.1.1.
	3. Avstraliya və Antarktidanın kəşfi	Üm.t. – 1.1.1.
	4. Debat dörs. Yeni materiklərin kəşfi nə verdi?	Üm.t. – 1.1.1.
	5. Coğrafiya elmi müasir dövrdə	Üm.t. – 1.1.1.
2. Yer kürasının kartoqrafik təsviri	6. Coğrafi koordinatlar	Riy. – 1.2.1.
	7. Praktik dörs. Xəritədə nöqtələrin coğrafi mövqeyinin təyin edilməsi	Riy. – 1.2.1.
	8. Miqyas	Riy. – 1.2.1.
	9. Relyefin təsviri	Riy. – 1.2.1.
	10. Planaalma və onun növləri	Riy. – 1.2.1.
3. Yer Günaş sisteminə	11. Səma cisimləri	Fiz. – 2.2.1.
	12. Günəş sistemi planetləri	Fiz. – 2.2.1
	13. Planetlərin qruplaşdırılması	Fiz. – 2.2.1.
	14. Həyat planeti	Fiz. – 2.2.1.
	15. Yerin Güneş ətrafında hərəkəti	Riy. – 1.2.1. Fiz. – 2.2.1
4. Yer səhəminin relyefi	16. Yerin öz oxu ətrafında hərəkəti	Riy. – 1.2.1. Fiz. – 2.2.1
	17. Yerin daxili prosesləri	H-b. – 1.1.1.
	18. Xarici amillərin relyefə təsiri	H-b. – 1.1.1.
	19. Dağların yaranması	H-b. – 1.1.1.
	20. Düzənliklərin müxtəlifliyi	H-b. – 1.1.1.
5. Yerin havा təbəqəsi	21. Okean dibinin relyefi	H-b. – 1.1.1.
	22. Yeraltı sərvətlər necə paylanıb	H-b. – 1.1.1.
	23. Praktik dörs. Azərbaycan Respublikasının relyefi	H-b. – 1.1.1.
	24. Azərbaycan Respublikasının faydalı qazıntıları	Üm.t – 2.1.2
	25. Havanın temperaturunun dəyişməsi	Fiz. – 1.1.4. F.1.1.2
	26. Atmosfer təzyiqi	Fiz. – 1.1.4. F.1.1.2
	27. Küləklərin yayılması	Fiz. – 1.1.4.
	28. Havanın rütubəti	Fiz. – 1.1.4. F.1.1.2
	29. Yağışların paylanması	
	30. İqlim və iqlim qurşaqları	
	31. Azərbaycan Respublikasının iqlimi	

TƏDRİS VAHİDİ VƏ MÖVZULAR		FƏNNİN ADI VƏ ALT STANDARTLARIN NÖMRƏSİ
6. Yer kürəsində suyun paylanması	32. Dünya okeanının hissələri 33. Okeanda quru sahələri 34. Çaylar 35. Yer kürəsinin gölləri 36. Praktik dərs . Azərbaycan Respublikasının çayları və gölləri. 37. Çaylarımızın ekoloji vəziyyəti	
		H-b. – 1.2.1.
7. Yerin canlı təbəqəsi	38. Canlı aləmin müxtəlifliyi 39. Torpağın quruluşu və xüsusiyyətləri 40. Torpaqların müxtəlifliyi 41. Torpaqların mühafizəsi 42. Azərbaycan Respublikasının torpaq, bitki örtüyü, heyvanat aləmi	B. – 4.1.1. B. – 4.1.1. B. – 4.2.1. H-b.1.2.1. B. – 4.2.2.
8. Dünya dövlətlərinin müxtəlidiliyi	43. Biz hansı regionda yaşayırıq 44. Türk dünyası birlüyü 45. Dövlətlərin idarə edilməsi formaları 46. Dövlətlərin inzibati ərazi bölgüsü 47. Əhalinin yerləşməsi 48. Praktik dərs. Dünya əhalisinin dil tərkibi və əhalinin məskunlaşması 49. Layihə: Ölkələrin müxtəlifliyi	
		H-b. – 2.1.2. H-b. – 2.1.2. H-b. – 2.1.2. H-b. – 2.1.2. H-b. – 2.1.2.
9. İqtisadiyyat və coğrafiya	50. İqtisadi fəaliyyət 51. Təsərrüfat və iş yerləri 52. İqtisadi əməkdaşlıq 53. Azərbaycan Respublikasının iqtisadiyyatı 54. İqtisadiyyat və ətraf mühit 55. Praktik dərs (Rollu oyun). “Ekoloji məhkəmə”	H-b. – 2.3.1. H-b. – 2.3.1. H-b. – 2.3.1. H-b. – 1.2.1. H-b. – 1.2.1.

Riy. – Riyaziyyat, H-b. – Həyat bilgisi, , Az.t. – Azərb. Tarixi, Fiz. – Fizika , Əd.-t. – Ədəbiyyat, Üm.t. – Ümumi tarix, B. – Biologiya

## 6. İLLİK PLANLASDIRMA NÜMUNESİ

İnteqrasiya		Resurslar	Qiyamətləndirme üsul və vəsiyətləri	Tarix (həftələrlə)
Mövzular	Mövzu üzrə ayrılmış vaxt			
1.1.1	İlk coğrafi biliklərin toplanması	Ü-t.1.1.1 Az. t.- 1.1.1.2. 1.	Dərslik	Şifahi sual-cavab (şifahi nitq bacanqları üzrə qeydiyyat vəreqi), Rubrik (nailiyət səviyyələri üzrə qiyamətləndirme şkalası)
1.1.1	Yeni dünyyanın keşfi	Ü-t.1.1.1.	Yarımkürlərin fiziki xəritəsi, dərslik	Tapsırıqverme (çalışmalar), Rubrik(nailiyyət) seviyyələri üzrə qiyamətləndirme şkalası)
1.1.1	Avstraliya və Antarktidanın keşfi	Ü-t.1.1.1	Yarımkürlərin fiziki xəritəsi, dərslik	Şifahi sual-cavab (şifahi nitq bacanqları üzrə qeydiyyat vəreqi), Rubrik (nailiyət səviyyələri üzrə qiyamətləndirme şkalası), Tapsırıqverme (çalışmalar)
1.1.1	Debat dərs: Yeni materialların keşfi nə verdi	Ü-t.1.1.1.	Yarımkürlərin fiziki xəritəsi, dərslik,	Şifahi sual-cavab (şifahi nitq bacanqları üzrə qeydiyyat vəreqi), Rubrik (nailiyət səviyyələri üzrə qiyamətləndirme şkalası)
1.1.1	Coğrafiya elmi müasir dövrdə	Ü-t.1.1.1.	Yarımkürlərin fiziki xəritəsi, dərslik	Şifahi sual-cavab (şifahi nitq bacanqları üzrə qeydiyyat vəreqi), Rubrik (nailiyət səviyyələri üzrə qiyamətləndirme şkalası)
<b>KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRME</b>				Oktyabr 4-cü heftə

## **7. COĞRAFIYA DƏRSLƏRİNDƏ MÜASİR TƏLİM TEXNOLOGİYALARI**

### **Mətnlərlə işin təşkili**

Mətn tədris prosesində əsas təlim materialıdır. Ona görə də mətnlə işin düzgün təşkili mühüm əhəmiyyət kəsb edir. İnfomasiyanın tam mənimşənilməsi üçün şagirdlər oxuduqlarını başa düşməlidirlər. Mətnlə iş üsullarının öyrənilməsi şagirdlərə mətnlə müstəqil işləmək bacarıq və vərdişlərinə yiyələnməyə imkan verir. Bununla yanaşı, verilən metodlar şagirdlərdə çox vacib vərdişlərdən biri olan ünsiyyət vərdişlərini formalasdırır. 6-cı sinif coğrafiya müəllimləri üçün metodik vəsaitdə Klaster, İQS, Ziqzaq və BİBÖ üsulları ətraflı şərh edilmişdir. Mətnlə işin digər üsullarını təklif etmək olar:

**Ardıcıl suallar üsulu.** Şagirdlərə mətni birgə diqqətlə oxumağa, onu düşünməyə köməklik edir. Şagirdlər növbə ilə lazım olan mətni hissə-hissə ucadan oxuyurlar. Bir abzas oxuduqdan sonra ikinci şagird oxunan hissədən sual verir, birinci şagird onun sualını cavablandırır. Sonra onlar rollarını dəyişirlər. Sual verən şagird oxumağa davam edir, ikinci isə oxunan abzasdan ona sual verir.

**Məndə əsas sözlərin araşdırılması üsulu.** Əsas sözlər və söz birləşmələri təlim materialını yadda saxlamağa kömək edir. Bu dəstək sözlərin köməyi ilə mətnin əsas məzmununu asanlıqla bərpa etmək olar. Şagirdlər məndə əsas sözləri seçib onları vərəqə (dəftərə) köçürülər. Adətən, əsas anlayışlar dərslikdə qalın şriftlə verilir. Açıq sözlər məlumatın sonradan açılması üçün seçilir. Seçilmiş dəstək sözlərə əsaslanaraq şagirdlərə mətnin hissəsini danışmaq təklif oluna bilər. Mətn üzrə əsas sözlər şifahi cavabin əsası ola bilər.

**Açıq sözlər əsasında dərsliyin mətninə suallar tərtib edilməsi.** Bu metod şagirdlərdə suallar quraşdırmaq vərdişlərini inkişaf etdirir. Şagirdlər növbə ilə mətni abzasla oxuyurlar, birlikdə bu abzasdan açıq sözləri seçilir və onu dəftərə yazırlar. Termin sözlərdən suallar tərtib edirlər. Onları çox da böyük olmayan vərəqlərə yazarılar. Şagirdlərdən biri bu suali oxuyur, ikincisi ona cavab verir. Əgər cavab düzgün kimi qəbul edilirsə, vərəqin arxa tərəfinə yazılır. Bu kart-cavabı şagirdlər sonradan mövzu üzrə öz biliklərini yoxlamaq üçün istifadə edə bilərlər.

**Planın və köməkçi sxemlərin tərtib edilməsi.** Plan və sxemlər əsas olanı əsas olmayandan ayırmaya, mətnin əsas məzmununu müəyyən etməyə, hissələrin qarşılıqlı əlaqələrini araşdırmağa kömək edir. Bunlar hamısı materialın sistemləşdirilməsinə götürüb çıxarır.

Plan – mətnin struktur-məzmun təşkilini (mikromövzuların ardıcılığını, onların qarşılıqlı əlaqələrini) əks etdirən xüsusi bir sxemdir.

**Birlikdə oxuyaq.** Metodik üsul bu və ya digər infomasiyanın sadəcə təkrarlanması deyil, təlimi başa düşmə səviyyəsinə yönəltməyə imkan verir. Metodun istifadə edilməsi şagirdlərin müxtəlif növ fəaliyyətlərinin təşkilinə imkan verir: biri mətni oxuyur və oxuduqlarını izah edir, digəri isə mətnə aid sual hazırlayıır. Bu zaman tapşırıqdan asılı olmayaraq bütün şagirdlər mətni dərindən düşünməli, onu qruplaşdırmalı, suallar verməli və onlara cavab verməlidirlər.

**Mətnə əsasən cədvəlin doldurulması.** Cədvəllər mətnin əsas ideyasını aşkar etməyə imkan verir. Məsələn: “Azərbaycanın iqlimi” dərsi.

İqlim tipi	Yayıldığı ərazi	Yağışların miqdarı	Mövsüm xüsusiyyətləri	
			yay	qış

### KEYS metodu (tematik tədqiqat)

Keys (ingiliscə “case” – hadisə, vəziyyət) hər hansı bir praktik problemin həlli yollarının kollektiv və ya fərdi axtarışını tələb edən təlim materialıdır. Onun fərqləndirici xüsusiyyəti real həyatdan götürülən faktlar əsasında problemləri situasiyanın təsvir edilməsidir.

Keys olaraq elmi, publisistik, bədii, yaxud tədris materialları götürülə bilər. Keysə verilən tələblər:

1. Müzakirəsi mümkün olan və birmənalı həlli olan aktual problemlərin qoyuluşu.
2. Mətnin dərsin mövzusuna və məqsədinə uyğunluğu.
3. Tədqiq olunan problemin təhlilinin aparılması və həlli yollarının axtarışı üçün kifayət qədər informasiyanın olması.
4. Problemin müəllif qiymətləndirməsinin olması.

Müzakirənin nəticələrinin surətlə qeydə alınması üçün qrupa təlimat və şablonun paylanması məqsədəməvafiqdir.

Keyslə iş mərhələləri.

1. Mətni oxuyun.
2. Mətndə hansı problemdən bəhs edildiyini müəyyənləşdirir.
3. Problemin (yaxud problemlərin) nədə təzahür etdiyini dəqiqləşdirin.
4. Problemin həlli yollarını müzakirə edin (“Əqli hücum”).
5. Qrupun qərarını təqdimetməyə hazırlayın.
6. İşin yekununu təqdim edin.

### Təlim layihələri

Təlim layihəsi şagirdlərin birgə yerinə yetirdiyi öyrədici və yaradıcı fəaliyyətdir. Layihələr şagird tərəfindən sərbəst, yaxud müəllimin nəzarəti ilə yerinə yetirilir. Layihə şagirdlərin təlim fəaliyyətini praktik məsələlərin həllinə tətbiq etməyə imkan verir, onlarda əməkdaşlıq və birgə fəaliyyət bacarıqlarını formalasdırır, təlim prosesini şagird üçün fəal və mənənlə edir. Təlim layihələrinin müxtəlif növləri vardır. Dominant fəaliyyət növünə görə layihələr *məlumatlandırıcı*, yaxud *tədqiqədici* olur.

Davamlılığına görə *qısamüddətli* (bir və ya iki dərs) və *uzunmüddətli* (bir ay və daha çox) olur.

İştirakçıların sayına görə layihələr fərdi, qrup, kollektiv və ya qarşıq (işin müxtəlif mərhələlərində həm qrup, həm də fərdi iş planlaşdırılır) ola bilər.

**Məlumatlandırıcı layihə** obyekt və ya hadisə haqqında məlumatın toplanmasına, təhlilinə, ümumiləşdirilməsinə və təqdim edilməsinə yönəlmüşdür.

Məlumatlaşdırıcı layihənin əsas məqsədi məhz məlumatın axtarışı, emalı və təqdim edilməsi bacarıqlarının formalasdırılmasıdır. Bu səbəbdən, yaxşı olar ki, məlumatlaşdırıcı layihələrin hazırlanmasında bu və ya digər dərəcədə bütün şagirdlər iştirak etsinlər. Müəyyən şərtlər daxilində məlumatlaşdırıcı layihə tədqiqat layihəsinə çevrilə bilər.

**Tədqiqat layihəsi** tədqiqatın predmetinin və tədqiqat metodlarının dəqiqliyən edilməsini nəzərdə tutur. Bu növ layihələr elmi-tədqiqat işinə bənzərdir: mövzunun əsaslandırılması, tədqiqat probleminin müəyyənləşdirilməsi, fərziyyənin irəli sürülməsi, məlumat mənbəyinin və problemin həlli üsullarının təyin edilməsi, alınan nəticələrin ümumiləşdirilməsi və müzakirəsi. Tədqiqat layihələri, adətən, uzunmüddətli olur və nəticələri böyük bir bölmənin və ya kursun sonunda təqdim edilir.

## 8. MÜASİR QİYMƏTLƏNDİRMƏ

Azərbaycan Respublikası Təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə 1-7-ci siniflərdə məktəbdaxili qiymətləndirmə qaydalarında bir sıra dəyişiklik edilmişdir (bax: <http://www.muallim.edu.az/arkiv/2013/34/26.htm>).

Müasir məktəbdaxili qiymətləndirmə məqsədinə, rol və vəzifələrinə, növlərinə, xüsusiyyətlərinə, meyar və göstəricilərinə, üsul və vasitələrinə görə fərqlənir. Müasir qiymətləndirmədə məzmun standartlarının mənimsənilməsi, şagirdin qazandığı dəyərlər qiymətləndirilir. Bu qiymətləndirmə müəllimin subyektiv rəyinə əsaslanmir, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir, qiymətləndirmə standartları əsasında qurulur, daha obyektiv, dəqiq, adekvat və sistemli həyata keçirilir.

Yeni ümumi orta təhsil programı (kurikulum) nəticəyönümlü prinsipi ilə hazırlanmasına görə şagirdlərin əldə etdikləri təlim nəticələrinin qiymətləndirilməsi vacibdir. Çünkü artıq şagirdin hər hansı bir mövzunu dərslikdən əzbərləyib danışması onun bilik, bacarıq, vərdiş və dəyərlərinin ölçüsü ola bilmir. Müəllim hər bir dərs üçün reallaşdıracağı məzmun standartlarından təlim nəticələri müəyyənləşdirməli və sonda bu təlim nəticələrini meyarlarla ölçməyi bacarmalıdır.

Hər bir məktəbdaxili qiymətləndirmə növünün üsul və vasitələri vardır. Qiymətləndirmə üsulu dedikdə, bu prosesin hansı formada həyata keçirilməsi nəzərdə tutulur. Qiymətləndirmənin məqsədindən asılı olaraq üsul və vasitələr fərqli olur.

Müasir məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ kimi növlərə bölünür.

*Diaqnostik* qiymətləndirmə fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik qiymətləndirmə şəraitə görə təlim məqsədləri və strategiyalarında çəvik dəyişikliklər aparmağa, şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir. Diaqnostik qiymətləndirmə rəsmi xarakter daşıdır, rəqəmdən istifadə olunmur, nəticələr müəllimin şəxsi qeyd dəftərində eks olunur.

Diaqnostik qiymətləndirmədə istifadə olunan üsul, vasitələr və şagird fəaliyyətinin növləri:

<b>Üsullar</b>	<b>Vasitələr</b>	<b>Fəaliyyətin növləri</b>
Müşahidə (müəllim şagirdin təlim fəaliyyətini müşahidə əsasında qiymətləndirir)	Müşahidə vərəqi (şagirdin təlim fəaliyyətindən gözlənilən nəticəni əks etdirən meyarlar cədvəli)	Dərsdə şagirdin müşahidə edilməsi və meyarlardan cədvəlinə qeyd olunması
Müsahibə (şifahi yoxlama)	Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, yaxud siniflə aparılan şifahi yoxlama zamanı müəllimin diaqnoz qoymaq istədiyi məsələnin yazılılığı vərəq)	Mövzu üzrə müxtəlif insanlardan müsahibə götürmək
Tapşırıqvermə	Çalışmalar	Praktik çalışmaların, tapşırıqların yerinə yetirilməsi
Valideynlərlə və digər fənn müəllimləri ilə səhbət	Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)	Valideyn iclasında sorğu vərəqlərinin doldurulması

Diagnostik qiymətləndirmənin nəticələrindən aşağıdakı məqsədlərlə istifadə olunur:

- təlim prosesində fərdi yanaşmanı təmin etmək üçün;
- təlim prosesində qrup və cütlərin təşkilində;
- tədris olunacaq fənn və ya mövzu ilə bağlı maraq və ehtiyaclarının müəyyənləşdirilməsində;

*Formativ qiymətləndirmə* təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsidir. Bu qiymətləndirmə tədris prosesinin düzgün istiqamətləndirilməsini, səmərəliliyini, şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir, şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan yaratır. Formativ qiymətləndirmə dərsdə reallaşdırılması nəzərdə tutulmuş alt-standartlardan çıxarılmış təlim nəticələrinə görə müəyyən edilmiş meyarlara əsasən aparılır. Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, nəticələr müəllimin şəxsi qeyd dəftərində və məktəbli kitabçasında şagirdin idraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğun sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan, “mənimsəyir”, “mənimsəmir”, “bilir”, “bilmir”, “yaxşı”, “orta”, “zəif” və digər bu kimi ifadələrdən istifadə olunmur. Müəllim formativ qiymətləndirmədə şagirdin fəaliyyətini bütün dərs boyu izləyir, nəticələri yazmaq üçün dərsin sonunda 6 dəqiqəyədək vaxt ayırır. Eyni bir standart bir neçə dərsdə reallaşdırılmasına görə formativ qiymətləndirmə zamanı jurnalda şagirdin adının karşısındada hər dərsdə qeydlərin olması mütləq deyil. Şagirdlər fəaliyyətlərində potensial imkanları daxilində həmin bacarıqlara yiylənmənin müxtəlif səviyyələrini nümayiş etdirə bilərlər. Buna görə də formativ qiymətləndirmə zamanı şagirdlər eyni bir meyarın 4 və ya daha artıq səviyyəsi ilə qiymətləndirilə bilər.

Formativ qiymətləndirmənin üsul, vasitələr və şagird fəaliyyətinin növləri:

<b>Üsullar</b>	<b>Vasitələr</b>	<b>Fəaliyyətlər</b>
Müşahidə	Müşahidə vərəqləri	Qrupda və ya cütdə iş
Şifahi sual-cavab	Şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi	Təqdimatlar
Tapşırıqvermə	Çalışmalar	Praktik çalışmaların, tapşırıqların yerinə yetirilməsi
Valideynlərlə və digər fənn müəllimləri ilə söhbət	Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)	Sorğu vərəqlərinin doldurulması və ya müzakirə
Layihə	Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli	Müstəqil (yaratıcı) iş
Rubrik	Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası	Yoxlanılan bacarıq üzrə hər hansı fəaliyyət növü
Şifahi və yazılı təqdimat	Meyar cədvəli	Qrup işi və ya fərdi tədqiqatın təqdimati
Test	Test tapşırıqları	Test tapşırıqlarının həlli
Özünüqiyəmtləndirmə	Özünüqiyəmtləndirmə vərəqləri	Özünüqiyəmtləndirmə vərəqlərinin doldurulması

Formativ qiymətləndirmənin nəticələrindən aşağıdakı məqsədlərdə istifadə olunur:

- cari və perspektiv (illik) planlaşdırmanın təkmilləşdirilməsində;
- təlim tapşırıqlarının seçilməsində;
- ev tapşırıqlarının verilməsində;
- sinifdəki təlimin istiqamətləndirilməsində;
- təlim prosesində qrup və cütlərin təşkilində;
- şagirdlərin irəliləyiş və geriləmələrinin müəyyənləşdirilməsində.

*Summativ qiymətləndirmə* təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımlılin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsidir. Summativ qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir. Bu qiymətləndirmə kiçik (KSQ) və böyük (BSQ) summativ qiymətləndirmə olaraq iki növdən ibarətdir. KSQ tədris vahidlərinin sonunda, BSQ isə ildə iki dəfə, yarımillərin sonunda aparılır.

Summativ qiymətləndirmənin üsul, vasitələr və şagird fəaliyyətinin növləri:

<b>Üsullar</b>	<b>Vasitələr</b>	<b>Fəaliyyətlər</b>
Yoxlama yazı işləri	Yoxlama yazı işləri üzrə qeydiyyat vərəqi	Tapşırığın vaxtında, düzgün, sərbəst yerinə yetirilməsi
Layihə	Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən edilmiş meyar cədvəli	Layihənin meyarlar əsasında qiymətləndirilməsi

Şifahi sorğu	Şifahi sorğu üzrə qeydiyyat vərəqi	Mövzunun şərhi
Test	Test tapşırıqları	Test suallarının cavablandırılması
Tapşırıqvermə	Tapşırıq, çalışma	Praktik tapşırıqların vaxtında, düzgün, sərbəst yerinə yetirilməsi
Yaradıcılıq və əl işləri	Mövzulara müvafiq olaraq rəsmələr, hazırlanın məmlətlər və digər əl işləri	Təsvir etmə, yapma, şeirin qoşulması, essenin yazılması, məsələ qurulması, əl işlərinin hazırlanması

Summativ qiymətləndirmənin nəticələrindən aşağıdakı məqsədlərlə istifadə olunur:

- şagirdlərin təlim problemlərini müəyyənləşdirmək;
- şagirdlə əks əlaqə qurmaq və onu stimullaşdırmaq;
- planlaşdırma aparmaq və təkliflər vermək;

Kiçik və böyük summativ qiymətləndirmə isə rəsmidir və 1, 2, 3, 4, 5 rəqəmlərindən istifadə olunaraq rəsmi jurnalda qeyd olunur.

Qiymətləndirmə vasitəsi kimi çoxvariantlı testlərdən geniş istifadə edilməsi, şagirdin nə qədər çox test həll edərsə, bir o qədər nailiyyət qazanar fikri tədrisin keyfiyyətini aşağı salan amillərdən biridir. Qiymətləndirmə vasitələri hazırlayarkən çoxvariantlı testlərlə yanaşı, qısa cavablı, çoxseçimli, səhv-düzgün, uyğunlaşdırma, bir neçə düzgün cavablı test, açıq suallardan istifadə oluna bilər. Qiymətləndirmə vasitələrindəki tapşırıqlar dərsdə keçilənlərə uyğun olmalıdır.

Şagirdə yarımillilik qiymət çıxarmaq üçün aşağıdakı düsturdan istifadə olunur:

$$Y = \frac{KSQ_1 + KSQ_2 + \dots + KSQ_n}{n} \cdot \frac{40}{100} + BSQ \cdot \frac{60}{100}$$

Burada  $Y$  – şagirdin I və ya II yarımil üzrə qiymətini,  $ksq_1, ksq_2, \dots, ksq_n$  – şagirdin müvafiq yarımil ərzində kiçik summativ qiymətləndirmələrinin nəticələrini,  $n$  – müvafiq yarımeldə keçirilən kiçik summativ qiymətləndirmələrin sayını,  $BSQ$  isə I və ya II yarımeldə keçirilən böyük summativ qiymətləndirmənin nəticəsini bildirir.

Yarımillilik qiymətlərə görə illik qiymət çıxarılır. Aşağıdakı cədvəldə şagirdin yarımilliklərdə aldığı qiymətlərə görə illik qiymətin müəyyənləşdirilməsi qaydası göstərilmişdir.

Y1	Y2	İllik
2	2	2
2	3	3
2	4	3
2	5	4

Y1	Y2	İllik
3	2	2
3	3	3
3	4	4
3	5	4

Y1	Y2	İllik
4	2	3
4	3	3
4	4	4
4	5	5

Y1	Y2	İllik
5	2	3
5	3	4
5	4	4
5	5	5

# MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ TEXNOLOGİYASININ ŞƏRHİ

## TƏDRİS VAHİDİ – 1

### YER HAQQINDA BİLİKLƏRİN İNKİŞAFI

#### TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR


1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir.

**TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI:** **5 saat**  
**KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ:** **1 saat**

#### Dərs 1 / Mövzu: **İLK COĞRAFİ BİLİKLƏRİN TOPLANMASI**

<b>ALT STANDARTLAR</b>	1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>Yer haqqında biliklərin əldə edilməsi, toplanması və ötürülməsinin coğrafiya elminin və cəmiyyətin inkişafında əhəmiyyətini izah edir.</li><li>Xəritədə baş verən dəyişiklikləri coğrafi biliklərin inkişafı ilə əlaqələndirir.</li></ul>

Mövzu tədris ilinin birinci dərsi olduğu üçün müəllimin diaqnostik qiymətləndirmə aparması məqsədə uyğundur.




Bu mövzuda 1.1.1. standartı qismən reallaşacaqdır. Mövzuda şagirdlərə məlumatların toplanıb ötürülməsinin coğrafiya elminin və cəmiyyətin inkişafında rolü, in-

sanların ətraf aləm haqqında biliklərinin inkişafı nəticəsində xəritədə dəyişikliklər şagirdlərə izah olunur.

**A** Motivasiya yaratmaq üçün şagirdlərin diqqətini dərslikdə verilmiş şəklə yönəltmək və müvafiq sualları müzakirə etmək olar. Şagirdlərdən kimin Qobustan qoruğunda olduğu soruşular və qaya üzərindəki rəsmlər barədə təəssüratlarını bölüşməsi xahiş edilir. Bu zaman qədim insanların bilikləri ötürmək üçün istifadə etdikləri üsullar müzakirə oluna bilər. 6-cı sinif dərsliyində “Səyyahlar, tədqiqatçılar və turistlər” mövzusundan Tur Heyerdalin səyahətini xatırlatmaq faydalı olardı.

**B** “Fəaliyyət”də verilən tapşırıga əsasən şagirdlər coğrafi biliklərin toplanmasının tarixi inkişafını izləyə bilərlər. Müzakirə sualı kimi “*Coğrafi biliklərin inkişafı nə üçün lazımdır?*” sualı ilə şagirdləri coğrafi biliklərin insanlara ətraf aləmi öyrənmək, onlardan səmərəli istifadə etmək və s. məsələlərə istiqamətləndirmək məqsədə uyğundur.

**C** Mətn üzərində işi müxtəlif üsullarla təşkil etmək olar. Təklif olunan üsullar cütlər, yaxud kiçik qruplar üçün istifadə oluna bilər. Şagirdlər mətndəki ilk üç abzasla tanış olduqdan sonra insanların fəaliyyətinin səbəbini – mətndə yazılın bir sözü (*Tələbat*) təyin edirlər. Müəllimin aşağıdakı sxemi boş halda şagirdlərə təqdim edə bilər. Çərçivədə yalnız “İnsanların fəaliyyəti” yazılır və şagirdlər onu doldurmaq təklif edilir. Sonra isə insan fəaliyyətlərinin səbəbini müəyyən etmək tapşırılır. Nəticədə belə bir sxem alınır:



Müəllimin şagirdlərə tələbatların dəyişməsini izah etmək üçün sualla müraciət etməsi faydalı olardı: “*Müasir dövrə insanların səyahət etmələrinin səbəbləri nədir?*”

Mətnin qalan hissəsi ilə tanışlıqdan sonra müəllim suallarla müraciət edə bilər.

– *Qədimdən insanlar informasiyani hansı vasitələrlə ötürürdürlər? İformasiyanın ötürülməsi yolları necə dəyişmişdir? İndiki dövrə informasiya necə ötürülür?* Şagirdlər nəticələri aşağıdakı formada təqdim edə bilər.

1. Tikililərin, müxtəlif əşyaların üzərində simvol və işaretlərlə göstərmişlər

2. Əfsanə və nağıllar vasitəsilə

3. Kitablar və sadə xəritələrin köməyi ilə

**D** “Öyrəndiklərinizi tətbiq edin” başlığı altında verilmiş tapşırıqda şagirdlər müxtəlif dövrlərə aid olan xəritələrdə yaranmış dəyişiklikləri müqayisə etməlidir. Müəllimin sualları şagirdləri aşağıdakı nəticələri çıxarmağa yönəltməlidir:

1. Qədim xəritələrdən fərqli olaraq, müasir xəritələrdə Amerika, Antarktida və Avstraliya, eləcə də yeni coğrafi adlar təsvir edilmişdir. 2. Qədim xəritələrdə okeanda olan xeyli sayılı adalar yox idi.

**Nə öyrəndiniz** başlığında verilmiş tapşırıqda şagirdlər fərdi olaraq açar sözləri cümlələrdə düzgün yerinə qoyaraq oxumalıdır. Məsələn, “İlk coğrafi biliklər **coğrafiya elminin** inkişafına səbəb olmuşdur. İnsanlar yeni ərazilər mənimmsəmək üçün **səyahət** edirdilər. Əldə olunan biliklər əsasında **xəritələr** tərtib olunurdu”.

**E Öyrəndiklərinizi yoxlayın.** 1-ci sual şagirdlərlə müzakirə edilərək cavablandırıla bilər. Şagirdlər ətraf mühitdən məhsul əldə etmək, yeni otlaq və əkin sahələri əldə etmək cavabına doğru istiqamətləndirilməlidir.

2-ci sualın cavabı: tələbat, mənimmsəmə və öyrənmə, biliklərin toplanması, elmin inkişafı.


*Qiymətləndirmə meyari:* izahetmə, əlaqələndirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Yer haqqında ilkin biliklərin coğrafiya elminin inkişafına təsirini müəllimin köməyi ilə izah edir.	Yer haqqında ilkin biliklərin coğrafiya elminin inkişafına təsirini qismən izah edir.	Yer haqqında ilkin biliklərin coğrafiya elminin inkişafına təsirini əsasən izah edir.	Yer haqqında ilkin biliklərin coğrafiya elminin inkişafına təsirini əhatəli izah edir.
Xəritədə baş verən dəyişiklikləri coğrafi biliklərin inkişafı ilə əlaqələndirərkən ciddi səhv'lərə yol verir.	Xəritədə baş verən dəyişiklikləri coğrafi biliklərin inkişafı ilə çətinliklə əlaqələndirir.	Xəritədə baş verən dəyişiklikləri coğrafi biliklərin inkişafı ilə əlaqələndirərkən kiçik səhv'lərə yol verir.	Xəritədə baş verən dəyişiklikləri coğrafi biliklərin inkişafı ilə düzgün əlaqələndirir.

## Dərs 2 / Mövzu: YENİ DÜNYANIN KƏŞFİ

<b>ALT STANDARTLAR</b>	1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	• Yeni Dünyanın kəşf edilməsi nəticəsində xəritədə təsvir edilən yeni coğrafi obyektləri adlandırır və kəşf edilmiş yeni əraziləri xəritədə göstərir.

6-cı sinif Coğrafiya kursundan şagirdlər Böyük Coğrafi Kəşflər dövrünün səyyahları X.Kolumb, A.Vespuççi, F.Magellanın səyahət marşrutları haqqında təsəvvürlərə malikdirlər. Şagirdlərin diqqətini bu səfərlərin nəticəsi olaraq xəritədə baş verən dəyişikliklərə yönəltmək məqsədəyəygündür. Bunun üçün hazırda istifadə edilən fiziki xəritə ilə 9-cu səhifədə təsvir edilən qədim xəritənin müqayisəli təhlili standartın açılmasına imkan verir.



**A** Motivasiya mərhələsində xəritə üzərində “qiyabi səyahət” etmək olar. Şagirdlərdən Çin və Hindistanda “səyahət etmək” üçün hansı coğrafi obyektlərdən keçməyin mümkünlünü soruşaraq, cavabları əsasında bilik səviyyələrini müəyyən etmək olar.

**B** “Fəaliyyət” mərhələsində şagirdlər tapşırığı cütlər şəklində yerinə yetirə bilər. Tapşırığı yerinə yetirərkən kontur xəritədə tələb olunan coğrafi obyektləri və səyahət marşrutlarını qeyd etmək məqsədəuyğundur. İlk növbədə, şagirdlərə kontur xəritədə işləmək qaydalarını xatırlatmaq faydalı olardı:

1. Xəritənin sol küncündə görüləcək işin adı yazılır. Məsələn: “Səyahət marşrutları”.
2. Obyektlərin adları aydın və çap hərfləri ilə yazılmalıdır.
3. Əgər kontur xəritədə obyektin adını yazmaq mümkün deyilsə, obyektin üzərində rəqəm yazılmalı və xəritənin aşağı hissəsində rəqəmin nəyi ifadə etdiyi açılmalıdır.
4. Kontur xəritədə karandaşdan istifadə olunmalıdır.
5. Səyahət marşrutlarının kimə məxsus olduğu xəritənin aşağısında göstərilməlidir. Marşrut xətləri müxtəlif rənglərlə çəkilməlidir.

**C** Yeni materialların mənimsənilməsi üçün şagirdlərə “İDS” (səmərəli oxu və aktiv qeydetmə sistemi) üsulundan istifadə etmək məqsədəuyğundur. Bunun üçün, ilk növbədə, bu üsuldan necə istifadə edəcəklərini şagirdlərin yadına salın. İDS-in təşkil edilməsi üçün şagirdlər kağızdan nazik zolaq kəsib kitabın kənarına qoyurlar. Mətni oxuduqca uyğun qeydlər edilir və sonradan onun müzakirəsi təşkil olunur.

#### **D Öyrəndiklərinizi tətbiq edin.**

<b>Yeni Dünya Köhnə Dünyaya nə verdi?</b>	<b>Köhnə Dünya Yeni Dünyaya nə verdi?</b>
Avropa ölkələrinin iqtisadi və siyasi höyətinə böyük təsir etdi.	Avropalılar bu əraziləri vəhşicəsinə istismar etməklə təbii sərvətləri daşımağa başladılar.
...	...

#### **E Nə öyrəndiniz.**

Avropalılar əvvəlcədən məlum olan əraziləri **Köhnə Dünya** adlandırdılar. Qərb yarımkürəsində kəşf olunan iri quru sahələri isə **Yeni dünya** kimi tanınırı.

## Öyrəndiklərinizi yoxlayın.

1. Səhv fikirləri düzəldin.

– Avropalılar onlara məlum olan Asiya və Avropanı “Yeni Dünya” adlandırdılar. Bu fikri iki üsulla düzəltmək olar:

A) Avropalılar onlara məlum olan Asiya və Avropanı “Köhnə Dünya” adlandırdılar.

B) Avropalılar qərbdə kəşf edilmiş böyük bir qurunu – Amerikanı “Yeni Dünya” adlandırdılar.

– Yeni Dünyanın kəşfi Amerikadan Avropaya pomidor, kartof, tütün, qarğıdalı, günəbaxan və digər məhsulların gəlməsinə səbəb oldu.

– Yeni Dünyanın kəşfi Avropadan keçən ticarət yollarının məhdudlaşmasına səbəb oldu.

– İspan və portuqallar Amerikanın mərkəzi və cənub hissələrini, ingilis və fransızlar isə şimal hissələrini öyrənərək mənimsəməyə başladılar.

*Qiymətləndirmə meyərləri: adlandırma, xəritədə göstərmə*


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Xəritədə təsvir olunan obyektləri adlandırmaqda çətinlik çəkir.	Xəritədə təsvir olunan obyektləri müəllimin verdiyi sualların köməyi ilə adlandırır.	Xəritədə təsvir olunan obyektləri adlandırırkən kiçik səhvler buraxır.	Xəritədə təsvir olunan obyektləri düzgün və sərbəst adlandırır.
Kəşflər nəticəsində xəritədə təsvir edilən yeni coğrafi obyektləri göstərməkdə çətinlik çəkir.	Kəşflər nəticəsində xəritədə təsvir edilən yeni coğrafi obyektləri müəllimin köməyi ilə göstərir.	Kəşflər nəticəsində xəritədə təsvir edilən yeni coğrafi obyektləri kiçik qüsurlarla buraxmaqla göstərir.	Kəşflər nəticəsində xəritədə təsvir edilən yeni coğrafi obyektləri düzgün və tam göstərir.

*Kontur xəritədə işin qiymətləndirmə meyari*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Marşrutlar və coğrafi obyektlər səhv və səliqəsiz təsvir olunub.	Marşrut və coğrafi obyektlərin bəziləri təsvir olunub.	Marşrut və coğrafi obyektlərin təsvirində cüzi səhvler var.	İş səliqəlidir, marşrutlar və coğrafi obyektlər dəqiqlik təsvir olunub.

## Dərs 3 / Mövzu: AVSTRALİYA VƏ ANTARKTİDANIN KƏŞFİ

<b>ALT STANDARTLAR</b>	1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Cənub materiklərinin kəşf edilməsi nəticəsində xəritəyə əlavə edilmiş yeni coğrafi obyektləri sadalayır.</li> <li>• Kəşf edilən coğrafi obyektləri xəritədə göstərir.</li> </ul>



**A** Motivasiya dərslikdə verilən məlumat əsasında aparıla bilər. Amerika kəşf olunduqdan sonra insanların nə üçün yeni torpaqlar axtarışında olmasının səbəblərini şagirdlərdən soruşa bilərsiniz.

**B** «Fəaliyyət»dəki tapşırığı yerinə yetirəkən şagirdlər belə nəticəyə gəlməlidirlər ki, xəritə üzərində dəyişikliklər və coğrafi adlar avropalıların – portuqalların, ispanları, ingilislərin etdikləri kəşflərlə bağlıdır. Yeni əraziləri kəşf edən insanlar bu əraziləri öz vətənlərinin şərəfinə oxşar adlarla adlandırırdılar.

**C** Mətnlə işi kontur xəritə və cədvəl üzrə iş əsasında qurmaq olar. Hər bir abzasi oxuduqdan sonra şagirdlərə oradakı coğrafi adları – Avstraliya, Yeni Zelandiya, Tasmaniya, Antarktidanı kontur xəritədə qeyd etmək tapşırılır. Eyni zamanda, şagirdlər cədvəldə verilmiş tarixlərə əsasən materikləri tədqiq edən səyyahların adlarını və onların nailiyyətlərini qeyd edirlər.

Tarix	Səyyahın adı	Nailiyyətləri
XVII əsrin əvvəli		
1642		
XVIII əsr		
1820		
1911		
1912		

Mətnlə işi təqdimatların nümayishi ilə də təşkil etmək olar. Təqdimatlar Avstraliyanı tədqiq etmiş Yanson, Tasman və Kuk; Antarktida materikində Cənub qütbünü ilk dəfə fəth edən Rual Amundsen; qütbə yaxın məsaflədə buzlar arasında həlak olmuş Robert Skot haqqında maraqlı məlumatlar əsasında hazırlanıa bilər.

#### **D Öyrəndiklərinizi tətbiq edin.**

Doğru cavablar : 1 – b; 2 – d; 3 – f; 4 – c; 5 – e; 6 – a

#### **Nə öyrəndiniz.**

C.Kuk **Avstraliyanın** müstəqil materik olduğunu sübut etdi. **Cənub qütbü** ilk dəfə R.Amundsen və R.Skott tərəfindən fəth edilmişdir. Materiklər içərisində ən sonuncu **Antarktida** kəşf edilmişdir.

#### **E Öyrəndiklərinizi yoxlayın.**

1. Xronoloji ardıcılılıq: 1 – 2 – 6 – 5 – 4 – 3


*Qiymətləndirmə meyarları: sadalama, xəritədə göstərmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Müellimin verdiyi sualların köməyi ilə coğrafi obyektləri sadalayır.	Coğrafi obyektləri çətinliklə sadalayır.	Coğrafi obyektləri, əsasən, sadalayır.	Coğrafi obyektləri səhvsiz sadalayır.
Coğrafi obyektləri xəritədə göstərməkdə çətinlik çəkir.	Coğrafi obyektləri xəritədə qismən göstərir.	Coğrafi obyektləri xəritədə göstərərkən kiçik səhvlər buraxır.	Coğrafi obyektləri xəritədə dəqiq göstərir.

## Dərs 4. / Mövzu: DEBAT DƏRS. YENİ MATERİKLƏRİN KƏŞFİ NƏ VERDİ?

<b>ALT STANDARTLAR</b>	1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Kəşf və tədqiqatların nəticələrini müxtəlif mövqelərdən qiymətləndirir.</li> </ul>

Kəşflərin Amerika və Avropa ölkələrinin iqtisadi və siyasi həyatına təsirinin müzakirəsi şagirdlərdə qiymətləndirmə və öz mövqelərini təsdiqetmə bacarıqlarını inkişaf etdirir.



Dərsin debat şəklində keçirilməsi nəzərdə tutulmuşdur. Bunun üçün dərslikdə verilmiş rollara uyğun olaraq şagirdlər qruplara bölünür.

**I qrup.** Amerikanın yerli xalqlarının nümayəndələri

**II qrup.** Avropalıların nümayəndələri

**III qrup.** Hakimlər

Qruplar yaradıldıqdan sonra onlara təlimat verilir:

1. Dərslikdən mətni oxuyun, öz mövqeyinizə əsasən məlumatları toplayın.
2. Qrup üzvləri ilə müzakirə edin, mətndən əlavə bildiklərinizi yada salın.
3. Hər qrupun çıxış etməsi üçün iki dəfə imkan yaradılır. Çıxışlar üçün sübut və dəlillərinizi hazırlayınc.
4. Rəqib qruplara veriləcək suallar haqqında düşünün.

Debatların təqribi ssenarisi:


	<b>Şagird</b>	<b>Fəaliyyət</b>	<b>Vaxt</b>
1	“Yerli əhali”nin ilk çıxışı	Mövqelərinin təsdiqi üçün dəlillər gətirir.	5 dəq.
2	“Avropalılar” qrupu	İlk çıxış edənlərin dəlillərinin əsassız olduğunu sübut etmək üçün suallar verir.	3 dəq.
3	“Avropalılar”ın ilk çıxışı	“Yerli əhali” qrupunun dəlillərini tənqid edərək öz mövqelərini bildirir.	5 dəq.
4	“Yerli əhali”	Avropalıların birinci çıxış edən qrupuna suallar verir.	3 dəq.
5	“Yerli əhali”nin ikinci çıxışı	Öz qruplarının üstünlüyünü qeyd edərək debatın nəticələrini yekunlaşdırır.	4 dəq.
6	“Avropalılar”ın ikinci çıxışı	Öz qruplarının üstünlüyünü qeyd edərək debatın nəticələrini yekunlaşdırır.	4 dəq.

Debatları dinləyən hakimlər debatın nəticələrini qiymətləndirmək üçün müxtəlif üsul və vasitələrdən istifadə edə bilərlər (6-cı sinfin müəllim üçün metodiki vəsaitində “Debat dərslərin təşkili”ndə təklif edilən üsuldan istifadə etmək olar).

## Dərs 5 / Mövzu: COĞRAFIYA ELMİ MÜASİR DÖVRDƏ

<b>ALT STANDARTLAR</b>	1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Müasir tədqiqat və informasiya mənbələrinin coğrafiya elminin inkişafındakı rolunu izah edir.</li> <li>Müxtəlif coğrafi informasiya mənbələrindən istifadə edərək məlumatı toplama bacarığını nümayiş etdirir.</li> </ul>


Dərs şagirdləri coğrafi tədqiqatların müasir metodları ilə tanış edir. Şagirdlərin nəzərinə çatdırmaq lazımdır ki, coğrafiyanın müvəffəqiyətlə öyrənilməsi coğrafi xəritələrdən, həmçinin internet, mətbuat və başqa mənbələrdən istifadə etmədən mümkün deyil.



**A** Motivasiyani dərslikdə verilmiş hadisə ilə başlamaq olar. Bu zaman şagirdləri fəal müzakirələrə cəlb etmək üçün istiqamətləndirici suallar vermək olar. Məsələn:

- Xan və alim baş verənləri seyr etmək üçün niyə hündürlüyü qalxmışdır?
- Onların durduqları yüksəkliklə rəsədxananın hansı oxşar cəhətləri var?
- N.Tusi kainatda baş verənlərdən xəbərdar olmaq üçün rəsədxananın tikintisini necə əsaslandırdı?

**B** “Fəaliyyət” mərhələsində siniflə aşağıdakı sxemi tərtib etmək olar:



Şagirdlərlə “*Coğrafiya elminin qarşısında nə kimi vəzifələr durur?*” sualının müzakirəsi 2 istiqamətdə aparıla bilər:


1. Elmin və texnikanın sürətli inkişafı ilə əlaqədar ətraf mühitə insanın təsiri gücləndi. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində Yer kürəsinin müxtəlif ərazilərində relyef və iqlimdə dəyişikliklər baş verdi. Dünyanın müəyyən bir yerində suya olan tələbatı ödəmək üçün sünə su anbarları tikilirsə, digər tərəfində əksinə, mövcud su ehtiyatları çirkəlməyə məruz qalır və ya məhv edilir. Aral dənizini misal götirmək olar.

Faydalı qazıntılar əldə etmək üçün Yerin təkindən milyon tonlarla süxur çıxarılır, bu zaman relyef formaları dağıdırır və torpaq qatı məhv edilir. Bitki və heyvanların bir çox növləri yox olmaq təhlükəsi qarışındadır. Əldə edilmiş elmi məlumatlar təbiətin qorunması və onun sərvətlərinin effektiv istifadəsi problemlərini daha da aktuallaşdırır.

2. İnsanın təsərrüfat fəaliyyətinin yüksək sürətlə inkişafı, təbiətdə mümkün dəyişikliklərin ilkin proqnozlarının verilməsi ehtiyacını yaradır. Məsələn, su-elektrik stansiyalarının tikintisindən əvvəl həmin ərazinin fiziki-coğrafi xüsusiyyətləri mütəxəssislər tərəfindən öyrənilməlidir. Ətraf mühitə bu tikintinin mənfi və müsbət təsirinin nəticələri əvvəlcədən proqnozlaşdırılmalıdır. Fiziki coğrafiya mütəxəssisləri sənaye sahələrinin və kənd təsərrüfatının yerləşdirmə layihələrində dəyişiklik edə bilər.

**C** Yeni materialın izahı zamanı şagirdlərə müasir dövrdə Yer haqqında informasi-

yaların hansı yollarla toplanması barədə məlumat vermək olar. Vurğulamaq oları ki, Yer səthinin tədqiqi müxtəlif yollarla həyata keçirilir: sünü peyklərdən çəkilmiş kosmik şəkilləri göstərmək olar. Onlara dərslikdə verilmiş sxemin davamını işləməyi təklif edə bilərsiniz. Bu fəaliyyətin qruplarda həyata keçirilməsi məqsədəyindür. Hər qrupa bir və ya iki mənbənin verdiyi məlumatları şərh etmək tapşırılır. Sxemin bir qolunun nümunəsi belə ola bilər:



### Digər mənbələr üzrə:

*Aerokosmik məlumatlar* – kosmosdan çəkilmiş şəkillərin köməyi ilə planetimizdə baş verən dəyişiklikləri qeydə alıb təhlil etmək mümkün olur. Bu, insanların çatınılıqla gedib çıxa bildiyi və ya tamamilə elçatmadıq yerlər haqqında informasiya toplamağa imkan verir. Kosmik şəkillər əsasında materik və okeanların xüsusiyyətlərini müəyyən etmək olar; obyektin və ya hadisənin yayılma sərhədlərini – məsələn, çirkənləndirilmiş əraziləri, hər hansı ərazidə faydalı qazıntıların mövcudluğunu müəyyən etmək, hava proqnozları vermək və s. məlumatları əldə etməyə kömək edir, şəhərlərin çəkilmiş şəkilləri ayrı-ayrı rayonlarda ekoloji vəziyyət haqqında informasiya verir. Şəkillərin çoxillik təhlili təbii mühitin vəziyyətinə dair monitorinqin aparılmasına imkan verir, ərazinin bataqlaşması haqqında informasiyanı vaxtında almağa kömək edir, səhralaşmanın baş verəməsi, qum tufanlarının yaranması, dağ buzlaqlarının hərəkətləri, dəniz sahillərinin konfiqurasiyasında baş verən dəyişikliyi, göl, çay, akvatoriyaların çirkənləndirilməsi, qütb enliklərində buzun vəziyyətinə və s. nəzarət edib vaxtında qərar qəbul etməyə imkan verir.

*Internet axtarış sistemləri* və *dövri mətbuat* – bu mənbələrdən istənilən mövzuda informasiya əldə etmək olur.

*Coğrafi informasiya sistemləri* – planetimiz haqqında informasiyanı: kartografiyanın, statistikanın və siyahıyaalmaların, hidrometeoroloji məlumatlar, çöl-ekspedisiya müşahidələrinin materialları, qazma və sualtı zondla aparılan tədqiqatların nəticələri.

İşin yekunlaşdırılması vaxtı şagirdlərlə hansı informasiya mənbələrinin keçmişdə, hansılarının isə dövrümüzdə istifadə olunması müzakirə oluna bilər.

### D Öyrəndiklərinizi tətbiq edin.

Bu tapşırığı şagirdləri cütlərə bölməklə aparmaq məqsədəyindür. İş praktik əhəmiyyətə malik olmalıdır. Tapşırıq şagirdlərin bundan sonrakı fəaliyyətləri üçün kömək məqsədi daşımali və plan rolunu oynamalıdır. Yaxşı olar ki, işin yerinə yetirilməsində şagirdlər müxtəlif informasiya mənbələrindən istifadə etsinlər.

### Nümunə.

*Yaşadığınız regionun öyrənilməsi: Şəki şəhəri*

<b>İstifadə ediləcək mənbələr</b>	<b>Hansı məlumatları əldə etmək olar?</b>
İnternet axtarış sistemləri	Şəhərin tarixi
Xəritə və atlaslar	Şəhərin koordinatları
Dövri mətbuat	Şəhərsalmada baş verən yeniliklər
Çöl tədqiqatları – ekspedisiyalar	Şəki xanlarının sarayı haqqında informasiya, şəhərin şəkilləri

Şagirdlərə yaşadıqları regiona aid informasiyaları toplamağı təklif edin. Bunun üçün onlara 2-3 həftə vaxt verin. İşin gedişinin cədvəl şəklində təqdim edilməsini tapşırın. Nəticələr təqdimat formasında ola bilər. Təqdimatda toplanan informasiyaların məzmunu ilə yanaşı, onların necə əldə edilməsinə diqqət etmək tövsiyə olunur.

### Nə öyrəndiniz.

Tədqiqatların aparılmasında *coğrafi informasiya mənbələri* mühüm rol oynayır. Coğrafi *informasiya sistemləri* köməyi ilə müxtəlif biliklər əldə etmək mümkündür.

### Öyrəndiklərinizi yoxlayın.

1. Izahetmə; 2. Kəşf və təsviretmə; 3. Proqnozlaşdırma

*Qiymətləndirmə meyarları:* izahetmə, nümayiştdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Müasir tədqiqat və informasiya mənbələrinin coğrafiya elminin inkişafındaki rolunu müəllimin köməyi ilə izah edir.	Müasir tədqiqat və informasiya mənbələrinin coğrafiya elminin inkişafındaki rolunu çətinliklə izah edir.	Müasir tədqiqat və informasiya mənbələrinin coğrafiya elminin inkişafındaki rolunu, əsasən, izah edir.	Müasir tədqiqat və informasiya mənbələrinin coğrafiya elminin inkişafındaki rolunu düzgün izah edir.
Müxtəlif coğrafi informasiya mənbələrindən istifadə edərək məlumattoplama bacarıqlarını nümayiş etdirməkdə çətinlik çəkir.	Müxtəlif coğrafi informasiya mənbələrindən istifadə edərək məlumattoplama bacarıqlarını qismən nümayiş etdirir.	Müxtəlif coğrafi informasiya mənbələrindən istifadə edərək məlumattoplama bacarıqlarını, əsasən, nümayiş etdirir.	Müxtəlif coğrafi informasiya mənbələrindən istifadə edərək məlumattoplama bacarığını tam nümayiş etdirir.

## I TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Yer haqqında ilkin biliklərin inkişafında hansı ölkələrin xidmətləri böyük olmuşdur?


- A) Almaniya, Rusiya, Fransa
- B) Çin, Hindistan, Misir
- C) Yunanistan, Kanada, Avstraliya
- D) Türkiyə, İran, İtaliya
- E) ABŞ, Fransa, İspaniya

2. Coğrafi adları cədvəlin uyğun xanalarına yazın:

Şimali Amerika; Avropa; Şimali Afrika; Cənubi Amerika; Asiya

Köhnə Dünya	Yeni Dünya

3. Boş çərçivələrə coğrafiya elminin vəzifələrini və informasiya mənbələrini yazın.



4. Səhv fikirləri düzəldin:

- XVIII əsrin ikinci yarısında A.Tasman Avstraliyanın materik olduğunu sübut etdi.
- Avstraliya R.Amundsen və R.Skott tərəfindən kəşf edildi.
- İnsanlar yeni əraziləri mənimsədikcə ətraf mühit dəyişmiş daha məhsuldar torpaqlar formalılmış və atmosfer havası təmizlənmişdir.
- Avropalıların Amerika qıtəsinə səyahətləri Amerikaya çoxlu təbii sərvətlərin gətirilməsinə səbəb olmuşdur.

5. X. Kolumbun səyahəti hansı nəticəni verdi?

- A) Yerin kürə formasının sübut edilməsi
- B) Okeanların vahid olduğunu təsdiq edilməsi
- C) Böyük İpək yolunun inkişafı
- D) Qərbdə yeni torpaqların kəşfi
- E) Hindistana dəniz yolunun kəşfi

6. Avropalıların Amerikaya gəlişi yerli əhali üçün hansı müsbət və mənfi nəticələrə səbəb oldu?

Müsbət nəticələr	Mənfi nəticələr

7. Böyük Coğrafi kəşflər dövrünə aid olan səyyahların adlarının altından xətt çəkin.

V.Qama R.Skott C.Kuk F.Magellan X.Kolumb M.Lazarev

---

8. Cümlələri tamamlayın.

Köhnə Dünyadan gətirilənlər: \_\_\_\_\_


Yeni Dünyadan aparılanlar: \_\_\_\_\_

9. Antarktida materikini kəşf etmiş səyyahlar

- A) R.Skott və P.Rəis
- B) F.Magellan və X.Kolumb
- C) F.Bellinshauzen və M.Lazarev
- D) R.Amundsen və R.Skott
- E) C.Kuk və A.Tasman

10. Xəritədə göstərilən marşrut hansı səyyaha məxsusdur?

- A) F.Magellan
- B) X.Kolumb
- C) C.Kuk
- D) A.Vespucci
- E) Vasko da Qama



# TƏDRİS VAHİDİ – 2

## YER KÜRƏSİNİN KARTOQRAFİK TƏSVİRİ


### TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 1.3.1. Kartoqrafik elementləri fərqləndirir.
- 1.3.2 Kartoqrafik elementlərə əsasən sadə hesablamalar aparır.

**TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI:** **5 saat**  
**KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ:** **1 saat**

### Dərs 7 / Mövzu: COĞRAFİ KOORDİNATLAR

<b>ALT STANDARTLAR</b>	1.3.1. Kartoqrafik elementləri fərqləndirir. 1.3.2 Kartoqrafik elementlərə əsasən sadə hesablamalar aparır.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Coğrafi enlik və coğrafi uzunluğun təyinatını izah edir.</li><li>• Xəritədə məntəqənin coğrafi koordinatını təyin edir.</li></ul>



Şagirdlər bu mövzuda coğrafi koordinatları – coğrafi enlik və coğrafi uzunluqları müəyyən etməyi öyrənəcəklər.

**A** Motivasiya yaratmaq üçün şagirdlərlə dərslikdə təsvir olunan hadisəni müzakirə edib, verilən suala cavablarını dinləmək olar.

**B** “Fəaliyyət”də verilmiş tapşırığı cütlərlə və ya qrupla yerinə yetirmək mümkündür. Şagirdlərdən 6-cı sinifdə aldıqları biliklərə əsasən yarımkürələr xəritəsin-

dəki məntəqələrin coğrafi mövqelərinin ekvator və Qrinviç meridianına əsasən müəyyən edilməsi tələb olunur.

Məntəqələr	Yerləşdiyi yarımkürələr	Coğrafi mövqeyi	
		Ekvatora görə mövqeyi	Qrinviç meridianına görə mövqeyi
Nyu-York	şimal, qərb	şimal	qərb
Moskva	şimal, şərq	şimal	şərq
Sidney	cənub, şərq	cənub	şərq
Braziliya	cənub, qərb	cənub	qərb

**C** Yeni materialların şagirdlər tərəfindən mənimsənilməsi üçün hər abzasın əsas sözlərinə sual tərtib edilməsi metodundan istifadə edilməsi məqsədə uyğundur. Məntəqələrin coğrafi enlik və uzunluqlarının təyin edilməsi üçün şagirdlər dəqiqlik alqoritm üzrə fəaliyyət göstərməlidir.

Enlikləri təyin edərkən:

1. Obyekti xəritə üzərində tapmaq.
2. Onun hansı yarımkürədə olduğunu müəyyən etmək.
3. Obyektin yerləşdiyi paralelin hansı enlik olduğunu təyin etmək.

Obyekt iki parallel arasında yerləşirsə, bu zaman:

1. Ekvator istiqamətindən obyektdə ən yaxın paralelin enliyini təyin etmək.
2. Bu paraleldən obyektdə qədər olan dərəcəni müəyyən etmək. Əgər paralellər  $10^{\circ}$ -dən bir çəkiliblə, deməli, 1 dərəcə bu məsafənin  $1/10$  hissəsidir.
3. Alınan rəqəm obyektdə ən yaxın paralellə toplanır. Məsələn, Nyu-Dehli şəhərinə ekvator tərəfdən ən yaxın paralel  $20^{\circ}$  şm.en.-dir. Bu paralellə şəhər arasında  $8^{\circ}$  məsafə vardır. Deməli, Nyu- Dehlinin coğrafi enliyi  $28^{\circ}$  ş.en.-dir.

Obyektin coğrafi uzunluğunu təyin etmək üçün:

1. Obyekti xəritədə tapmaq.
2. Onun Şərq və ya Qərb yarımkürəsində yerləşdiyini müəyyən etmək.
3. Obyektin yerləşdiyi meridianın coğrafi uzunluğunu təyin etmək.

Obyekt iki meridian arasında yerləşirsə, bu zaman:

- Obyekti Qrinviç meridianı istiqamətindən müəyyən etmək.
  - Bu meridianın obyektdə qədər olan uzaqlığını təyin etmək. Meridianların 20 dərəcədən bir çəkildiyini nəzərə alın.
4. Alınan rəqəm obyektdə ən yaxın meridianla toplanır.

Məntəqələrin enlik və uzunluğunun təyin edilməsinə aid bacarıqları möhkəmləndirmək üçün dünyanın siyasi xəritəsi üzərində şagirdlərin cütlərlə işləməsi məqsədə uyğundur: Şagirdlər vərəqdə 5-7 şəhərin adını yazır və bir-birinə ötürürülər. Təqdim olunan məntəqələrin koordinatları təyin edilir.

Dərsin izahı üçün verilən saytdan istifadə etmək olar:

[http://www.youtube.com/watch?v=a9IVgAcjq\\_4](http://www.youtube.com/watch?v=a9IVgAcjq_4)

## D Öyrəndiklərinizi tətbiq edin.

Şəhərlər	Coğrafi enliyi	Coğrafi uzunluğu
Nyu York	39 şm.e	73 q.u
Moskva	56 şm.e.	38 ş.u.
Sidney	35 c.e.	150 ş.u.
Braziliya	11 c.e.	50 q.u.

**E Nə öyrəndiniz.** Xəritə və qlobusda paralel və meridianların kəsişərək əmələ gətirdiyi şəbəkəyə **dərəcə toru** deyilir. Yer kürəsində yerləşən məntəqələrin coğrafi enliyi və coğrafi uzunluğu onun **coğrafi koordinatları** adlanır. Qrinviç meridianı ilə verilən məntəqədən keçən meridian arasında qalan paralel qövsü **coğrafi uzunluq**, ekvatorla verilmiş nöqtədən keçən paralel arasında qalan meridian qövsü isə **coğrafi enlik** adlanır.

## Öyrəndiklərinizi yoxlayın:

Məntəqələr	Coğrafi enlik	Coğrafi uzunluq
Nyu York	$39^{\circ}$ şm.e.	$73^{\circ}$ q.u.
Sinqapur	$2^{\circ}$ şm.e.	$114^{\circ}$ ş.u.
Keyptaun	$34^{\circ}$ c.e.	$19^{\circ}$ ş.u.
Sidney	$35^{\circ}$ c.e.	$150^{\circ}$ ş.u.

gəmi eyni sürətlə qəza yerinə yollanır. Bu gəmilərdən hansı qəza yerinə daha tez çata bilər? Kontur xəritə üzərində gəmilərin hərəkət marşrutlarını çəkin.

*Qiymətləndirmə meyari:* izah etmə, təyin etmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Xəritədə coğrafi enlik və coğrafi uzunluğun təyinatını izah etməyə çətinlik çəkir.	Xəritədə coğrafi enlik və coğrafi uzunluğun təyinatını izah edərkən tez-tez səhvlərə yol verir.	Xəritədə coğrafi enlik və coğrafi uzunluğun təyinatını, əsasən, izah edir.	Xəritədə coğrafi enlik və coğrafi uzunluğun təyinatını ətraflı izah edir.
Xəritədə məntəqənin coğrafi koordinatını müəllimin köməyi ilə çətinliklə təyin edir.	Xəritədə məntəqənin coğrafi koordinatını səhvlərlə təyin edir.	Xəritədə məntəqənin coğrafi koordinatını kiçik səhvlərə yol verərək təyin edir.	Xəritədə məntəqənin coğrafi koordinatını düzgün təyin edir.

## Dərs 8 / PRAKTİK DƏRS. XƏRİTƏDƏ NÖQTƏLƏRİN COĞRAFI MÖVQEYİNİN TƏYİN EDİLMƏSİ

<b>ALT STANDARTLAR</b>	1.3.2 Kartoqrafik elementlərə əsasən sadə hesablamalar aparır.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Məntəqələrin coğrafi koordinatlarını müəyyən edir.</li> <li>Məntəqələr arasındaki məsafəni həm dərəcə, həm də km-lə təyin edir.</li> </ul>

Bu dərsdə verilən tapşırıqlar şagirdlərdə məntəqələrin coğrafi koordinatlarının, məntəqələr arasındaki məsafənin müəyyən edilməsi bacarığını formalaşdıracaq.

### “Fəaliyyət 1”.

- a) Şimal – Qutondağ , Cənub – Astaraçay, Şərq – Şahdili, Qərb – Sədərək: ekvatorдан şimalda, Qinovic meridianından – şərqdə
- b) Azərbaycan Respublikasının ucqar nöqtələrinin coğrafi koordinatları:

Şimal – Qutondağ –  $42^0$  şm.e,  $46^0$  ş.u      Cənub – Astaraçay –  $38^0$  şm.e  $49^0$  ş.u  
 Şərq – Şahdili –  $40^0$  şm.e,  $50^0$  ş.u      Qərb – Sədərək –  $40^0$  şm.e  $45^0$  ş.u

### “Fəaliyyət 2”.

- a) qərb və şərq nöqtələri arasındaki dərəcə fərqi –  $50^0 - 45^0 = 5^0$
- b) şimal, cənub arasındaki dərəcə fərqi  $42-38=4^0$
- c) ucqar şimal nöqtəsindən şimal qütbünə qədər olan məsafə =  $90^0 - 42^0 = 48^0$
- d) ucqar cənub nöqtəsindən ekvatora qədər =  $38^0$

### “Fəaliyyət 3”.

$40^0$ şm. en.	Şm. qütbü	$5550 \text{ km } (90 - 40 = 50^{\circ}; 50^{\circ} \times 1111)$
$40^0$ şm. en.	Ekvator	$4440 \text{ km } (40^{\circ} \times 1111)$
$40^0$ şm. en.	$40^0$ c. en.	$8880 \text{ km } (40+40=80; 80 \times 111)$

### “Fəaliyyət 4”.

Bakı – $50^0$ ş.u.	Pekin – $117^0$ şərq uzunluğu	$117 \text{ ş.u.} - 50 \text{ ş.u.} = 67;$ $67 \times 85,4 = 5721,4 \text{ km}$
Bakı – $50^0$ ş.u.	Ankara – $32^0$ şərq uzunluğu	$50 \text{ ş.u.} - 32 \text{ ş.u.} = 18;$ $18 \times 85,4 = 1537,2 \text{ km}$
Bakı – $50^0$ ş.u.	Vaşinqton – $78^0$ qərb uzunluğu	$50 \text{ ş.u.} + 78 \text{ q.u.} = 128 \times$ $85,4 = 10931,2 \text{ km}$

### “Fəaliyyət 5”.


Materiklər	Ucqar nöqtələr arasında məsafə			
	şimal	cənub	dərəcə fərqi	km.lə fərqi
Avrasiya	$77^{\circ}\text{şm.en}$	$1^{\circ}\text{şm.en}$	76	$76 \times 111=8436$
Afrika	$37^{\circ}\text{ şm.en}$	$34^{\circ}\text{ c.en}$	71	7881
Simali Amerika	$71^{\circ}\text{ şm.en}$	$7^{\circ}\text{ şm.en}$	64	7104
Cənubi Amerika	$12^{\circ}\text{ şm.en}$	$53^{\circ}\text{ c.en}$	65	7215
Avstraliya	$10^{\circ}\text{ c.en}$	$39^{\circ}\text{ c.en}$	29	3219

*Oiyatlındırma meyərləri: müəyyənetmə, təyinətmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Məntəqələrin coğrafi koordinatını müəyyən etməkdə çətinlik çəkir.	Məntəqələrin coğrafi koordinatını müəllimin köməyi ilə müəyyən edir.	Məntəqələrin coğrafi koordinatını kiçik səhvlərlə müəyyən edir.	Məntəqələrin coğrafi koordinatını dəqiqliyən edir.
Məntəqələr arasındakı məsafələri dərəcə və km-lə təyin etməkdə çox çətinlik çəkir.	Məntəqələr arasındakı məsafələrin dərəcə və km-lə təyinində müəllimin köməyindən istifadə edir.	Məntəqələr arasındakı məsafələrin dərəcə və km-lə təyinində kiçik səhvlərə yol verir.	Məntəqələr arasındakı məsafələri dərəcə və km-lə dəqiqliyən təyin edir.

## Dərs 9 / Mövzu: MİQYAS

<b>ALT STANDARTLAR</b>	1.3.1. Kartoqrafik elementləri fərqləndirir. 1.3.2. Kartoqrafik elementlərə əsasən sadə hesablamalar aparır.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	• Miqyasın növlərinin xüsusiyyətlərini izah edir. • Xəritənin miqyasını təyin edir.



6-cı sinifdən şagirdlər miqyasdan istifadə etməklə obyektlər arasında məsafəni təyin etməyi öyrənmişlər. Bu dərsdə şagirdlər “ədədi”, “xətti”, “izahlı miqyas” anlayışlarını və onların xüsusiyyətlərini öyrənəcəklər.

**A** Motivasiyanı dərslikdəki şəkillərə sual verməklə qura bilərsiniz. Məsələn: “Sizcə, gözlə görünməyən orqanizmlərə niyə lupa ilə baxırlar? Yer səthindəki obyektlər təsvir edilərkən nə üçün kiçildilir və ya böyüdürlür? Qafqaz dağlarına yarımkürələr xəritəsində və Azərbaycanın fiziki xəritəsində baxsaq, hansı fərqləri görərik?”

**B** “Fəaliyyət”də verilmiş tapşırığın məqsədi: şagirdlər hər hansı obyektin təsvirinin miqyasdan asılı olaraq müxtəlif ölçüdə olmasını başa düşməlidirlər.

**C** İzahat zamanı yeni terminlərin praktik tapşırıqlar vasitəsilə möhkəmləndirilməsi faydalıdır. Şagirdlərə belə tapşırıqlar vermək olar:

*Ədədi miqyas.*

1. Dəftərdə tərəfi 100 sm olan kvadrati 1:50 miqyasda çəkin.

2. Ədədi miqyasdan istifadə edərək dünyanın siyasi xəritəsində hər hansı iki məntəqə arasında məsafəni təyin edin.


*Izahlı miqyas.*

1. Tərəfi 3 m olan kvadrati 1 sm-də 1 m miqyasında çəkin.

2. Izahlı miqyasdan istifadə edərək dünyanın siyasi xəritəsində hər hansı iki məntəqə arasında məsafəni təyin edin.

*Xətti miqyas.*

Xətti miqyasla aid tapşırıq verməzdən əvvəl şagirdlərə izahat vermək və xətti miqyasdan necə istifadə etməyi nümayiş etdirmək lazımdır. Xətti miqyasdan istifadə



etmək üçün ilk növbədə qrafik formada çəkilən sxemin böyük və kiçik bölgülərinin qiymətini bilmək lazımdır. Əvvəlcə xəritə üzərindəki obyektlər arasında məsafə ölçü pərgarı vasitəsilə ölçülür. Açılmış pərgarin sol iynəsi xətti miqyasın sol tərəfindəki 0-dan sağa tərəf ölçülür. Pərgarin sağ ucu böyük bölgünün içərisində istənilən nöqtəyə düşə bilər. Pərgarin sağ ucunu böyük bölgünün sonuna qədər yaxınlaşdırmaq lazımdır. Bundan sonra ölçülen hissənin sol tərəfində kiçik bölgü təyin edilir (məsələn, şəkildə sağda 1 sm, solda isə 8,5 bölgü olarsa, deməli, xəritə üzərində bu rəqəm 1 km 850 m ola bilər). İşin yekununda xətti miqyasa aid bir neçə tapşırıq vermək olar.

Yeni materialın izahı aşağıdakı sxemin çəkilməsi ilə paralel aparıla bilər.

Dərsin izahatı zamanı bu ünvandakı videodərsdən istifadə etmək olar:


<http://interneturok.ru/ru/school/geografy/6-klass/plan-i-karta/masshtab-plana>

**D Öyrəndiklərinizi tətbiq edin.** Xəritə üzərində A və B məntəqələri arasındaki məsafə xətkəşlə ölçülür. Həqiqi məsafə – 4000 km ölçülülmüş məsafəyə bölünərək miqyas təpilir. Məsələn, əgər xəritə üzərində A və B məntəqələri arasındaki məsafə 4 sm olarsa,

$$M = H(m) : X(sm), \text{ yəni } 4000 \text{ km} : 4 \text{ sm} = 1000$$

izahlı miqyas 1 sm-də 1000 km

ədədi miqyas 1:100 000 000



### Nə öyrəndiniz.

**Miqyas** coğrafi obyektlərin kiçilmə dərəcəsini göstərən kəsrdir. Surəti vahid, məxrəci isə kiçilməni göstərən yuvarlaq kəsr **ədədi miqyas** adlanır. **İzahlı miqyas** ədədi miqyası izah edir. Ədədi və izahlı miqyasın qrafik ifadəsinə **xətti miqyas** deyilir.

**Həqiqi məsafə** yer üzərində istənilən məntəqələr arasında olan məsafədir. **Öyrəndiklərinizi yoxlayın.**


Ədədi miqyas	İzahlı miqyas	Xətti miqyas
1:25000000	1sm=250km	250 0 250 500 750 1000 1250 km
1:40 000	1sm - 400m	400 0 400 800 1200 1600 2000 m
1:100000	1sm - 1km	1 0 1 2 3 4 5 km

### Oiymatləndirmə meyari: izahetmə, təyin etmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Ədədli, izahlı xətti miqyası fərqləndirməkdə kobud səhv-lərə yol verir.	Ədədli, izahlı xətti miqyası fərqləndirməkdə çətinlik çəkir.	Ədədli, izahlı xətti miqyası fərqləndirməkdə müəllimin köməyindən istifadə edir.	Ədədli, izahlı xətti miqyası müstəqil şəkildə fərqləndirir.
Xəritələrin miqyasını təyin edərkən səhv edir.	Xəritələrin miqyasını təyin edərkən çətinlik çəkir.	Xəritələrin miqyasını təyin edərkən qüsurlara yol verir.	Xəritələrin miqyasını müstəqil təyin edir.

## Dərs 10 / Mövzu: RELYEFİN TƏSVİRİ

<b>ALT STANDARTLAR</b>	1.3.1. Kartoqrafik elementləri fərqləndirir. 1.3.2. Kartoqrafik elementlərə əsasən sadə hesablamalar aparır.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Yer səthinin nahamarlıqlarının müstəvi üzərində təsvirini izah edir.</li> <li>• Horizontalların kəmiyyətinə əsasən hesablamalar aparır.</li> </ul>



Mətndə məqsəd nisbi höndürlük, mütləq höndürlük, horizontal, berqştrix və kəsmə yüksəklik anlayışlarının izahı ilə şagirdlərdə Yer səthindəki nahamarlıqları müstəvi üzərində təsvir etmək bacarıqlarını formalaşdır.

**A** Şagirdlərdə idrak fəallığı yaratmaq üçün dərslikdə verilmiş şəkillər üzrə müzakirə təşkil etmək olar.

**B** “Fəaliyyət” blokunda verilmiş fotosəkillərə uyğun gələn əyri xətləri müəyyənləşdirməklə şagirdlər həm relyefin müxtəlifliyinin həm də onun müstəvi üzərində təsvirinin müxtəlif olması nəticəsinə gəlirlər.


**C** “Horizontal” anlayışı izah edilməzdən əvvəl şagirdlərə “nisbi” və “mütləq” höndürlük anlayışlarını izah etmək məqsədə uyğundur. Bunun üçün mətndə verilən şəkil üzərində təhlil aparmaq faydalı olardı. Bu anlayışları praktik tapşırıq vəsaitilə möhkəmləndirmək olar. Məsələn, lövhədə belə bir sxem çəkib, aşağıdakı tapşırıqları vermək olar.

- Təpənin mütləq höndürlüğünü təyin edin. (159 m)
- Təpənin qərb yamacının nisbi höndürlüğünü təyin edin. ( $159 - 129 = 30$  m)
- Təpənin şərq yamacının nisbi höndürlüğünü tapın. ( $159 - 139 = 20$  m)

Mütləq höndürlük – dəniz səviyyəsinə görə ölçülür.

Nisbi höndürlük – ətək və yamac arasında qalan höndürlük fərqidir.

Şagirdlərin “horizontal” və “kəsmə höndürlük” anlayışlarını başa düşməsi üçün əyani nümunələr misal götirmək məqsədə uyğundur. Məsələn:



“Təsəvvür edin ki, ekskursiyaya getmisiniz. Təpənin yanında 4 qrupa bölünməklə, siz yamacın (şimal, cənub, şərqi və qərb) hündürlüyünü ölçmək tapşırığı alırsınız. Tapşırığı yerinə yetirərkən hər qrup ölçülən hündürlüklərdə direkt basdırır. Şagirdlərdən biri direktlərin arasını rənglə çevrə şəklində birləşdirir. Beləliklə, çevrələrdən birincisi 1 metrdən, ikincisi 2 metrdən, üçüncüüsü 3 metrdən və s.-dən bir çəkilir. Deməli, təpənin hər yamacında hündürlüyü doğru 5 dəfə direkt basdırılır. Təsəvvür edin ki, ölçmə işi bitdikdən sonra hava şarı ilə yuxarı qalxır və təpəyə baxırsınız. Nə görürsünüz?

Bu xətlər horizontallar adlanır. Onlar 1 m-dən bir çəkilmişdir. Daha hündür təpədə hündürlükler 5 m-dən bir çəkilmişsə, horizontallar 5, 10, 15, 20 və s. olacaqdır.



#### Nə öyrəndiniz.

**Nisbi hündürlük** iki hündürlük arasındaki fərqdir. Okean soviyyəsindən ölçülən hündürlük **mütləq hündürlük** adlanır. **Horizontal** mütləq hündürlükleri eyni olan nöqtələri birləşdirən səlis əyri xətlədir. Qonşu horizontallar arasında qalan hündürlük fərgi **kəsmə yüksəklik** adlanır. Horizontallarda relyefin formasını **berqstrixa** əsasən təyin etmək mümkündür.

#### E Öyrəndiklərinizi yoxlayın.


Tapşırıqların cavabları: 1) 160.7 m; 2) 2.5 m; 3) şimal-şərqi yamacı meyilli, cənub yamacı isə hamardır; 4) Gülüstandan Alagölə.

*Qiymətləndirmə meyarları:* izahetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Yer səthinin nahamarlıqlarının müstəvi üzərində təsvirini müəllimin köməyi ilə izah edir.	Yer səthinin nahamarlıqlarının müstəvi üzərində təsvirini çətinliklə izah edir.	Yer səthinin nahamarlıqlarının müstəvi üzərində təsvirini kiçik qüsurlarla izah edir.	Yer səthinin nahamarlıqlarının müstəvi üzərində təsvirini ətraflı izah edir.
Horizontallar üzərində hesablamalar apararkən səhv'lərə yol verir.	Horizontallar üzərində hesablamalar çətinliklə yerinə yetirir.	Horizontallar üzərində hesablamalar apararkən səhv'lərə yol verir.	Horizontallar üzərində hesablamalar apararkən müstəqil və düzgün həll edir.

#### Dərs 11 / Mövzu: PLANALMA VƏ ONUN NÖVLƏRİ

<b>ALT STANDARTLAR</b>	1.3.1. Kartografiq elementləri fərqləndirir. 1.3.2. Kartografiq elementlərə əsasən sadə hesablamalar aparır.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Məhəllin planını qütb və ya marşrut üsulu ilə tərtib edir.</li> <li>Qütb və marşrut planaalmasını bir-birindən fərqləndirir.</li> </ul>



Mövzuda əsas məqsəd planaalmanın növlərini bir-birindən fərqləndirmək və onların tətbiq edilməsini öyrənməkdir. Şagirdlər bu mövzuda havadan planaalma, yerüstü planaalma və onun növlərini – qütb, marşrut planaalmasını öyrənəcəklər.

**A** Motivasiya yaratmaq üçün şagirdlərlə dərslikdə verilmiş şəkilləri müqayisəli təhlil etmək olar. “Məhəllin planı” anlayışını yada salmaqla onun qurulması zamanı şətti işarələrdən və miqyasdan istifadə etmənin vacibliyinin nəzərə çatdırılması məqsədə uyğundur.

**B** “Fəaliyyət”də verilmiş tapşırığı cütlərlə və ya qrupla yerinə yetirmək mümkündür. Tapşırığın məqsədi şətti işarələrdən istifadə etməklə verilmiş ərazinin planının qurulmasıdır.

**C** Şagirdlər yeni mövzunu cütlərdə ardıcıl suallar üsulu ilə mənimsəyə bilərlər. Onlara hər hansı ərazinin qütb planaalmasının tərtib edilməsi tapşırıla bilər.

### Məhəllin planını necə tərtib etmək olar

*Təchizat:* planşet, kompas, karandaş, pozan, xətkəş, ruletka və transportir  
*Əvvəlcədən* (sinifdə və ya evdə) planşet hazırlayıın: qalın kartonun üstünə (20 sm X 30 sm) A4 formatında kağız yapışdırın.

1. Açıq məhəldə bütün obyektləri qeyd edəcəyiniz bir nöqtə seçin. Bu nöqtə **qütb nöqtəsi** adlanır.
2. Öz planınız üçün miqyas seçin.

*Məsələn: Qərbdən şərqə uzunluğu təxminən 600 metr olan sahənin planını hazırlamaq lazımdır. Planı çəkdiyimiz vərəqin eni 30 sm-dir. Deməli, 30 sm-ə 600 m siğışmalıdır ( $600:30=20$ ). Miqyas 1:20*

3. Planşetdə miqyası qeyd edin və planın yuxarı küncündə ox şəkli çəkin. Oxun yanında “sm” hərfi yazın. Bu ox şimala istiqaməti göstərəcək.
4. Planşetdə qütb nöqtəsini qeyd edin.
5. Sonra planşeti elə çevirmək lazımdır ki, onun yuxarı tərəfi düz şimala baxsın.
6. Obyektləri seçin və onları planda qeyd edin. Hər bir obyekt üçün:
  - ilkin nöqtədən həmin obyekta qədər olan məsafəni ölçün. Məsafəni ruletka ilə və ya addımlarla ölçmək olar. Addımın orta uzunluğu, adətən, 60–70 sm-dir.
  - kompas ilə həmin obyektin azimutunu təyin edin (azimut şimala olan istiqamətlə verilən istiqamət arasında qalan və saat əqrəbi istiqamətində hesablanmış bucaqdır).

- transportir ilə planda müvafiq bucaq qurun və verilmiş istiqamətdə köməkçi xətt çəkin.
- bu xəttin üzərində “qütb”dən verilmiş nöqtəyəcən məsafəni qeyd edin. Bunun üçün məhələdə ölçüyüünüz məsafəni miqyasla bölmək lazımdır.
- nöqtəni qeyd edin.

7. Şərti işarələrlə obyektləri adlandırın. Internetdə məhəl planlarına baxın və orada hansı şərti işarələrdən istifadə edildiyinə fikir verin.

8. Köməkçi xətləri pozun. Müvafiq adları qeyd edin.


9. Planın arxa tərəfində soyadınızı, adınızı, sinfinizi yazın.

Planınızı aşağıdakı meyarlar üzrə qiymətləndirin.

	<b>İş qiymətləndirmə meyarları</b>	<b>Bəli</b>	<b>Xeyr</b>
1.	İş səliqəli yerinə yetirilmişdir		
2.	Planşetdə miqyas göstərilmişdir		
3.	Şimala istiqaməti göstərən ox çəkilmişdir		
4.	Obyektlər qeyd olunmadan əvvəl planşet şimala istiqamətləndirilmişdir		
5.	Məsafələri qeyd edərkən miqyasdan istifadə edilmişdir		
6.	Azimut planda transportir ilə təyin edilmişdir		
7.	Obyektlər planda şərti işarələrlə qeyd olunmuşdur		
8.	İşin müəllifi qeyd edilmişdir		

**D Öyrəndiklərinizi tətbiq edin.** A nöqtəsin-dən şimal-şərqə 5 sm, şimal-qərbə – 6 sm, cə-nub-qərbə 8 sm, cənub-şərqə 4 sm.

**Nə öyrəndiniz.** **Havadan planaalma** orbital stansiyalar, təyyarələrdən çəkilən şəkillər əsa-sında yerinə yetirilir. Yer səthində aparılan ölç-mə işləri ilə **yerüstü planaalma** həyata keçirilir. Bir nöqtədən obyektlərin planşetə köçürülməsi **qütb üsulu** ilə planaalma adlanır. **Marşrut üsulu ilə planaalma** əvvəlcədən müəyyən edilmiş gediş xətti üzrə aparılır. Üzərində planşet olan üçayaq **menzula** adlanır.



**E Öyrəndiklərinizi yoxlayın.** Şagirdlər verilmiş şəkillərə əsasən dağlıq ərazidə marşrut üsulu ilə, düzənlilik ərazilərdə isə qütb üsulu ilə planaalmanın düzgün olduğunu seçməlidirlər.

*Qiymətləndirmə meyari:* Tərtibetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Məhəllin planını tərtib etməkdə çə-tinlik çəkir.	Məhəllin planını müəllimin köməyi ilə tərtib edir.	Məhəllin planını tərtib edərək bəzi səhvlərə yol verir.	Məhəllin planını səhvsiz tərtib edir.
Qütb və marşrut planını bir-birindən fərqləndirməkdə çətinlik çəkir.	Qütb və marşrut planını müəllimin köməyi ilə fərqləndirir.	Qütb və marşrut planını bir-birindən fərqləndirərkən qüsurlara yol verir.	Qütb və marşrut planını bir-birindən müstəqil fərqləndirir.

## II TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Avrasiyanın ucqar şimal nöqtəsi  $72^{\circ}$  şm.e. yerləşir. Şimal qütbünə qədər olan məsafəni tapın.


2. Xəritəyə əsasən:

- a. Nöqtələrin coğrafi koordinatlarını təyin edin.


A: \_\_\_\_\_ B: \_\_\_\_\_

- b. A və B arasında dərəcə fərqini müəyyən edin.

- c. A və B arasında məsafə paralel üzrə ən qısa fərqini müəyyən edin.



3. Uyğunluğu müəyyən edin.



4. A məntəqəsi ekvator xəttindən şimalda 6660 km məsafədə, B isə A-dan 2220 km cənubda yerləşir. A nöqtəsinin coğrafi enliyini müəyyən edin.

5. Uyğunluğu müəyyən edin:


- |                |             |
|----------------|-------------|
| 1 sm-də 50 km  | 1: 50000000 |
| 1 sm-də 500 m  | 1: 50000    |
| 1 sm-də 500 km | 1:5000000   |

6. Bakıdan şərq və qərb istiqamətində eyni sürətlə, lakin bir-birinə əks istiqamətdə uçan təyyarə hansı koordinatda rastlaşa bilər?

- A) əks istiqamətdə hərəkət etdiklərinə görə rastlaşmaz
- B)  $40^{\circ}$  sm en və  $50^{\circ}$  q. u.-da
- C)  $40^{\circ}$ sm en və  $130^{\circ}$  q.u.-da
- D)  $50^{\circ}$  sm en və  $130^{\circ}$  ş.u.-da
- E)  $40^{\circ}$  sm en və  $50^{\circ}$  ş.u.-da

7. Ərazinin planına əsasən müəyyən edin:

- a. Məntəqədən dəmir körpüyə qədər məsafəni (planın miqyası 1:50 000) \_\_\_\_\_
- b. A nöqtəsinin mütləq hündürlüyünü  
(kəsmə yüksəklək – 5m) \_\_\_\_\_
- c. A və B arasında nisbi hündürlüyü\_\_\_\_\_



# TƏDRİS VAHİDİ – 3

## YER GÜNƏŞ SİSTEMİNDE


### TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 1.2.1. Səma cisimlərinin bir-birinə təsirini və onun coğrafi nəticələrini əlaqələndirir.
- 1.2.2. Yerin hərəkətinin nəticələrinə dair sadə hesablamalar aparır.

**TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 6 saat  
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 1 saat**

### Dərs 13/ Mövzu: SƏMA CISİMLƏRİ

<b>ALT STANDARTLAR</b>	1.2.1. Səma cisimlərinin bir-birinə təsirini və onun coğrafi nəticələrini əlaqələndirir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>Səma cisimlərinin bir-birinə qarşılıqlı təsirini əlaqələndirir.</li></ul>



Dərsdə əsas məqsəd səma cisimləri haqqında ümumi məlumat verilməsi, səma cisimlərinin bir-birinə qarşılıqlı təsirinin izah edilməsidir.

**A** Şagirdlərdə idrak fəallığı yaratmaq üçün dərslikdəki şəkillər üzrə müzakirə apara bilərsiniz. Yönəldici suallardan istifadə edərək şagirdlərin fikirlərini Yerin xəyali fırlanma oxuna, fəsillərin yaranmasına istiqamətləndirə bilərsiniz.

**B** “Fəaliyyət” blokunda verilmiş tapşırığı şagirdlər cütlər və ya kiçik qruplarla yerinə yetirə bilərlər.

**C** Şagirdlər Günəş sisteminə aid ilkin təsəvvürlərini “Həyat bilgisi” və VI sinif üçün “Coğrafiya” kurslarından almışlar. Yeni informasiyaları BİBÖ və ya İDS strategiyasını tətbiq etməklə əldə edə bilərlər. Yaxşı olar ki, şagirdlərə kainat, Günəş sistemi və bürclər haqqında videomaterial nümayiş etdirilsin. <http://solarsystemscope.com/> (Solar System Scope (SSS) videomaterialı Günəş sisteminin modeli və ulduzlu səmanın 3D formatında olan nümayişi)dir. Bu, şagirdlərə Günəş sistemini passiv şəkildə deyil, daha canlı formada öyrənməyə imkan yaradır. Onlar planetlərin orbit xətləri üzrə yerini dəyişir, onları silə bilərlər. Bu videoçarxi bölməyə aid digər dərslərdə də istifadə etmək mümkündür. Sinfda internet imkanları olmayan məktəblərdə bu tapşırıq evə də verilə bilər.

**D** **Öyrəndiklərinizi tətbiq edin** blokunda verilmiş tapşırıqda şagirdlər məntiqi ardıcılıqla verilmiş səma cisimlərinin bir-birinə təsirini müəyyənləşdirərək dəftərlərinə yazmalıdır: 5-4-1-3-2.

#### Nə öyrəndiniz.

Səma cisimləri nizamlanmış **orbit xətti** ilə hərəkət edir. **Ulduz** özündən işiq və istilik saçan səma cismidir. Yer kürəsinin Şimal qütbü üzərində duran **Qütb ulduzu** Kiçik Ayı bürcünün ən parlaq ulduzudur. İnsanlar bir-birinə yaxın olan ulduzları həndəsi fiqurlara və heyvanlara bənzədərək **bürç** adlandırmışlar.

**E** **Öyrəndiklərinizi yoxlayın** blokunda şagirdlər verilmiş sahəv fikirləri doğruya çevirərək dəftərlərinə yazmalıdırlar.

*Oiyatləndirmə meyarları:* əlaqələndirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Səma cisimlərinin bir-birinə qarşılıqlı təsirini əlaqələndirməkdə çətinlik çəkir.	Səma cisimlərinin bir-birinə qarşılıqlı təsirini qismən əlaqələndirir.	Səma cisimlərinin bir-birinə qarşılıqlı təsirini, əsasən, əlaqələndirir.	Səma cisimlərinin bir-birinə qarşılıqlı təsirini düzgün əlaqələndirir.

**Dərsdən sonra:** Şagirdlər ailə üzvlərinin doğum tarixinə əsasən onların hansı bürclərə aid olduğunu cədvəl şəklində qurub dəftərlərinə yaza bilərlər.


#### Nümunə:

Ailə üzvü	Doğum tarixi	Bürcü
Atam	06 noyabr	Əqrəb
Anam	11 sentyabr	Qız

## Dərs 14/ Mövzu: GÜNƏŞ SİSTEMİ PLANETLƏRİ

<b>ALT STANDARTLAR</b>	1.2.1. Səma cisimlərinin bir-birinə təsirini və onun coğrafi nəticələrini əlaqələndirir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Planetlərin özünəməxsus xüsusiyyətlərini şərh edir.</li><li>• Digər planetlərlə Yerin xüsusiyyətlərini müqayisə edir.</li></ul>

Mövzunu müxtəlif üsullarla tədris etmək mümkündür. Şagirdləri qruplara ayırb planetlərin hər biri haqqında məlumat toplamaq və onu təqdim etməklə “Planetlərə səyahət” adlı rollu oyun keçirmək olar.



**A** Motivasiya mərhələsində şagirdlərin aşağı siniflərdə planetlər haqqında öyrəndikləri bilikləri xatırlatmaq məqsədəuyğundur. Onlarda idrak fəallığı yaratmaq üçün yönəldici suallardan istifadə etmək olar. "Günəş sistemində neçə planet var?", "Sizcə, digər planetlərdə canlılar yaşayır mı?", "Digər planetlərin Yerlə hansı ümumi cəhətləri ola bilər?" və s. Bu zaman proyektor və kompüter vasitəsilə Günəş sisteminin şəklini və ya videomaterialı göstərə bilərsiniz.

**B** Digər mövzulardan fərqli olaraq, bu mövzuda fəaliyyət blokunda verilmiş tapşırıq mətn oxunduqca yerinə yetirilməlidir. Bu zaman şagirdlər cütlər və ya kiçik qruplarla işləyə bilərlər. Yer kürəsi ilə digər planetlərin xüsusiyyətlərinin əlaqələndirilməsinə xüsusi diqqət yetirilməsi məqsədəuyğundur.

**C** İmkan daxilində matnin oxunuşunu videomaterial nümayishi ilə müşayiət etmək daha faydalı oları. Videomateriallar üçün bu mənbələrə müraciət etmək olar.

Nəhəng planetlər haqqında – <http://www.youtube.com/watch?v=ygekXIWMYU>  
Yer qrupu planetləri haqqında – <http://www.youtube.com/watch?v=98kjIWWk62c>

**D** Öyrəndiklərinizi tətbiq edin blokunda verilmiş tapşırıqda şagirdlər dəftərlərində planetləri verilmiş xüsusiyyətlərə uyğunlaşdıraraq göstərə bilərlər. 1-7; 2-5; 3-3; 4-1; 5-2; 6-4; 7-6

#### Nə öyrəndiniz.

Zəif atmosferə malik, çökəklik və kraterlərdən ibarət planet **Merkuridir**. Şərqdə Dan ulduzu adlandırılın planet **Veneradir**. Ən böyük dağı Olimp olan planet **Marsdır**. Həyatın mövcud olduğu yeganə planet **Yerdir**. **Yupiter** planeti Günəş sisteminin ən böyük planetidir. Saturn həlqalarına görə asanlıqla seçilən planetdir. **Uran** səmada göy rəngli planetdir. **Neptun** planetinin ən böyük peyki Titandır.


**E** Öyrəndiklərinizi yoxlayın blokunda verilmiş suallar ətrafında şagirdlərlə müzikirə təşkil edə bilərsiniz.

*Oiymatləndirmə meyarları: şərhətmə, müqayisətmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Planetlərin özünə-məxsus xüsusiyyətlərini müəllimin köməyi ilə şərh edir.	Planetlərin özünə-məxsus xüsusiyyətlərini çətinliklə şərh edir.	Planetlərin özünə-məxsus xüsusiyyətlərini, əsasən, şərh edir.	Planetlərin özünə-məxsus xüsusiyyətlərini sərbəst şərh edir.
Yer kürəsi ilə digər planetlərin xüsusiyyətlərini çətinliklə müqayisə edir.	Yer kürəsi ilə digər planetlərin xüsusiyyətlərini qismən müqayisə edir.	Yer kürəsi ilə digər planetlərin xüsusiyyətlərini, əsasən, müqayisə edir.	Yer kürəsi ilə digər planetlərin xüsusiyyətlərini düzgün müqayisə edir.

## Dərs 15/ Mövzu: PLANETLƏRİN QRUPLAŞDIRILMASI

<b>ALT STANDARTLAR</b>	1.2.1. Səma cisimlərinin bir-birinə təsirini və onun coğrafi nəticələrini əlaqələndirir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Planetlərin xüsusiyyətlərini Günəş sistemində tutduğu mövqe ilə əlaqələndirir.</li> <li>• Planetləri müəyyən xüsusiyyətlərinə görə qruplaşdırır.</li> </ul>



**A** Motivasiya mərhələsində şagirdlərdə idraki fəallıq yaratmaq üçün dərslikdəki sual ətrafında müzakirə təşkil edə bilərsiniz. Fəndaxili integrasiya kimi əvvəl "Günəş sisteminin planetləri" mövzusunda öyrəndiklərinə əsaslanaraq planetlərin ən mühüm bir xüsusiyyətini soruşa bilərsiniz.

**B** "Fəaliyyət" blokunda verilmiş tapşırıqda şagirdlər dərslikdəki cədvəldən istifadə edərək verilmiş sualları cavablaşdırmalıdır. Bu tapşırıq şifahi şəkildə aparıla bilər.

**C** Müəllim yeni mövzunun izah edilməsində şagirdlər cütler formasında işləməyi təklif edə bilər. Onları "Fəaliyyət" blokunda verilən cədvəldəki məlumatlardan istifadə edərək planetləri aşağıdakı meyarlar üzrə müqayisə edə bilərlər. Bu zaman müəllim şagirdlərlə birlikdə belə bir cədvəli doldururlar:

Meyarlar	Daxili planetlər	Xarici planetlər
Günəşdən uzaqlığı	Yaxın yerləşirlər	Uzaq yerləşirlər
Ölçüləri	Böyük deyil	Nəhəngdirlər
Kimyəvi tərkibinə və sıxlığına görə	Six, bərk maddələrdən – silisium və dəmirdən ibarətdir	Qazabənzər maddələrdən və maye elementlərdən (hidrogen və helium) təşkil olunmuşdur
Öz oxu ətrafında dövr etməsi	Yavaş sürətlə fırlanır	Sürətlə fırlanır

Müqayisə meyarlarına Günəş ətrafında dövretmə müddətini də əlavə etmək olar. Əvvəlki dərslərə əsasən planetləri bu meyara görə də müqayisə etmək mümkündür. Müəllim bu işi qrup şəklində yerinə yetirmək istəyərsə, onda hər qrupa bir meyar üzrə daha dərindən tədqiqat aparmağı tapşırı bilər. Müqayisənin nəticələrini Venn diaqramı şəkilində təqdim etmək məqsədəyəğundur.


**D Öyrəndiklərinizi tətbiq edin** blokunda verilmiş tapşırığı kiçik qruplarla yerinə yetirmək daha faydalı olardı.

Şagirdlər planetlərin Günəşdən uzaqlığına görə məsafəsini nəzərə almaqla dəqiq sxemini çəkirlər. Buna uyğun olaraq Merkuri Günəşdən 3 mm, Neptun isə 30 sm uzaqda çəkilə bilər. Planetlərin orbitlərinin ellipsoid formada çəkilməsi məqsədə uyğundur.

**Nə öyrəndiniz.**

**Xarici planetlər** Jupiter, Saturn, Uran, Neptun Günəşdən daha uzaq yerləşməsi və ölçülərinin nəhəngliyi ilə seçilir. Merkuri, Venera, Yer və Mars **daxili planetlər** olub, Günəşə yaxın yerləşirlər.

**E Öyrəndiklərinizi yoxlayın** blokunda şagirdlər xüsusiyyətlər və planetlər arasında əlaqə qurmalıdır.




*Qiymətləndirmə meyarları:* əlaqələndirmə, qruplaşdırma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Planetləri müəyyən xüsusiyyatınə görə qruplaşdırmaqda çətinlik çəkir.	Planetlərin xüsusiyyətlərini Günəş sistemində tutduğu mövqeqi ilə qismən əlaqələndirir.	Planetlərin xüsusiyyətlərini Günəş sistemində tutduğu mövqeqi ilə, əsasən, əlaqələndirir.	Planetlərin xüsusiyyətlərini Günəş sistemində tutduğu mövqeqi ilə düzgün əlaqələndirir.
Planetlərin xüsusiyyətlərini Günəş sistemində tutduğu mövqeqi ilə əlaqələndirməkdə çətinlik çəkir.	Planetləri müəyyən xüsusiyyətinə görə müəllimin köməyi ilə qruplaşdırır.	Planetləri müəyyən xüsusiyyətinə görə, əsasən, qruplaşdırır.	Planetləri müəyyən xüsusiyyətinə görə düzgün qruplaşdırır.

## Dərs 16/ Mövzu: HƏYAT PLANETİ

**ALT STANDARTLAR** 1.2.1. Səma cisimlərinin bir-birinə təsirini və onun coğrafi nəticələrini əlaqələndirir.

**TƏLİM NƏTİCƏLƏRİ** • Yer kürəsinin həyat üçün əlverişli olmasını Günəş sistemindəki mövqeyi ilə əlaqələndirir.



**A** Motivasiya mərhələsində şagirdlərdə idaki fəallıq yaratmaq üçün dərslikdəki şəkillər ətrafında müzakirə təşkil edə bilərsiniz. Şagirdlərin yaş səviyyələri üçün bu mövzu çox maraqlıdır. Yönəldici suallardan istifadə edərək şagirdlərin yadplanetlilər haqqında düşüncələrini müzakirə etmək olar.

**B** “Fəaliyyət” blokundakı tapşırıqda şagirdlər dərslikdə verilmiş şəkilləri inkişaf mərhələsinə görə düzənlidirlər. Tapşırıq cütlər, yaxud kiçik qrup şəklində aparılır.

**C** Şagirdlərin yeni informasiyanı mənimsəmələri üçün müxtalif metodlardan istifadə etmək olar. BIBÖ, İQS, mətnin aparıcı ideyasının müəyyən edilməsi metodlarını tətbiq etmək olar. Məktəbin texniki bazası imkan verərsə, Internet resurslarında kainat və yeni planetlər haqqında olan səhifələri aşşadırmaq mümkündür.

**D** **Öyrəndiklərinizi tətbiq edin** blokunda verilmiş tapşırıqda şagirdlər dünyannın fiziki xəritəsində verilmiş məntəqələrə əsasən Yer kürəsində canlı aləmin yayılması ilə təbii şəraiti arasında əlaqəni müəyyən etməlidirlər. Xəritə üzərində Antarktida, Qrenlandiya, Şimal Buzlu okeani, Avropa, Hindistan, Braziliya, Şimali Afrika göstərilmişdir.

**Nə öyrəndiniz.** Yerdə həyat üçün əlverişli şərait yarananamillərdən biri **suyun maye halında olması** ilə əlaqədardır. Həyat üçün əlverişli şəraitlərdən biri **əlverişli temperaturdur**. Planetimizdə həyatın mövcud olmasına imkan verən digər şərt **Yerin ölçüsüdür**.


**Öyrəndiklərinizi yoxlayın** blokunda şagirdlər yadplanetlilər haqqında esse yazlıdırlar.

*Oiyətləndirmə meyarları: əlaqələndirmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Yer kürəsinin həyat üçün əlverişli olmasını Günəş sistemindəki mövqeyi ilə əlaqələndirməkdə çətinlik çəkir.	Yer kürəsinin həyat üçün əlverişli olmasını Günəş sistemindəki mövqeyi ilə qismən əlaqələndirir.	Yer kürəsinin həyat üçün əlverişli olmasını Günəş sistemindəki mövqeyi ilə, əsasən, əlaqələndirir.	Yer kürəsinin həyat üçün əlverişli olmasını Günəş sistemindəki mövqeyi ilə düzgün əlaqələndirir.

## Dərs 17/ Mövzu: YERİN GÜNƏŞ ƏTRAFINDA HƏRƏKƏTİ

<b>ALT STANDARTLAR</b>	1.2.2. Yerin hərəkətinin nəticələrinə dair sadə hesablamalar aparır.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Günəş şüalarının düşmə bucağından asılı olaraq fəsillərin yaranmasını izah edir.</li> <li>Günəş şüalarının düşmə bucağına aid sadə hesablamalar aparır.</li> </ul>



**A** Motivasiya mərhələsində şagirdlərdə idaki fəallıq yaratmaq üçün dərslikdəki kiçik məlumatı oxuyub, şagirdlərin də eyni hadisəni müşahidə etib-etmədiklərini soruşmaq olar. Yönəldici suallardan istifadə etməklə bunun səbəbi ilə bağlı müzakirə təşkil edə bilərsiniz.

**B** “Fəaliyyət” blokunda verilmiş tapşırıqda şagirdlər dərslikdə verilmiş şəkilləri müzakirə etməlidirlər. Şəkillərdəki fəsillər müəyyənləşdirilməli, bu fəsillərdə günəşin düşmə bucağındaki fərqlilikləri izah edilməlidir. Tapşırıq kollektiv müzakirə şəklində də həyata keçirilə bilər.

**C** Şagirdlər VI sinif “Coğrafiya” kursundan planetdə fəsillərin dəyişməsinin əsas səbəbləri ilə tanış olmuşlar. Onlar üçün yeni anlayış Günəşin zenit vəziyyətinə aid olan məlumatdır. Günəş şüalarının düşmə bucağı müxtəlif fəsillərdə fərqli olur. Bu məqsədlə şagirdlərə aşağıdakı cədvəli tamamlamaq təklif edilir.

Yerin mövqeyi	Günəş hansı enlikdə zenitdədir	Bu gün necə adlanırılır	Hansı düstur ilə Günəş şüalarının düşmə bucağını hesablaşmaq olar
22 iyun	Şimal tropik xətt	Yay gündönümü	90- (məntəqənin coğrafi enliyi +23.5)
23 sentyabr	ekvator	Payız gecə-gündüz bərabərliyi	90- məntəqənin coğrafi enliyi
21 dekabr	Cənub tropik xətti	Qış gündönümü	90- (məntəqənin coğrafi enliyi - 23.5)
21 mart	ekvator	Yaz gecə-gündüz bərabərliyi	90- (məntəqənin coğrafi enliyi)


Texniki imkanı olan sınıflarda videomateriallarının nümayisi çox əhəmiyyətli olardı. Bunun üçün aşağıdakı mənbələrdən istifadə etmək olar.

Yerin Günəş ətrafında hərəkəti:

[http://www.youtube.com/watch?v=9zW6c\\_hfZ4c](http://www.youtube.com/watch?v=9zW6c_hfZ4c)

<http://www.youtube.com/watch?v=i7o5aZlQ6mg>

Yeni mövzunun sxemlərlə izah edilməsi məqsədə uyğundur.



**D Öyrəndiklərinizi tətbiq edin.**

$30^0$ c.e.	$66,5^0$ şm.e.	$23,5^0$ c.e.	$70^0$ şm.e
$90^0 - 30^0 = 60^0$	$90 - 66,5^0 = 23,5^0$	$90 - 23,5^0 = 66,5^0$	$90 - 70 = 20$

$40^0$ şm.e.	$40^0$ c.e.	$20^0$ c.e.	$20^0$ şm.e
$90^0 - (40 - 23,5) = 73,5^0$	$90^0 - (40 + 23,5) = 26,5^0$		

**Nə öyrəndiniz.** Günəş şüalarının Yer səthində  $90^0$ -lik bucaq altında düşməsi **zenit bucağı** adlanır. Yerin meylli hərəkətindən asılı olaraq zenit vəziyyəti **yay gündönümündə** Şimal tropikində, **qış gündönümündə** isə Cənub tropikində olur.

**E Öyrəndiklərinizi yoxlayın.**


Cavab: 1. A, B, E

*Qiymətləndirmə meyarları:* izahetmə, hesablama

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Günəş şüalarının düşmə bucağından asılı olaraq fəsil-lərin yaranmasını müəllimin köməyi ilə izah edir.	Günəş şüalarının düşmə bucağından asılı olaraq fəsillərin yaranmasını izah etməkdə çətinlik çəkir.	Günəş şüalarının düşmə bucağından asılı olaraq fəsil-lərin yaranmasını, əsasən, izah edir.	Günəş şüalarının düşmə bucağından asılı olaraq fəsil-lərin yaranmasını düzgün izah edir.
Günəş şüalarının düşmə bucağına aid sadə hesablamlar aparmaqdə çətinlik çəkir.	Günəş şüalarının düşmə bucağına aid sadə hesablamları müəllimin kömək-liyi ilə aparır.	Günəş şüalarının düşmə bucağına aid sadə hesablamları xırda səhv'lərlə aparır.	Günəş şüalarının düşmə bucağına aid sadə hesablamları düzgün aparır.

## Dərs 18/ Mövzu: YERİN ÖZ OXU ƏTRAFINDA HƏRƏKƏTİ

<b>ALT STANDARTLAR</b>	1.2.2. Yerin hərəkətinin nəticələrinə dair sadə hesablamalar aparır.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Məntəqələr arasında yaranan vaxt fərqlərinin səbəbini izah edir.</li> <li>Yerli vaxt fərqiinin təyin olunmasına aid sadə hesablamalar aparır.</li> </ul>




**A** Motivasiya mərhələsində şagirdlərdə idraki fəallıq yaratmaq üçün dərslikdəki kiçik mətndə təsvir olunan situasiya müzakirə oluna bilər. “Nə üçün Fəridin dostu axşam ona “sabahın xeyir” deyir?”, “Amerikada səhər, Bakıda isə axşam olmasının səbəbi nə ola bilər? ” və s. kimi suallar ətrafında şagirdlər fərziyyələrini söyləyirlər.

**B** “Fəaliyyət” blokundakı tapşırıqda şagirdlər dərslikdə verilmiş şəkildən istifadə edərək cədvəli tamamlamalıdır. Tapşırıq kollektiv müzakirə şəklində və ya cütürlərə həyata keçirilə bilər.

**C** Gecə və gündüzün yaranması səbəbləri şagirdlərə “Həyat bilgisi” və VI sinif “Coğrafiya” dərslərindən məlumudur. Buna görə də VII sinifdə şagirdlərin diqqətini mövsümən asılı olaraq günün işıqlı vaxtının müddətinin dəyişkənliliyinə yönəltmək lazımdır. Yeni informasiyanı şagirdlər “İQS” üsulundan istifadə edərək mənimşəyə bilərlər. “İQS” cədvəlinin müzakirəsi zamanı müxtalif paralellərdə günün müddətinin sxemini nümayiş etdirmək məqsədə uyğundur. Məntəqələrdə vaxtı təyin etmək üçün şagirdlərə belə bir alqoritm təklif etmək olar:

1. Məntəqələr arasında uzunluq fərqiini müəyyən etmək;

Dövlətlər	Gecə	Gündüz
Avstraliya		+
İttifaqı		
Meksika	+	
Yaponiya		+
Çin		+
Argentina	+	



- Məntəqələr arasında vaxt fərqini müəyyən etmək: bunun üçün 1-ci bənddə aldığımız nəticə 4-ə vurulur;
  - Nəticədə vaxt dəqiqlərlə alınacaq. Onu saatə çevirmək üçün nəticə 60-a bölünür.
  - Məntəqənin üfüqün hansı cəhətində yerləşdiyini müəyyən etmək. Əgər o, şərqi dədirse, onda axtardığımız məntəqədə vaxt bizim məntəqədəkindən daha çox olacaq. Ona görə də 3-cü bənddə alınan nəticə bizim məntəqənin vaxtına əlavə edilir.
  - Əgər məntəqə qərbdə yerləşirsə, onda vaxt bizim məntəqədəki vaxtdan daha az olacaq. Deməli, bizim məntəqədəki vaxtdan 3-cü bənddə alınan nəticə çıxılır.
- Yerin öz oxu ətrafında fırlanmasını əyani təsəvvür etmək üçün bu ünvandakı materialdan istifadə etmək olar:

<http://www.youtube.com/watch?v=M3vCwL9ZSKw>

#### D Öyrəndiklərinizi tətbiq edin.

A ilə B və C məntəqələri arasında vaxt fərqini tapın:

A-B:  $30+60=90$  dərəcə  $90 \times 4 = 360$  dəqiqə  $360:60=6$  saat. A-C: vaxt fərqi yoxdur.

A-D:  $120-30=90$  dərəcə  $90 \times 4 = 360$  dəqiqə  $360:60=6$  saat.

#### Nə öyrəndiniz.

Yerin sutkalıq hərəkəti nəticəsində gecə ilə gündüz növbələşir və Yer üzərində vaxt fərqi yaranır. Eyni meridian üzərində yerləşən məntəqələrin **yerli vaxtı** eyni olur. Yerin sutkalıq hərəkəti nəticəsində müəyyən ardıcılıqla təkrarlanan hadisələr **sutkalıq ritmik proseslər** əmələ gətirir.

#### E Öyrəndiklərinizi yoxlayın:

Baku 50ş.u.	Pekin 117 ş.u.	Madrid 4 q.u.	Nyu-York 73 q.u.
12.00	1. $117-50=67$ 2. $67 \times 4 = 268$ 3. $268:60=4$ s 28 dəq 4. $12+4$ s 28 dəq= $16$ s 28 dəq	1. $50+4=54$ 2. $54 \times 4 = 216$ 3. $216:60=3$ s 36 dəq 4. $12-3$ s 36 dəq= $8$ s 24 dəq	1. $50+73=123$ 2. $123 \times 4 = 492$ 3. $492:60=8$ s 12 dəq 4. $12-8$ s 2 dəq= $3$ s 48 dəq

*Oiyətləndirmə meyarları:* izah etmə, hesablama

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Məntəqələr arasında yaranan vaxt fərqlərinin səbəbini müəllimin köməyi ilə izah edir.	Məntəqələr arasında yaranan vaxt fərqlərinin səbəbini izah etməkdə çətinlik çəkir.	Məntəqələr arasında yaranan vaxt fərqlərinin səbəbini, əsasən, izah edir.	Məntəqələr arasında yaranan vaxt fərqlərinin səbəbini tam izah edir.
Yerli vaxt fərquinin təyin olunmasına aid sadə hesablamalar aparmaqdə çətinlik çəkir. aparır.	Yerli vaxt fərquinin təyin olunmasına aid sadə hesablamalar müəllimin köməyi ilə	Yerli vaxt fərquinin təyin olunmasına aid sadə hesablamalarda kiçik səhvlərlə yol verir.	Yerli vaxt fərquinin təyin olunmasına aid sadə hesablamaları düzgün aparır.

#### Elektron resurs:

<http://www.youtube.com/watch?v=M3vCwL9ZSKw>


### III TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Planetlərə aid olan əlamətləri cədvələ yazın.

Daxili planetlər	
Xarici planetlər	

2. Xəritəyə əsasən:

- a) 22 dekabrda verilmiş məntəqələrdə hansı fəslin olduğunu müəyyən edin:
- A: \_\_\_\_\_  
 B: \_\_\_\_\_  
 C: \_\_\_\_\_
- b) A və C məntəqələri arasında olan vaxt fərqini hesablayın:
- \_\_\_\_\_



3. Bakının yerli vaxtına əsasən cədvəldə verilmiş şəhərlərin yerli vaxtını hesablayın.

Bakı 50° ş.u. $8^{\text{00}}$	Tokio 140° q.u.	Ankara 33° ş.u.	Vaşinqton 70°. q.u.

4. Səhv fikirləri düzəldin.

- A) Günəş şüaları  $30^{\circ}$  enliklərdə zenitdə olur.  
\_\_\_\_\_
- B) Yer öz oxu ətrafında 365 günə tam dövr edir.  
\_\_\_\_\_
- C) Yerin Günəşə tərəf meyilliyi onun orbital hərəkətindən asılı olaraq dəyişmir.  
\_\_\_\_\_
- D) 22 dekabrda Cənub yarımkürəsində qış fəslidir.  
\_\_\_\_\_


5. Yerli vaxt nəyə deyilir?

- A) Eyni paralel üzərindəki vaxta  
B) Eyni meridian üzərindəki vaxta  
C) Ekvatordan hesablanan vaxta  
D) Qırınıçdən hesablanan vaxta  
E) Qonşu meridianlar arasındakı vaxt fərqinə

6. Yer planetini digər planetlərdən fərqləndirən xüsusiyyətlər:

1. \_\_\_\_\_  
2. \_\_\_\_\_  
3. \_\_\_\_\_

7. Günəş hansı məntəqədə zenitdə ola bilər? \_\_\_\_\_



# TƏDRİS VAHİDİ – 4

## YER SƏTHİNİN RELYEFI


### TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir.  
2.1.2. Fiziki xəritələri təhlil edir.

**TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI:** **8 saat**  
**KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ:** **1 saat**

### Dərs 20 / Mövzu: **YERİN DAXİLİ PROSESLƏRİ**

<b>ALT STANDARTLAR</b>	2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Yerin daxilində baş verən proseslərin Yer səthində relyefin formallaşmasına təsirini izah edir.</li></ul>




Dərsdə əsas məqsəd Yerin daxilində baş verən proseslərin yaranması və sūxurların yerdəyişməsinin səbəblərini, daxili proseslərin fəaliyyəti ilə yaranan relyef formallarının şərh edilməsidir.

**A** Şagirdlərdə idrak fəallığı yaratmaq üçün VI sinif "Coğrafiya" və "Həyat bilgisi" fənlərindən öyrəndiklərini yadlarına salaraq zəlzələ, vulkan və qeyzerlərin başvermə səbəblərini soruşturmaq olar.

**B** "Fəaliyyət"də verilmiş tapşırığı "Zəlzələ və vulkanların yer səthinin relyefinin formallaşmasına necə təsir edir?" sualı ətrafında başlamaq olar. Şagirdlər dərslikdə verilmiş coğrafi obyektlərin hansılardını yerin daxilində baş verən proseslərin yaradığını seçməlidirlər.

**C** Şagirdlər yeni mövzunu “açar sözləri üzə çıxarmaq” və ya “açar sözlər üçün sual qurmaq” üsullarının köməyi ilə təhlil edə və nəticədə mətni mənimsəyə bilərlər. Yeni mövzunun mənimsənilməsində “izah etməklə oxu” üsulunu məqsədə uyğun hesab edərsinizsə, şagirdlər oxuduqları mətn parçalarında səbəb-nəticə əlaqələrini müəyyən etməlidirlər. Bunun üçün bir-biri ilə əlaqəli zəncirvari silsilə əsasında məntiqi ardıcılılığı yaratmalı və mətnin izahını aparmalıdırular.



Litosfer tavalarının sərhədlərini xəritədə göstərmək və kontur xəritədə çəkmək lazımdır. Məktəbdə şərait olarsa, müəllim internet resurslarından faydalanaraq şagirdlər tavaların hərəkətinin videogörüntülərini nümayiş etdirə bilər.

<http://www.youtube.com/watch?v=gz7dJXpzLkU> (tavaların hərəkətinin videogörüntüləri)

<http://www.youtube.com/watch?v=wEyZ5r0d8d4> (tavaların toqquşmasının animasiyası)

<http://www.youtube.com/watch?v=PXmqQV3rsxY> (litosfer tavalarının hərəkəti haqqında məlumat)

<http://www.youtube.com/watch?v=YT9hZmTMfv8> (materiklərin parçalanmasının animasiyası)

<http://www.youtube.com/watch?v=NYbTNFN3NBo> (animasiya-materiklərin parçalanması)

<http://www.youtube.com/watch?v=YPLsogIPTw0> (animasiya-materiklərin parçalanması)


Morfostruktur anlayışını şagirdlərin daha yaxşı mənimsəməsi üçün əvvəlcədən bu formaları göstərən slaydlardan ibarət təqdimat hazırlaya bilərsiniz.

**D Öyrəndiklərinizi tətbiq edin:**  $45+15=60$   $60 \times 111 = 6660$  km

$666\ 000000 : 6 = 111\ 000\ 000$  il

**Nə öyrəndiniz.** Yerin dərinliklərində baş verən **endogen** proseslər litosferdə şaquli və üfüqi hərəkətlərə səbəb olur. Bu proseslər **tektonik hərəkətlər** adlanır. Daxili qüvvələrin yaradığı relyef formalarına **morfostuktur** deyilir.

**E Öyrəndiklərinizi yoxlayın** bölümündə verilmiş tapşırıqda şagirdlər sxemi dəfərlərinə çəkərək uyğunluğunu müəyyən etməlidirlər:




*Oiymatləndirmə meyarları: Izahetmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Yerin daxili proseslərinin səthin relyefinin formallaşmasına təsiri ni müəllimin köməyi ilə izah edir.	Yerin daxili proseslərinin səthin relyefinin formallaşmasına təsirini çətinliklə izah edir.	Yerin daxili proseslərinin səthin relyefinin formallaşmasına təsirini, əsasən, izah edir.	Yerin daxili proseslərinin səthin relyefinin formallaşmasına təsirini düzgün izah edir.

## Dərs 21 / Mövzu: XARİCİ AMİLLƏRİN RELYEFƏ TƏSİRİ

**ALT STANDARTLAR** 2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir.

**TƏLİM NƏTİCƏLƏRİ** • Xarici amillərin relyefin müxtəlifliyinə təsirini şərh edir.




Mətndə əsas məqsəd endogen qüvvələrin təsiri ilə yaranmış relyef formalarının xərici qüvvələrin – küləyin, temperaturun, səth və yeraltı suların, buzlaqların təsirinə məruz qalaraq tədricən aşınması və baş verən eroziya prosesinin şərh edilməsidir.

**A** Şagirdlərdə idraki fəallıq yaratmaq üçün dərslikdə verilmiş şəkillər üzrə müzakirə təşkil edə bilərsiniz. Onlardan hansı mağaraları tanıdıqlarını, mağaralardan hansı məqsədlə istifadə edildiyini və onların necə yarandığını soruşa bilərsiniz. Dərsin bu mərhələsində karst mağaralarının şəkillərini nümayiş etdirmək məqsədə uyğundur.


**B** “Fəaliyyət” mərhələsində verilmiş təcrübənin əsas məqsədi süturların sukeçirmə qabiliyyətinin müəyyən edilməsidir. Dərsə başlamazdan əvvəl təchizatda göstərilən ləvazimati hazırlamaq lazımdır. Dərslikdə verilmiş mərhələlərə riayət edərək təcrübəni şagirdlərin iştirakı ilə göstərin.

**C** Yeni məlumatın mənimsənilməsini “İQS” strategiyasının vasitəsilə həyata keçirmək faydalıdır. Lakin mövzunu əyani-izahedici metodla izah etmək qərarına gəlsəniz, izahetmə zamanı lövhədə sxem qurmaq məqsədə uyğundur.



**D Öyrəndiklərinizi tətbiq edin.** Tapşırıqdakı şəkillərdə şagirdlər hansının xərici amillərin təsirindən yarandığını tapşılmalıdır: 1. Küləyin 2. Buzlağın 3. Yeraltı suyun. **Nə öyrəndiniz:** Temperaturun kəskin dəyişməsindən süturlarda **fiziki aşınma** baş verir. Suyun təsirilə süturların tərkibinin dəyişməsi **kimyəvi aşınma**, canlı organizmlərin süturlara təsiri **üzvi aşınmaya** səbəb olur. Süturların xərici təsirlərlə dağıdılması, yuyulması **eroziya** adlanır. Ekzarasiya buzlaqların dağıdıcı fəaliyyətidir. Xərici proseslərin yaratdığı relyef formalarına **morfoskulptur** deyilir.

**E Öyrəndiklərinizi yoxlayın** bölməsindəki tapşırıqda şagirdlər suyun, küləyin və buzun təsirindən yaranan relyef formalarını seçib göstərməlidirlər.




## *Qiymətləndirmə meyarları: şərhetmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Xarici amillərin relyefin müxtəlifliyinə təsirini şərh etməkdə çətinlik çəkir.	Xarici amillərin relyefin müxtəlifliyinə təsirini müəllimin köməyi ilə şərh edir.	Xarici amillərin relyefin müxtəlifliyinə təsirini, əsasən, şərh edir.	Xarici amillərin relyefin müxtəlifliyinə təsirini düzgün şərh edir.

## Dərs 22 / Mövzu: DAĞLARIN YARANMASI

<b>ALT STANDARTLAR</b>	2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir. 2.1.2. Fiziki xəritələri təhlil edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• İri relyef formalarını yaranmasına və mənşeyinə görə izah edir.</li> <li>• Relyefin əmələ gəlməsində ilə endogen qüvvələrinin rolunu izah edir.</li> <li>• Dağları materiklər üzrə uyğun qruplaşdırır.</li> </ul>



Mövzunun tədris edilməsində əsas məqsəd Yer səthinin əsas relyef formalarından biri olan dağların yaranmasına və mənşeyinə görə şərh edilməsi və dağların əmələ gəlməsi ilə endogen qüvvələri əlaqələndirməsidir.

**A** Şagirdlərdə idraki fəallıq yaratmaq üçün VI sinif coğrafiya fənnindən öyrəndiklərini yadlarına salaraq “Dağların digər relyef formalarından fərqi nədir?” suali əsasında fərziyyələri dinişmək olar. Dağların elementləri – zirvə, ətək, yamac haqqında bilikləri yada salmaq məqsədilə istiqamətləndirici suallar verə bilərsiniz.


**B** Verilmiş tapşırıq cütlərlə yerinə yetirilə bilər. Əsas məqsəd – şagirdlərin dünyadan fiziki xəritəsindən istifadə etməklə, materiklərdə yerləşən dağları, onların hündürlüklərini və ən yüksək zirvələrinin tapılması və bu məlumatlar əsasında cədvəlin doldurulmasıdır.

	Avrasiya	Afrika	Şimali Amerika	Cənubi Amerika	Avstraliya
1. Silsilə	Himalay	Kilimancaro	Kordilyer	And	Böyük Suayrıçı
2. Silsilənin ən yüksək zirvələri	Comolunq-ma 8848m	Kilimancaro 5895m	Mak-Kinli 6193m	Akonkaqua 6962m	Kostyuşo 2228m

Şagirdlərin feal iştirak etmələri üçün onların dağları xarici görünüşünə görə necə fərqləndirməyi bilməlidirlər. Bu dərs üçün tektonik dağların (qırışq, qırışq-faylı, faylı) və vulkanların şəkillərlə slaydlardan ibarət təqdimatını hazırlamaq məqsədə uyğundur.

Texniki imkanları olan siniflərdə “Google Earth” programında dağların kosmik təsvirlərinə baxmaq faydalı olardı.

**C** Mətni oxumaq üçün müxtəlif üsullardan istifadə etmək olar. Müəllim dağları fiziki xəritədə göstərərək mətndə verilən məlumatlara uyğun izahat verilməlidir. Əsas diqqəti mətndə verilən şəkillərin aydınlaşdırılmasına yönəltmək lazımdır. *Sinklinal, antiklinal, horst, graben* kimi anlayışlar şagirdlər üçün yeni terminlardır. Müəllim izahatını sxem şəklində lövhədə, şagirdlər isə dəftərdə çəkə bilərlər.



#### **D Öyrəndiklərinizi tətbiq edin.**

Materiklər	Dağın adı	Mənşeyi	Yaşı
Avrasiya	Qafqaz	Tektonik	Cavan
Afrika	Kilimancaro	Vulkanik	Qədim
Şimali Amerika	Kordilyer	Tektonik	Cavan
Cənubi Amerika	And	Tektonik	Cavan
Avstraliya	Böyük Suayrıçı	Tektonik	Qədim

**Nə öyrəndiniz.** Dağlar mənşeyinə görə **tektonik dağlar** və **vulkanik dağlar** qruplarına bölünür. **Qırışq** dağlar yer qabığı sükurlarının qırışmasından yaranır. Fəallığını itirmiş zonalarda **faylı** dağlar formalaşır. Yenidən tektonik proseslərə məruz qalan ərazilərdə **qırışq-faylı** dağlar yaranır. **Vulkanik dağlar** vulkanların fəaliyəti nəticəsində yaranır.

#### **E Öyrəndiklərinizi yoxlayın.**

Tektonik dağlar: *Qafqaz, Himalay, Pamir, And, Alp*

Vulkanik dağlar: *Elbrus, Vezuvi, Kotopaxi, Etna*

**Diferensial təlim.** Təlim nəticələri yüksək olan şagirdlərə aşağıdakı formada tapşırıqlar vermək olar: *Xəritədə vulkanları tapın, onların coğrafi koordinatlarını və mütləq hündürlüklərini təyin edin.*


19 şm.e. 97.q.u. (Orisaba 5636m) 2 c.e. 78.q.u. (Kotopaxi 5897m)

**Qiymətləndirmə meyarları:** izahetmə, əlaqələndirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İri relyef formalarını yaranmasına və mənşeyinə görə müəllimin köməyi ilə izah edir.	İri relyef formalarını yaranmasına və mənşeyinə görə çətinliklə izah edir.	İri relyef formalarını yaranmasına və mənşeyinə görə izah edərək kiçik səhvlərə yol verir.	İri relyef formalarını yaranmasına və mənşeyinə görə düzgün izah edir.
Relyefin yaranmasını endogen qüvvələrin rolü ilə çətinliklə əlaqələndirir.	Relyefin yaranmasını endogen qüvvələrin rolü ilə, müəllimin köməyi ilə əlaqələndirir.	Relyefin yaranmasını endogen qüvvələrin rolü ilə əlaqələndirməkdə qüsurlara yol verir.	Relyefin yaranmasını endogen qüvvələrin rolü ilə müstəqil əlaqələndirir.
Dağları materiklərə uyğunlaşdırarkən köbdü səhvlərə yol verir.	Dağları materiklərə uyğunlaşdırarkən müəllimin köməyindən istifadə edir.	Dağları materiklərə uyğunlaşdırarkən qüsurlara yol verir.	Dağları materiklərə müstəqil uyğunlaşdırır.

## Dörs 23 / Mövzu: DÜZƏNLİKLƏRİN MÜXTƏLİFLİYİ


<b>ALT STANDARTLAR</b>	2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir. 2.1.2. Fiziki xəritələri təhlil edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Düzenliklərin mənşeyinə görə müxtəlifliyini izah edir.</li> <li>Düzenliklərin yaranmasını ekzogen qüvvələrin rolü ilə əlaqələndirir.</li> <li>Düzenlikləri materiklərə uyğun qruplaşdırır.</li> </ul>



**A** Şagirdlərdə motivasiya yaratmaq üçün VI sinif "Coğrafiya" fənnindən düzənliliklərə bağlı öyrəndiklərini yadlarına salmaq olar. Yönəldici suallardan istifadə edərək şagirdlərdə "Dağlar zaman keçidkər dağılırlar, hamarlanır və düzənliliklərə çevirilir" fikrini formalasdırmaq və bunun hansı amillərin təsiri ilə baş verdiyini yada salmaq məqsədəuyğundur.

**B** "Fəaliyyət" də verilmiş tapşırıq cütlərlə və ya qrupla yerinə yetirilə bilər. Şagirdlər Amazon ovalığı və Braziliya yaylası haqqında verilənləri oxuyaraq, onlar arasında fərqli və oxşar əlamətləri tapıb cədvəli doldurmalıdır. Cədvəl Venn diaqramı ilə də əvəz oluna bilər.

**C** Dörsi müəllim müxtəlif üsullarla izah edir, açar sözlərdən istifadə etməklə mətnə suallar verir. Şagirdlərə mətni oxuyaraq belə sxemi doldurmağı təklif edə bilərsiniz. Yeni mövzunun izahı prosesində düzənliliklərin hündürlükleri və onların mənşəyi arasındaki qanuna uyğunluğun mövcud olmasına aid bılıkları mənimseməsi vacibdir. Düzənliliklərin xəritədə göstərilməsi, kontur xəritədə çəkilməsi məsləhətdir.



### D Öyrəndiklərinizi tətbiq edin.

Materiklər	Denudasion	Akkumulyativ
Avrasiya	Dekan, Orta Sibir, Qobi Anadolu, İran, Tibet	Qərbi Sibir, Xəzərsahili, Turan
Afrika	Ahaqqar, Tibesti, Darfur	
Şimali Amerika	Kolorado	Missisipi
Cənubi Amerika	Braziliya	Amazon
Australiya	Qərbi Avstraliya	

**Nə öyrəndiniz. Akkumulyativ düzənlik** süxurların çökdürülməsi nəticəsində yaranır. Aşınma qüvvələrinin təsiri ilə süxurların parçalanması, dağıılması və hərəkətlənməsi nəticəsində yaranan düzənliklərə **denudasion düzənlik** deyilir.


**E Öyrəndiklərinizi yoxlayın.** 1. Amazon; 2. Xəzəryani; 3. Qərbi Sibir; 4. La-Plata; 5. Böyük Çin; 6. Meksikayani – akkumulyativ; 7. Qərbi Avstraliya; 8. Mər-kəzi düzənlik; 9. Dekan; 10. Braziliya; 11. Şərqi Afrika; 12. Orta Rus – denudasion

*Qiymətləndirmə meyarları:* izahetmə, əlaqələndirmə, qruplaşdırma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Düzənliklərin mən-şəyinə görə müxtə-lifliyini izah etmək-də çətinlik çəkir.	Düzənliklərin mən-şəyinə görə müxtə-lifliyini izah edər-kən səhv'lərə yol verir.	Düzənliklərin mən-şəyinə görə müxtə-lifliyini, əsasən, izah edir.	Düzənliklərin mən-şəyinə görə müxtə-lifliyini düzgün izah edir.
Düzənliklərin ya-ranmasını ekzogen qüvvələrlə zəif əlaqələndirir.	Düzənliklərin ya-ranmasında ekzo-gen qüvvələrin ro-lunu müəllimin kö-məyi ilə əlaqələndirir.	Düzənliklərin ya-ranmasında ekzo-gen qüvvələrin ro-lunu cüzi qüsurlarla əlaqələndirir.	Düzənliklərin ya-ranmasını ekzogen qüvvələrin rolunu sərbəst və düzgün əlaqələndirir.
Düzənlikləri ma-teriklərə uyğun qruplaşdırarkən ko-bud səhv'lərə yol verir.	Düzənlikləri ma-teriklərə uyğun qruplaşdırarkən müəllimin kömə-yindən istifadə edir.	Düzənlikləri ma-teriklərə uyğun qruplaşdırarkən cüzi qüsurlara yol ve-rir.	Düzənlikləri ma-teriklərə uyğun sər-bəst qruplaşdırır.

## Dərs 24 / Mövzu: OKEAN DİBİNİN RELYEFI

<b>ALT STANDARTLAR</b>	2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir. 2.1.2. Fiziki xəritələri təhlil edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	• Fiziki xəritədən istifadə edərək okean dibi relyefinin müxtəlifliyini şərh edir.



**A** Şagirdlərdə idrakı fəallıq yaratmaq üçün dünyanın fiziki xəritəsini və ya qlobusu göstərərək bir neçə yönəldici sual vermək olar: “Xəritədə hansı rəng üstünlük təşkil edir?”, “Bu rəng nəyi bildirir?”, “Göy rəng xəritə üzərində hər yerdə eyni çalarlarlaşı verilib?”, “Göy rəngin müxtəlif çalarları nəyi bildirir?”, “Dərinlik skaları dedikdə, nə başa düşürsünüz?” və s.

**B** Tapşırıq cütlərlə və ya qrupla yerinə yetirilə bilər. Şagirdlər cədvəli dəftərlərinə çəkməli və dünyanın fiziki xəritəsinin dərinlik şkalasından istifadə edərək rəqəmlərə göstərilmiş ərazilərin dərinliklərini təyin etməlidirlər.

**C** Yeni mövzuya aid materialların mənimsənilməsində izahedici oxu üsulundan istifadə etmək olar. İzahatın daha səmərəli olması üçün okean dibinin sxemini lövhəyə çəkə, yaxud əvvəlcədən hazırlanmış müvafiq təqdimati nümayiş etdirə bilərsiniz. Yaxşı olar ki, şagirdlər özləri də müəllimlə parallel okeandibi relyefin sxemini dəftərlərinə çəksinlər. Okeandibi relyef formalarının təbii şəkil slaydları ilə göstərilməsi mənimsəmənin səviyyəsini artırıbilər.

**D** **Öyrəndiklərinizi tətbiq edin;**

1. Şimal Buzlu okean 2. 11022 metr 3. Atlantik 4. Zond çökəkliyi - 7729 m

**Nə öyrəndiniz.** Materiklərin sahilində dəniz suları ilə örtülmüş kənar hissələr **şelf adlanır**. Şelfin davamı **materik yamacıdır**. Materiklə okean yergəbığının arasındaki sərhəd **materik ətəyi** adlanır. Okean dibində ən böyük relyef forması **abissal dəzənlikləridir**. **Orta okean dağ silsilələri** okeanda ən hündür relyef formasıdır. Okeanlarda ensiz və dərin çökəkliklər **okean novu** adlanır.


**E** **Öyrəndiklərinizi yoxlayın.** Cavab: 1-F, 2-C, 3-A, 4-E, 5-B, 6-D

*Qiymətləndirmə meyarları:* Şərh etmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Fiziki xəritədən istifadə edərək okeandibi relyefin müxtəlifliyini müəllimin köməyi ilə sərh edir.	Fiziki xəritədən istifadə edərək okeandibi relyefinin müxtəlifliyini çətinliklə şərh edir.	Fiziki xəritədən istifadə edərək okeandibi relyefin müxtəlifliyini xırda səhv'lər buraxaraq şərh edir.	Fiziki xəritədən istifadə edərək okeandibi relyefin müxtəlifliyini düzgün şərh edir.

## Dərs 25 / Mövzu: YERALTI SƏRVƏTLƏR NECƏ PAYLANIB

<b>ALT STANDARTLAR</b>	2.1.2. Fiziki xəritələri təhlil edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Yeraltı sərvətlərin relyeflə əlaqəsini şərh edir.</li><li>• Faydalı qazıntı yataqlarını materiklər üzrə qruplaşdırır.</li></ul>



**A** Şagirdlərdə idraki fəallıq yaratmaq üçün dərslikdə verilmiş faydalı qazıntılarının şəkillərini göstərərək adlarını, haradan əldə olunmasını, faydalı qazıntılarından nə məqsədlə istifadə edilməsini və həyatımızdakı rolu barədə soruşa bilərsiniz.

**B** “Fəaliyyətdə” verilmiş tapşırıq cütlərlə və ya qrupla yerinə yetirilə bilər. Şagirdlər dərslikdə verilmiş cədvəli dəftərlərinə çəkərək tamamlamalıdırlar. Müzakirəni dərslikdəki suallar əsasında apara bilərsiniz.

**C** Yeni mövzunun mənimsənilməsi prosesində dərsi izah etdiyiniz vaxt şagirdlər eyni zamanda şərti işarələrin köməyi ilə adıçəkilən faydalı qazıntı yataqlarını kontur xəritə üzərində qeyd etsinlər. Bu işin bütün siniflə yerinə yetirilməsi məqsədə uyğundur. Lakin kontur xəritə üzərində işə başlamazdan əvvəl şagirdlərin diqqətinə kontur xəritə üzərində aparılan işin qaydalarını çatdırmaq yerinə düşər: şərti işarələri adı qara karandaşla çəkmək, coğrafi adları işə qələmə və düzgün yazımaqla legenda yaratmaq lazımdır. Şagirdlərin fəaliyyətini elə istiqamətləndirin ki, işin sonunda onlar çökmə çuxurların, əsasən, düzənlik ərazilərdə, maqmatik sükurların işə dağlıq ərazilərdə yayılması nəticəsinə gəlsinlər.

**D Öyrəndiklərinizi tətbiq edin.**

1. yanar – təbii qaz, daş kömür torf; filiz – qalay, boksit; qeyri-filiz – mərmər fosforit.

**Nə öyrəndiniz.** Yer qabığında rast gəlinən mineral sərvətlər **faydalı qazıntılar** adlanır. Dəmir, mis, qalay **filiz**, apatit, fosforit, mərmər **qeyri-filiz**, neft, təbii qaz, daş kömür **yanar** faydalı qazıntılardır.

**Öyrəndiklərinizi yoxlayın** blokundakı tapşırıqda şagirdlər mətndən istifadə edərək ərazilərə uyğun gələn faydalı qazıntıları və müvafiq ölkələri tapmalıdırular.


Ərazilər	Faydalı qazıntılar	Ölkələr
Appalaçı dağları	Dəmir filizi, daş kömür	ABŞ
Qərbi Sibir ovalığı	Neft, qaz	Rusiya
Ural dağları	Dəmir filizi	Rusiya
Qviana yaylaşısı	Boksit	Surinam, Braziliya, Qayana

*Oiymətləndirmə meyarları: qruplaşdırma*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Faydalı qazıntı yataqlarını materiklər üzrə qruplaşdırarak kən səhv'lərə yol verir.	Faydalı qazıntı yataqlarını materiklər üzrə qruplaşdırarak kən müəllimin köməyindən istifadə edir.	Faydalı qazıntı yataqlarını materiklər üzrə qruplaşdırarak cüzi səhv'lərə yol verir.	Faydalı qazıntı yataqlarını sərbəst olaraq materiklər üzrə qruplaşdırır.

## Dərs 26 / Mövzu: PRAKTİK DƏRS. AZƏRBAYCAN RESPUBLİKASININ RELYEFI

<b>ALT STANDARTLAR</b>	2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir. 2.1.2. Fiziki xəritələri təhlil edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Fiziki xəritədən istifadə edərək Azərbaycan Respublikasının relyefini təhlil və şərh edir.</li> </ul>



Dərzdə şagirdlər Azərbaycan Respublikasının dağları və düzənliklərini fiziki xəritədən istifadə edərək təhlil və şərh edəcəklər. Orografik xəritədə çox sayıda coğrafi adlar olduğuna görə sizin köməyiniz olmadan şagirdlərin onlar arasında seçim etməsi çətin ola bilər. Praktik işlərin bütün siniflə aparılması daha məqsədə uyğundur. Bu zaman siz coğrafi adları xəritədə göstərməli, şagirdlər isə həmin obyektləri kontur xəritədə qeyd etməlidirlər. Verilmiş tapşırıqlar cütlər və ya kiçik qruplar şəklində aparıla bilər. Şagirdlərə tələb olunan nomenklaturanın siyahısı verilir. Onlar sərbəst olaraq obyektləri orografik xəritədə tapır və kontur xəritəyə köçürülərlər. İşin sonunda şagirdlər arasında qarşılıqlı qiymətləndirmə həyata keçirmək olar. Məsələn, şagirdlərdən biri zirvənin və ya dağın adını söyləyir, o biri isə onu xəritədə göstərir. Düzgün cavabın hər birinə 1 bal verə bilərsiniz. Maksimal bal toplayanlar xüsusi vurgulana bilər.


**A Tapşırıq 1.** Tapşırığın həll edilməsi şagirdin bu mövzunu necə məməmsədiyini göstərən meyar ola bilər. Əgər şagirdlər Azərbaycanın dağ və düzənliklərini xəritədə göstərməyi bacarırlarsa, deməli, onlar növbəti tapşırığı da yerinə yetirəcəklər.

Dövlətlər	Dağlar	Düzənliklər
İran		
Gürcüstan		
Rusiya		
Ermənistan		

**B Tapşırıq 2.**

Ərazilərin adı	Dağlar	Zirvələr
Böyük Qafqaz	Baş Qafqaz, Yan silsilə, Ləngəbiz	Bazardüzü, Tufandağ, Shahdağ, Babadağ
Kiçik Qafqaz	Murovdağ, Qarabağ, Zəngəzur, Vulkanik yayla	Qapıcıq, Gamişdağ, Dəlidiağ, Böyük Kirs
Talış	Talış, Peştəsər, Burovar	Kömürköy, Qızıyurdu

**C Tapşırıq 3.** Müəllim şagirdlərə düzənliliklərin siyahısını verir. Şagirdlər müstəqil olaraq onları qruplaşdırır və kontur xəritədə qeyd edirlər.




*Qiymətləndirmə meyərləri: təhlil və şərhetmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Fiziki xəritədən istifadə edərək Azərbaycan Respublikasının relyefini təhlil və şərh etməkdə çətinlik çəkir.	Azərbaycan Respublikasının relyefini təhlil və şərh edərkən müəllimin köməyindən istifadə edir.	Azərbaycan Respublikasının relyefini, əsasən, təhlil və şərh edir.	Azərbaycan Respublikasının relyefini düzgün təhlil və şərh edir.

## Dərs 27 / Mövzu: AZƏRBAYCAN RESPUBLİKASININ FAYDALI QAZINTILARI

<b>ALT STANDARTLAR</b>	2.1.2. Fiziki xəritələri təhlil edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Fiziki xəritədən istifadə edərək faydalı qazıntıları qruplaşdırır.</li> <li>• Azərbaycan Respublikasında çıxarılan faydalı qazıntıları növlərinə görə təhlil edir.</li> </ul>



Dərsdə əsas məqsəd Azərbaycan Respublikasının zəngin mineral və faydalı qazıntılarının müxtəlif növlərinin şərh edilməsi və fiziki xəritələrdən istifadə edərək faydalı qazıntıların yayılmasına görə qruplaşdırılmasıdır.

**A** Şagirdlərdə idraki fəallıq yaratmaq üçün dərslikdə verilmiş şəkillərdəki faydalı qazıntıların hansının filiz, qeyri-filiz və yanar faydalı qazıntı olduğunu soruşa bilərsiniz. Onlara bir neçə yönəldici sual da vermək olar: “Azərbaycan hansı faydalı qazıntıları ilə məşhurdur?”, “Respublikamızın hansı bölgələrində faydalı qazıntılar çıxarılır?”, “Faydalı qazıntılardan hansı sahələrdə istifadə edilir?” və s.

**B** “Fəaliyyət”də verilmiş tapşırıq cütlərlə və ya qrupla yerinə yetirilə bilər. Şagirdlər cədvəli dəftərə çəkib, verilmiş xəritəyə əsasən Azərbaycanın faydalı qazıntılarını qruplaşdırmalı və növlərini müəyyənləşdirməlidirlər.

**C** Yeni mövzunun mənimsənilməsi üçün “Yeraltı sərvətlər necə paylanıb” mövzusuna müraciət edərək bəzi məlumatları yada salmaq olar. Şagirdlər mətni oxu-

yaraq, fərdi, cütlərlə və ya qrup şəklində dərsliyin son səhifəsindəki xəritədə olan şərti işarələrin köməyi ilə faydalı qazıntı yataqlarını kontur xəritədə qeyd edirlər. Şagirdlər bütün dünyada olduğu kimi, respublika ərazisində də çökəmə mənşəli sükurların düzənliklərdə, maqmatik mənşəlilərin isə dağlıq ərazilərdə yayılması nəticəsinə gəlməlidirlər.


**D Öyrəndiklərinizi tətbiq edin** blokunda verilmiş tapşırıqda şagirdlər mətndən və fəaliyyətdə verilmiş xəritədən istifadə edərək cədvəli doldurmalıdırlar.

Xəzər dənizi	Kiçik Qafqaz	Böyük Qafqaz	Naxçıvan	Kür-Araz ovalığı
neft	dəmir filizi	Polimetal	Polimetal	neft
qaz	alunit		xörək duzu	
	mis		travertin	
	qızıl		molibden	
	civə			

**Nə öyrəndiniz.** Azərbaycanın ən iri neft və qaz yataqları Xəzər dənizindədir. Ən iri neft yataqları “Azəri”, “Günəşli”, “Ciraq”dır. İri dəmir filizi yatağı Daşkəsəndədir. Polimetal ehtiyatlarına Naxçıvanda, Balakəndə rast gəlinir. Kəlbəcər və Gədəbəy mis və qızılı zəngindir.

**E Öyrəndiklərinizi yoxlayın.** 1. 1 – b, 2 – a, 3 – d, 4 – c

2.



*Qiymətləndirmə meyarları: qruplaşdırma, təhliletmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Fiziki xəritədən istifadə edərək faydalı qazıntıları qruplaşdırmaqdə çətinlik çəkir.	Fiziki xəritədən istifadə edərək faydalı qazıntıları qismən qruplaşdırır.	Fiziki xəritədən istifadə edərək faydalı qazıntıları, əsasən, qruplaşdırır.	Fiziki xəritədən istifadə edərək faydalı qazıntıları düzgün qruplaşdırır.
Azərbaycan Respublikasında çıxarılan faydalı qazıntıları növlərinə və ərazi üzrə paylanmasına görə təhlil etməkdə çətinlik çəkir.	Azərbaycan Respublikasında çıxarılan faydalı qazıntıları növlərinə və ərazi üzrə paylanmasına görə təhlil edərkən səhvler buraxır.	Azərbaycan Respublikasında çıxarılan faydalı qazıntıları növlərinə və ərazi üzrə paylanmasına görə, əsasən, təhlil edir.	Azərbaycan Respublikasında çıxarılan faydalı qazıntıları növlərinə və ərazi üzrə paylanmasına görə düzgün təhlil edir.

## IV TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Cədvəlin xanalarına uyğun nömrələri qeyd edin.


- |                   |                             |
|-------------------|-----------------------------|
| 1. Mağara         | 5. Vulkan krateri           |
| 2. Sıra dağlar    | 6. Barxan                   |
| 3. Okean novu     | 7. Orta okean dağ silsiləsi |
| 4. Moren təpələri | 8. Sirkəklər                |

Morfostruktur	Morfoskulptur

2. Cümləni tamamlayın:

1. Canlı orqanizmlərin təsirindən sükurların parçalanması “\_\_\_\_\_” adlanır.
2. Sükurların istidən genişlənməsi və soyuqdan sixilması nəticəsində “\_\_\_\_\_” baş verir.
3. Sükurların suda həll olaraq tərkibini dəyişməsi “\_\_\_\_\_” adlanır.

3. Kontur xəritədə rəqəmlərə uyğun gələn dağları müəyyən edin.




1		4		7	
2		5		8	
3		6		9	

4. Düzgün olan ifadəni müəyyən edin:

- A) Kəlbəcərdə zəngin alunit yataqlarına rast gəlinir.
- B) Filizçayda polimetal yataqları yayılmışdır.
- C) Qaz ehtiyatları “Azəri” yatağında yayılmışdır.
- D) Qızıl yataqları Abşeronda yerləşir.
- E) Xörək duzuna Lənkəranda rast gəlinir.

5. Okeandibi relyef formalarının adlarını müəyyənləşdirin:

1. \_\_\_\_\_
2. \_\_\_\_\_
3. \_\_\_\_\_
4. \_\_\_\_\_
5. \_\_\_\_\_




6. Mənşəyinə görə düzənlilikləri qruplaşdırın:

- |               |                |
|---------------|----------------|
| 1. Amazon     | 2. Dekan       |
| 3. Missisipi  | 4. Qərbi Sibir |
| 5. Braziliya  | 6. Qobi        |
| 7. Orta Sibir | 8. Xəzəryani   |

Akkumulyativ	Denudasion

7. Uyğunluğu xətlərlə müəyyən edin:

Bazardüzü
Böyük Kirs
Gamışdağ
Dəlidəğ
Qapıcıq



# TƏDRİS VAHİDİ – 5

## YERİN HAVA TƏBƏQƏSİ

### TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini izah edir.


2.1.4. Hava elementlərinə dair sadə hesablamalar aparır.

**TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI:** 7 saat

**KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ:** 1 saat

### Dərs 29 / Mövzu: HAVANIN TEMPERATURUNUN DƏYİŞMƏSİ

<b>ALT STANDARTLAR</b>	2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir. 2.1.4. Hava elementlərinə dair sadə hesablamalar aparır.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>Havanın temperaturunun üfüqi istiqamətdə dəyişməsini izah edir.</li><li>Temperaturun şaquli istiqamətində dəyişməsinə əsasən müxtəlif hündürlükdə havanın temperaturunu hesablayır.</li></ul>



2.1.3. və 2.1.4. standartları atmosfer hadisələri ilə bağlı məsələləri əhatə edir. Bu mövzuda onlar qismən reallaşacaqdır. Şagirdlər bu mövzuda havanın temperaturunun üfüqi dəyişməsi, izotermələr, mütləq maksimum və mütləq minimum kimi yeni terminlərlə tanış olacaqlar.

**A** Motivasiya dərslikdə verilən şəkil və sual ətrafında qurula bilər. İKT imkanları olan siniflərdə virtual qlobusun köməyi ilə Yer kürəsində səyahət etmək, "Google Earth" programında Bazardüzü, Comolungma və Kilimancaro zirvələrindəki bulaqları şagirdlərə nümayiş etdirmək faydalı olardı.

**B** Tapşırığı verməzdən əvvəl şagirdlərə hündürlüyü qalxdıqca hər 1000 metrdə temperaturun  $6^{\circ}\text{C}$  aşağı düşməsini sxem üzərində izah etmək lazımdır. Hər növbəti

hündürlük pilləsində temperaturun  $6^0\text{C}$  dəyişməsi qeyd olunmuşdur. Şagirdlər bu məntiqi ardıcılıqlıdan istifadə edərək 2000 metr hündürlükdə havanın temperaturunun  $+12^0\text{C}$ , 4000 metr hündürlükdə isə  $0^0\text{C}$  olduğunu müəyyən edirlər. Hesablama aparıldığdan sonra “*Hansi hündürlükdən başlayaraq qar əriməz?*” sualı ilə müraciət etmək olar. Şagirdlər 4000 metrdən yüksəkdə havanın temperaturunun  $0^0\text{C}$ -dən aşağı olduğunu və qarların ərimədiyini söyləməlidirlər.

**C Mətnin mənimsənilməsi** üçün şagirdlər tərəfindən sınıfda oxunması, yaranan sualları müzakirə etmək üçün “Fasiləli oxu” üsulundan istifadə etmək məqsədə uyğundur. Mətnlə işləyərkən nəzərə almaq lazımdır ki, 3-cü fəsildə 1.2.2. standartı – “Yerin hərəkətinin nəticələrinə dair sadə hesablamlar aparır” – reallaşdırılmışdır və şagirdlər artıq birlər ki, havanın temperaturu günəş şüalarının düşmə bucağından asılıdır. Dərslikdəki şəkillərlə iş biliklərin möhkəmlənməsinə imkan verir. Yer kürəsində temperaturun paylanması qanuna uyğunluğunu başa salmaq üçün şagirdlərə suallarla müraciət etmək olar. Məsələn: “*Nə üçün Şimal yarımkürəsində ən yüksək temperatur yayda, ən aşağı temperatur isə qışda müşahidə edilir?*” Bu suala cavab verərkən şagirdləri temperaturun paylanması qanuna uyğunluğunu Yerin öz xəyalı oxunun orbit müşəvvisinə meyilliyi ilə əlaqələndirməyə yönəltmək lazımdır. “İzoterm” anlayışı haqqında şagirdlərdə təsəvvür yaratmaq üçün dərslikdəki xəritənin təhlili məqsədə uyğundur. Şagirdlərin diqqətini dərslikdəki xəritədə illik izotermə yanaşı, yanvar və iyul aylarının izotermələrinin də verildiyinə yönəltmək lazımdır.

#### Xəritəyə əsasən müzakirə ediləcək suallar:

1. Afrikanın böyük hissəsi hansı izotermələr arasında yerləşir? ( $+20^0\text{C}$ )
2. 40-ci paraleldən hansı izoterm keçir? ( $+10^0\text{C}$ )
3. Avrasiyanın şimalında və Şimali Amerikada orta illik temperatur nə qədərdir?

**Mətndə verilən coğrafi adlar:** Liviya, Ölüm dərəsi, Antarktida, Oymyakon – maksimal və minimal temperaturun müşahidə edildiyi məntəqələri xəritədə göstərmək və kontur xəritədə qeyd etmək məqsədə uyğundur.

#### D Öyrəndiklərinizi tətbiq edin.

Hər 1000 metrdə temperatur  $6^0\text{C}$  aşağı düşdüyüünə görə  $6 \times 2 = 12$ . Deməli, Yer səthində  $8 + 12 = 20^0\text{C}$ , 4 km hündürlükdə isə  $8 - 12 = -4^0\text{C}$  olacaq.

**Diferensial təlim.** Təlim nəticələri yüksək olan şagirdlər üçün aşağıdakı tapşırıqları vermək olar. Atlasdakı xəritələrin məlumatlarından istifadə edərək verilmiş hündür dağların zirvəsindəki temperaturları müəyyən edin.

1. Comolunqma (ətəyində  $+24^0\text{C}$ , zirvədə  $-30^0\text{C}$ ). 2. Akonkaqua (ətəyində  $+16^0\text{C}$ , zirvəsində  $-26^0\text{C}$ ). 3. Elbrus (ətəyində  $+18^0\text{C}$ , zirvəsində  $-15^0\text{C}$ )

**Nə öyrəndiniz.** **Temperatur amplitudası** ən yüksək və ən alçaq temperaturların fərqidir. İqlim xəritələrində təsvir olunan **izotermələr** eyni temperatura malik nöqtələri birləşdirir. Yer kürəsində müşahidə olunan ən yüksək temperatur **mütələq maksimum** adlanır. **Mütələq minimum** isə qeydə alınmış ən alçaq temperaturdur.


**E Öyrəndiklərinizi yoxlayın.** Ən yüksək – Ankara, London Ən alçaq – Moskva, Kiyev

*Oiyatlınlardırma meyari:* izahetmə, hesablama aparma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Temperaturun üfüqi istiqamətdə dəyişməsini müəllimin köməyiyle izah edir.	Temperaturun üfüqi istiqamətdə dəyişməsini çətinliklə izah edir.	Temperaturun üfüqi istiqamətdə dəyişməsini, əsasən, izah edir.	Temperaturun üfüqi istiqamətdə dəyişməsini əhatəli izah edir.
Sadə hesablamaları müəllimin köməyi ilə aparır.	Sadə hesablamaları çətinliklə aparır.	Sadə hesablamaları apararkən kiçik səhv'lərə yol verir.	Sadə hesablamaları düzgün aparır.

## Dörs 30 / Mövzu: ATMOSFER TƏZYİQİ

<b>ALT STANDARTLAR</b>	<p>2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir.</p> <p>2.1.4. Hava elementlərinə dair sadə hesablamalar aparır.</p>
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Atmosfer təzyiqi və onun dəyişməsini izah edir.</li> <li>Təzyiqlə bağlı sadə hesablamalar aparır.</li> </ul>



Mətndə atmosfer təzyiqinin quru və okean üzərində dəyişməsinin səbəbləri araşdırılacaqdır. Şagirdlər “normal atmosfer təzyiqi”, “yüksek təzyiq”, “alçaq təzyiq”, “izobar” kimi yeni anlayışlarla tanış olacaq, atmosfer təzyiqi ilə bağlı hesablamalar aparacaqlar.

**A** Mövzuya başlamaq, şagirdləri aktivləşdirmək üçün onların nə vaxtsa yüksək dağlara çıxdıqları, yaxud təyyarə ilə harasa uçduqları barədə suallar verə bilərsiniz. Bu zaman onlarda yaranmış dəyişiklikləri hiss edib-ettəməklərini danışmağı təklif edə bilərsiniz. “Bunun səbəbi nədir?” suali əsasında müzakirə təşkil edə bilərsiniz.

**Əlavə məlumat.** Şagirdlərə belə məlumatın verilməsi əhəmiyyətli olardı. Yerdə olan bütün cisimlər, o cümlədən hava da çəkiyə malikdir. Dəniz səviyyəsində  $1 \text{ m}^3$  havanın çəkisi təqribən  $1 \text{ kg}$   $33 \text{ qram}$ dır. Hava yer səthində olan bütün cisimlərə və bizə təsir göstərir. Biz bu təzyiqi hiss etmirik. Bu onunla izah olunur ki, bədənimizin daxilindəki təzyiq atmosfer təzyiqinə bərabərdir. Avtomobilə yüksəkliyə qalxdıqda və ya endikdə, təyyarə enmə zolağına enəndə və ya hündürlüyü qalxanda biz qulaq pərdələrinə təzyiqi dərhal hiss edirik.

Okean səviyyəsindən müxtəlif hündürlükdə insan özünü necə hiss edir?	
Hündürlük	İnsan organizminin reaksiyası
2 km-dən qədər	təhlükəsiz zonadır
2-4 km	ürək-damar sistemində, hiss orqanlarında bəzi pozuntular olur, lakin insanın əhval-ruhiyyəsi tezliklə bərpa olunur
4-5 km	əhval-ruhiyyə pisləşir
6-8 km	kritik zona sayılır – organizmdə ciddi pozuntular müşahidə olunur
8 km-dən çox	öldürücü zona – insan bu hündürlükdə nəfəsverici cihaz olmadan 3 dəqiqədən artıq qala bilmir


**B** Təcrübə şagirdlərdən biri tərəfindən lövhənin qarşısında aparıla bilər. Şagirdləri müzakirə aparmaga həvəsləndirmək üçün stəkandakı suyun niyə tökülmədiyini, bunun nə ilə əlaqəli olduğunu soruşturmaq olar. **İzahat:** qabı kağızla möhkəm örtdü-yümüz zaman biz onun daxilindəki təzyiqlə (bu, havanın və suyun təzyiqindən ibarətdir) ətrafindakı havanın təzyiqini bərabərəşdirdik. Su ilə dolu qabı birdən üzüşaşa çevirəndə yenə də heç nə dəyişmədi, atmosfer təzyiqi yenə də xaricdən suya təsir edib onu qabdan tökülməyə qoymadı.

**Diqqət!** Əgər götürdüyümüz su lazım olanın çox və ya az olarsa, bu zaman təcrübə uğursuz alına bilər. Yaxşı olar ki, əvvəlcədən təcrübəni sınaqdan keçirin, suyun miqdarını müəyyən edin.

**C** Yeni materialın öyrənilməsində “Oxu, şərh et” üsulundan istifadə etmək faydalı olar. Şagirdlərə müxtəlif təzyiq sahələrinin yaranmasını başa salmaq lazımdır. Bunun üçün isti havanın yuxarıya qalxan hərəkətini sübut edən müxtəlif təcrübələr nümayiş etdirilə bilər.

Isti havanın hərəkətini lövhədə sxem çəkməklə də izah etmək olar. Üfüqi xətt çəkərək üzərində ekvator, tropik, müləyim enliklər və qütbəri qeyd etmək lazımdır. Cədvəldəki qeydlərə əsasən aşağıdakı sualları vermək olar:

1. Yer səthi necə qızır? 2. Hava istidir, yoxsa soyuqdur? Yüngüldür, yoxsa ağır? Qalxır, yoxsa enir? 3. Əgər hava qalxırsa, (enirsə) bu ərazidə təzyiq artır, yoxsa azalır? Nəticədə belə bir sxem alınır.



Diqqəti yönəltmək lazımdır ki, tropiklərdə yüksək temperatur olsa da, havanın qalxan hərəkəti baş vermir, ekvator boyu qalxan hava soyuyaraq tropik enliklərdə aşırlaşaraq havanın enən hərəkətini yaradır.

Şagirdlərə izobar anlayışını mənimsətmək üçün iqlim xəritələrində çəkilmiş izobartları lövhədə də çəkmək məqsədə uyğundur. Lövhədə məntəqələri qeyd etmək və şagirdlərin birləşmə uyğun rəqəmlərin birləşdirilmək əsini tövsiyyə etmək olar.




#### **D Öyrəndiklərinizi tətbiq edin.**

Hər 10 m qalxdıqda təzyiq 1mm c. st aşağı düşür.  $3000:10 = 300$ . Beləliklə, 3000 metr yüksəklikdə təzyiq  $760 - 300 = 460$  mm c.st. olacaq.

**Nə öyrəndiniz. Atmosfer təzyiqi** havanın Yer səthinə və cisimlərə göstərdiyi təzyiqdir. Təzyiq 760 mm-dən çox olarsa **yüksək təzyiq**, az olarsa **alçaq təzyiq** hesab olunur. **İzobar** xəritədə eyni təzyiqli nöqtələri birləşdirən əyri xətlərdir.

#### **E Öyrəndiklərinizi yoxlayın.** $237:10 = 23,7$ . 237 m hündürlükdə təzyiq

$$745 - 23,7 = 721,3 \text{ mm.c.st}$$




## Qiymətləndirmə meyarlari: izahetmə, hesablama

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Atmosfer təzyiqi və onun dəyişməsini müəllimin köməyi ilə izah edir.	Atmosfer təzyiqi və onun dəyişməsini çətinliklə izah edir.	Atmosfer təzyiqi və onun dəyişməsini, əsasən, izah edir.	Atmosfer təzyiqi və onun dəyişməsini əhatəli izah edir.
Sadə hesablamaları müəllimin köməyi ilə aparır.	Sadə hesablamaları çətinliklə aparır.	Sadə hesablamaları apararkən kiçik səhv'lərə yol verir.	Sadə hesablamaları düzgün aparır.

## Dərs 31 / Mövzu: KÜLƏKLƏRİN YAYILMASI

<b>ALT STANDARTLAR</b>	2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Küləyin yayılmasının səbəblərini izah edir.</li> <li>“Külək gülü”nın sxemini qurur.</li> </ul>


Mövzunun əsas məqsədi küləyin yaranmasını atmosfer təzyiqi fərqlərinin əmələ gəlməsi ilə izah etməkdir. Şagirdlər bu mövzuda küləyin əhəmiyyətini, növlərini, “külək gülü”nın qurulmasını öyrənəcək, “hakim külək”, “passat”, “qərb küləkləri”, “şimal-şərq və cənub-sərq küləkləri” kimi yeni terminlərlə tanış olacaqlar.



**A** Motivasiyanı dərslikdə verilmiş şəkillər üzərində təşkil edə bilərsiniz. “Yer kürəsinin bir hissəsinə yağışının yağması, digər hissəsinə isə yağmamasının səbəbi nə ola bilər” sualı ətrafında müzakirə təşkil edilə bilər.

**B** Tapşırığı cütlərlə yerinə yetirmək mümkünündür. Sonda şagirdlər küləyin təbiətdə və insan həyatında mühüm rolə malik olması qənaətinə gəlməlidirlər. Məsələn, küləkdən alınan enerjini, külək vasitəsilə bitkilərin tozlanması, rütubətin okean üzərindən quruya gətirilməsini, havada toz hissəciklərinin dağılımasını və s. qeyd edə bilərlər.

**C** Şagirdlərin küləyin istiqaməti, gücü ilə atmosfer təzyiqi arasındaki asılılığı mənimşəmələri üçün mətnin izahını sxem vasitəsilə aparmaq olar. Sxemi dəftərlərə çəkmələrini tapşırmaq faydalıdır. Mətnin şagirdlər tərəfindən yaxşı başa düşülməsi üçün onlara kontur xəritədə passat və qərb küləklərinin istiqamətlərini qeyd etməyi təklif etmək olar. Şagirdlərin diqqətini passatların Avs-



traliya, Afrika, Cənubi Amerikanın şərqi sahillərinə, qərb küləklərinin isə Avrasiyanın qərb sahillərinə, Şimali Amerikaya göstərdiyi təsirə yönəltmək məqsədə uyğundur. Bu, şagirdlərə “Yağışlarının paylanması” və “İqlim qurşağı” mövzusunu yaxşı mənimseməyə kömək edəcəkdir.

**D Öyrəndiklərinizi tətbiq edin** başlığı altında verilmiş tapşırıq yerinə yetirilər-kən mətndə verilmiş “külək gülü” nümunəsini izah etmək məqsədə uyğundur. Bu tapşırıq cütlərlə, yaxud qrupla yerinə yetirilə bilər.

**E Nə öyrəndiniz.** Küləklərin istiqaməti “**külək gülü**” adlanan sxemlə verilir. Tropik enliklərdən ekvatora doğru əsən küləklər **passat** adlanır. **Qərb küləkləri** isə tropik enliklərdən mələyim enliklərə doğru əsir. Qütbyanı enliklərdən mələyim enliklərə doğru əsən soyuq küləklər **Şimal yarımkürəsində şimal-şərqi küləkləri**, Cənub yarımkürəsində isə **cənub-şərqi küləkləri** adlanır.

**Öyrəndiklərinizi yoxlayın.** 1. Temperaturun gün ərzində dəyişməsi; 4. Temperaturun il ərzində dəyişməsi; 5. Atmosfer təzyiqinin müxtəlifliyi.


*Qiymətləndirmə meyari:* izahetmə, sxemqurma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Küləyin yayılması-nın səbəblərini bir-iki cümlə ilə izah edir.	Küləyin yayılması-nın səbəblərini mü-əllimin köməyi ilə izah edir.	Küləyin yayılması-nın səbəblərini, əsa-sən, izah edir.	Küləyin yayılması-nın səbəblərini tam izah edir.
“Külək gülü”nın sxemini qurmaqdə çətinlik çəkir.	“Külək gülü”nın sxemini səhv'lərə qurur.	“Külək gülü”nın sxemini əsasən qurur.	“Külək gülü”nın sxemini düzgün qurur.

### Dərs 32 / Mövzu: HAVANIN RÜTUBƏTİ


<b>ALT STANDARTLAR</b>	2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir. 2.1.4. Hava elementlərinin dair sadə hesablamalar aparır.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Atmosferdə rütubətin paylanması izah edir.</li> <li>• Rütubətin paylanmasına aid sadə hesablamalar aparır.</li> </ul>

Mövzuda əsas məqsəd şagirdlərin hava elementlərindən olan rütubətin paylanması qanuna uyğunluğu ilə tanış olmaqdır. Şagirdlər “*doymuş və doymamış hava*”, “*nisbi və mütləq rütubətlilik*” anlayışlarını öyrənəcək, sadə hesablamalar apara-caqlar.



**A** Yeni mövzuya başlamaq üçün şagirdlərdən televiziya-radio olmayan vaxtlarda insanların hava haqqında məlumatları hansı yollarla ala bildiklərini soruşmaq olar. Bunun üçün söz assosiasiyyası üsulundan istifadə etmək olar.

**B** Tapşırıqda əsas məqsəd yağış ehtimalını, doymuş və doymamış hava anlayışlarını şagirdlərə başa salmaqdır.



Müxtəlif həcmli qablara eyni miqdarda suyun tökülməsi və bu qablarda su ilə dolma vəziyyəti şagirdlərdə doymuş və doymamış hava anlayışını formalaşdırır.

**C** Yeni materialın öyrənilməsini “İzahedici oxu” metod ilə aparmaq olar. Şagirdlərin havanın rütubətliyini praktik olaraq təyin etmələri üçün aşağıdakı təcrübəni keçirməyi təklif edə bilərsiniz:

Təcrübə üçün psixrometrik cədvəl, iki termometr, tənzif parçası, içərisində otaq temperaturunda su olan qab lazım olacaq. Şagirdlərin diqqətinə təhlükəsizlik texnikası qaydalarını çatdırmaq lazımdır. Termometrin şüşədən olmasına, onunla ehtiyatlı davranışın lazımlığını şagirdlərin yadına salmağınız çox vacibdir. Tapşırığın icrasından sonra termometrin öz qabına qoyulmasının vacibliyini şagirdlərə izah edə bilərsiniz. Təcrübəni qruplarla aparmaq olar. Təcrübənin gedisi:

1. Cədvəli dəflərinizə çəkin.

Quru termometrin göstəriciləri	Yaş termometrin göstəriciləri	Fərq	Havanın nisbi rütubətliyi

Quru termometrin göstəriciləri, °C	Quru və yaş termometrlərin göstərici fərqləri, °C										
	0	1	2	3	4	5	6	7	8	9	10
12	100	89	78	68	57	48	38	29	20	11	-
13	100	89	79	69	59	49	40	31	23	14	6
14	100	89	79	70	60	51	42	34	25	17	9
15	100	90	80	71	61	52	44	36	27	20	12
16	100	90	81	71	62	54	46	37	30	22	15
17	100	90	81	72	64	55	47	39	32	24	17
18	100	91	82	73	65	56	49	41	34	27	20
19	100	91	82	74	65	58	50	43	35	29	22
20	100	91	83	74	66	59	51	44	37	30	24
21	100	91	83	75	67	60	52	46	39	32	26
22	100	92	83	76	68	61	54	47	40	34	28
23	100	92	84	76	69	61	55	48	42	36	30
24	100	92	84	77	69	62	56	49	43	37	31
25	100	92	84	77	70	63	57	50	44	38	33

- Termometrlə otağın temperaturunu ölçün. Məlumatı cədvəlin birinci sütununa yazın.
- Termometri yaş salfet və ya parça dəsmalla örtün və 10 dəqiqədən sonra temperaturu yenidən ölçün. Məlumatı cədvəlin ikinci sütununa yazın. Temperatur göstəriciləri arasındaki fərqi hesablayın və nəticəni cədvəlin üçüncü sütununa yazın.
- Psixrometrik cədvələ baxın və temperatur göstəricilərinin kəsişmə nöqtəsində nisbi rütubətliyi tapın. Göstəricini dördüncü sütuna yazın.

Təcrübəni bayırda təkrar edin və havanın rütubətinin otaqda və bayırda necə fərqləndiyini müəyyənləşdirin. Məsələn, tutaq ki, quru termometr  $15^{\circ}\text{C}$ , yaşı isə  $8^{\circ}\text{C}$  göstərir. Göstərici fərqini tapırıq:  $15 - 8 = 7^{\circ}\text{C}$ . Cədvəl üzrə havanın rütubətini təyin edirik: 36 %.

#### D Öyrəndiklərinizi tətbiq edin.

1.  $+30^{\circ}\text{C}$  temperaturlu havada 30 qr su buxarı ola bilər. Yəni 30 qr su buxarı 100% deməkdir. Əgər  $+30$  dərəcə temperaturlu havada 10 qr su buxarı olarsa, onun nisbi rütubətliyi belə hesablanır:

$$\frac{30\text{qr} - 100\%}{10\text{qr} - x} \quad X = 10 \times 100 : 30 = 33\%$$

2.  $0^{\circ}\text{C}$ -də 1 kubmetr havada 5 qr su buxarı ola bilər. Yəni  $5\text{qr} - 100\%$ . Əgər bu temperaturda havanın nisbi rütubəti 60%-dirsə, onda havada  $5 \times 60 : 100 = 3$  qr su buxarı olacaq.

**Nə öyrəndiniz.**  $1\text{m}^3$  havada suyun qramla miqdarı **mütləq rütubətlik** adlanır. Havadakı suyun faizlə miqdarına **nisbi rütubətlik** deyilir. Müəyyən temperaturda havanın tərkibində mümkün ola biləcək miqdarda su buxarı varsa, **doymuş hava**, mümkün ola biləcək həddən azdırsa, **doymamış hava** hesab olunur

**E Öyrəndiklərinizi yoxlayın.** Cədvəldən göründüyü kimi, müxtəlif temperaturlarda yağış yağma ehtimalını bilmək üçün verilən temperaturlarda nisbi rütubətliyi təyin etmək lazımdır:


$-10^{\circ}\text{C}$ -də	$0^{\circ}\text{C}$ -də	$10^{\circ}\text{C}$ -də	$20^{\circ}\text{C}$ -də
$2.5 - 100\%$	$5 - 100\%$	$9 - 100\%$	$17 - 100\%$
$2 - x$	$4 - X$	$5 - X$	$8 - X$
$X = 2 \times 100 : 2.5 = 80\%$	$X = 4 \times 100 : 5 = 80\%$	$X = 5 \times 100 : 9 = 55\%$	$X = 8 \times 100 : 17 = 47\%$
-10° və 0°-də yağış yağma ehtimalı çıxdır.			

*Qiymətləndirmə meyarları:* izahetmə, hesablama

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Atmosferdə rütubətin paylanması müəllimin köməyi ilə izah edir.	Atmosferdə rütubətin paylanması səhv'lərlə izah edir.	Atmosferdə rütubətin paylanması səsənə izah edir.	Atmosferdə rütubətin paylanması tam izah edir.
Rütubətin paylanmasına aid sadə hesablamaları aparmaqda çətinlik çəkir.	Rütubətin paylanmasına aid sadə hesablamalar apararkən tez-tez səhv'lərə yol verir.	Rütubətin paylanmasına aid sadə hesablamalar apararkən kiçik səhv'lərə yol verir.	Rütubətin paylanmasına aid sadə hesablamalar düzgün aparır.

## Dərs 33 / Mövzu: YAĞINTILARIN PAYLANMASI

<b>ALT STANDARTLAR</b>	2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin mətierik və okeanlara təsirini şərh edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Yağıntıların paylanması müxtəlif amillərdən asılılığı izah edir.</li> <li>• Yağıntıların materiklər üzrə paylanması qanuna uyğunluğunun müəyyən edir.</li> </ul>




Dərsin əsas məqsədi şagirdlərin havanın temperaturunun paylanması, atmosfer təzyiqi və atmosfer yağıntıları arasındaki əlaqəni başa düşməsinə yönətməkdir.

- A** Şagirdlərdə mövzuya maraq yaratmaq üçün dərslilikdə verilmiş motivasiyani müzakirə etmək məqsədə uyğundur. Onların da belə bir hadisə ilə qarşılaşış-qarşılışmadıqlarını soruşturmaq olar. “*Bunu necə izah edə bilərsiniz?*”, “*Sizcə, bu nə üçün belə olur?*” kimi suallarla şagirdlərin mövzuya aid fərziyyələrini soruşa bilərsiniz.
- B** “Fəaliyyətdə” verilmiş tapşırıqda şagirdlər yağıntıların paylanması xəritəsindən istifadə edərək verilmiş cədvəli doldurmalıdırlar.
- C** Mətnlə iş zamanı şagirdlər təqdim edilən cədvəli doldura bilərlər:

Enlik	Atmosfer yağıntılarının miqdarı	Atmosfer təzyiqi
Ekvatorial		
Tropik		
Mülayim		
Qütbyanı		

Cədvəl əsasında aşağıdakı sxemi tərtib etmək olar:

Bu dərsdə şagirdlərə verilmiş məlumatlar əsasında yağıntı diaqramını oxumaq bacarığı formalaşdırılır. Diaqramda iki ox olur: şaquli və üfüqi. Şaquli oxda millimetrlərlə yağıntının miqdarı, üfüqi oxda isə 12 ayın



baş hərfləri yazılmışla 12 müxtəlif sütunda ilin hər ayına düşən yağıntının miqdarı göstərilir. Adətən, illik yağıntı miqdarı diaqramın üzərində rəqəmlərlə göstərilir. Onu hesablamaq da olar. Bunun üçün sütunlar üzrə hər ayda yağıntı miqdarını müəyyən etmək və onların cəmini tapmaq lazımdır.

Yağıntıların paylanması xəritəsini təhlil edərkən qeyd etmək lazımdır ki, yağıntıların miqdarı həm ekvatorдан qütb'lərə, həm də sahildən materiklərin mərkəzinə doğru azalır. Bu fikri küləklərin təsiri ilə izah etmək məqsədə uyğundur: mussonlar Avrasiyanın şərq sahillərinə, qərb küləkləri Avropaya, passatlar isə Avstraliyanın şərq sahillərinə yağıntılar gətirir.

- D Öyrəndiklərinizi tətbiq edin.** Cavablar: a-il boyu; b-qışda; c – yayda.
- E Nə öyrəndiniz.** Yağıntıların paylanması xəritələrində eyni yağıntılara malik əraziləri izogeyt birləşdirir. Uzun illər ərzində müşahidə edilən ən çox yağıntı **mütləq maksimum yağıntı**, ən az isə **mütləq minimum yağıntı** adlanır.

#### Öyrəndiklərinizi yoxlayın.

Ekvatorial ərazilərdə yağıntılar *il ərzində, demək olar ki, hər gün* düşür.

- Materiklərin daxili rayonlarına doğru yağıntıların miqdarı *azalır*.
- Ən *az* yağıntı tropik qurşağa düşür.
- Enən havalar yağıntıların miqdarını *azaldır*.
- Qərb küləklərinin təsirindən yağıntıların miqdarı *çoxalır*.

#### Qiymətləndirmə meyari: izahetmə


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Yağıntıların paylanması müxtəlif amillərdən asılılığını müəllimin köməyi ilə izah edir.	Yağıntıların paylanması müxtəlif amillərdən asılılığını çətinliklə izah edir.	Yağıntıların paylanması müxtəlif amillərdən asılılığını, əsasən, izah edir.	Yağıntıların paylanması müxtəlif amillərdən asılılığını düzgün izah edir.
Yağıntıların materiklər üzrə paylanması qanuna uyğunluğunun müəyyən edilməsində çətinlik çəkir.	Yağıntıların materiklər üzrə paylanması qanuna uyğunluğunun müəyyən edilməsində səhv'lərə yol verir.	Yağıntıların materiklər üzrə paylanması qanuna uyğunluğunu, əsasən, düzgün müəyyən edir.	Yağıntıların materiklər üzrə paylanması qanuna uyğunluğunu düzgün müəyyən edir.

## Dərs 34 / Mövzu: İQLİM VƏ İQLİM QURŞAQLARI

<b>ALT STANDARTLAR</b>	2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• İqlimin formalaşmasında iqlim yaradan amillərin (coğrafi enlik, atmosferin sirkulyasiyası) rolunu izah edir.</li> <li>• İqlim qurşaqlarını xəritədə göstərir və qısa şəkildə xarakterizə edir.</li> </ul>



- A** Motivasiya qurmaq üçün şagirdlərə dərslikdəki şəkillər üzrə iş təklif edə bilərsiniz. Şagirdlər şəkillərə baxaraq öz fikirlərini söyləməlidirlər. "Nə üçün ilin eyni gündündə bəzi ölkələrdə qar yağır, bəzi ölkələrdə isə insanlar istidən çımaçılıklarda sərinləyirlər?" və s. kimi suallarla şagirdlərin fərz etdiklərini ala bilərsiniz.
- B** Tapşırıq qruplar və ya cütlərlə yerinə yetirilə bilər. 1 – a, 2 – c, 3 – b, 4 – d, 5 – e, 6 – f.
- C** Yeni materialın izahına iqliməmələğətirən amillərin üzə çıxarılmasından və sxemin tərtib edilməsindən başlamaq olar:



Yeni materialın öyrənilməsini qruplarla təşkil etmək olar.

- I qrup üçün tapşırıq:** 1. Günəş şüalarının düşmə bucağı ilə və hava temperaturunun arasındaki əlaqəni izah edin və sxemin köməyi ilə göstərin.  
2. Xəritədə çox və az Günəş istiliyini alan əraziləri göstərin.
- II qrup üçün tapşırıq:** 1. "Hava kütlələri" anlayışını izah edin.  
2. Hava kütlələrinin rütubət və temperatur üzrə xarakteristikasını verin. Cavabları cədvəl şəklində göstərin.

**III qrup üçün tapşırıq:** Ərazilərin okeandan uzaq və yaxın yerləşməsinin iqlimə təsirini izah edin. Cavablarınızı iqlim xəritələrinin köməyi ilə yoxlayın.

Iqlim qurşaqlarını öyrənərkən paralel olaraq bir neçə növdə fəaliyyət aparmaq olar. Siz xəritədə iqlim qurşaqlarını göstərə bilərsiniz. Bu zaman şagirdlər həmin iqlim qurşaqlarını kontur xəritədə qeyd edə bilərlər. Sizin suallarınıza cavab verməklə şagirdlər aşağıdakı cədvəli doldura bilərlər. Cədvəllərin tamamlanmış variantı belə ola bilər:

<b>Iqlim qurşağı</b>	<b>Coğrafi enlik</b>	<b>Hava kütlələrinin hakim tipi</b>	<b>Iqlimin təsviri</b>
Ekvatorial-iqlim qurşağı	Ekvatorial enliklərdə	İl boyu ekvatorial hava kütlələri üstünlük təşkil edir.	Bütün il boyu havanın temperaturu yüksək olur və çox miqdarda yağıntı düşür.
Tropik-iqlim qurşağı	Tropik enliklər	İl boyu tropik hava kütlələri üstünlük təşkil edir.	Yayda temperatur çox yüksək olur, qışda hava bir az sərin, amma çox quru.
Mülayim iqlim qurşağı	Mülayim enliklər	İl boyu mülayim hava kütlələri üstünlük təşkil edir.	Tropik qurşaqlardan daha soyuq olur. Günəşin üfüqdə hündürlüyü il ərzində dəyişik olduğundan burada yay və qış fəsilləri aydın hiss olunur. İllik yağışının miqdarı yüksəkdir. Burada hakim qərb küləkləri yağışlarını materikin qərb hissəsinə gotırır. Yağışları materikin daxili hissələrinə daha az düşür. Materikin (Avrasiyanın) şərqində isə yay mussonları vaxtında yağışlarının miqdarı çoxalır.
Arktik və ya Antarktika iqlim qurşağı	Qütb enliklərində	Bütün il boyu şimalda Arktik hava kütləsi, cənubda isə antarktik hava kütləsi üstünlük təşkil edir.	Arktik və Antarktik iqlim qurşaqlarında çox aşağı temperaturlarla arktik və antarktik hava üstünlük təşkil edir. Çünkü burada havanın enən hərəkəti hakimdir və yağışları az düşür.

<b>Keçid iqlim qurşağı</b>	<b>Yayda hava kütlələrinin hakim tipi</b>	<b>Qışda hava kütlələrinin hakim tipi</b>
Subekvatorial iqlim qurşağı	Yayda – EHK (ekvatorial HK)	Qışda – THK (tropik HK )
Subtropik iqlim qurşağı	Yayda – THK (tropik HK)	Qışda – MHK (mülayim HK)
Subarktik iqlim qurşağı	Yayda – MHK (mülayim HK)	Qışda – AHK (arktik, antarktik HK)

**D** Öyrəndiklərinizi tətbiq edin başlığı altında verilmiş tapşırıqda şagirdlər mətn-dən istifadə edərək cədvəldə verilmiş materiklərə aid iqlim qurşaqlarını müey-yənləşdirməli və cədvəli tamamlamalıdırırlar.

**E** Nə öyrəndiniz. Troposferin özünəməxsus əlamətləri ilə fərqlənən və hərəkət edən nəhəng hissələri **hava kütlələri** adlanır. Hakim hava kütlələrinin təsiri ilə **iqlim qurşaqları** yaranır. **Əsas iqlim qurşaqlarının özünəməxsus hava kütlələri** olur, keçid **iqlim qurşaqlarının** isə öz hava kütləsi olmur.

**Öyrəndiklərinizi yoxlayın** bölməsində verilmiş tapşırıq şagirdlərin iqlim tiplərinin özünəməxsus xüsusiyyətlərini necə öyrəndiklərini yoxlamaq məqsədilə verilmişdir. Məlumat -3, ekvatorial -1, tropik -2 Arktika və Antarktida -4.


*Qiymətləndirmə meyarları:* izahetmə, xəritədə göstərmə və xarakterizə etmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İqlimin forma-laşmasında iqlim-yaradan amillərin (coğrafi enlik, atmosferin sirkulyasiyası) rolunu izah etməkdə çətinlik çəkir.	İqlimin forma-laşmasında iqlim-yaradan amillərin (coğrafi enlik, atmosferin sirkulyasiyası) rolunu qismən izah edir.	İqlimin forma-laşmasında iqlim-yaradan amillərin (coğrafi enlik, atmosferin sirkulyasiyası) rolunu, əsasən, izah edir.	İqlimin forma-laşmasında iqlim-yaradan amillərin (coğrafi enlik, atmosferin sirkulyasiyası) rolunu düzgün izah edir.
İqlim qurşaqlarını xəritədə göstər-məkdə və qisa şe-kildə xarakterizə etməkdə çətinlik çəkir.	İqlim qurşaqlarını xəritədə göstərdik-də səhv'lər buraxır və qismən qisa şe-kildə xarakterizə edir.	İqlim qurşaqlarını xəritədə, əsasən, göstərir və öz sözləri ilə xarakterizə edir.	İqlim qurşaqlarını xəritədə düzgün göstərir və fikirlərini əsaslandıraraq qisa şe-kildə xarakterizə edir.

## Dərs 35 / Mövzu: AZƏRBAYCAN RESPUBLİKASININ İQLİMİ

**ALT STANDARTLAR** 2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir.

**TƏLİM NƏTİCƏLƏRİ** •Azərbaycan təbiətinin müxtəlifliyini iqlimlə əlaqələndirir.



**A** Dərsin motivasiyasını dərslikdə verilmiş məlumat əsasında qurmaq olar. Müəllim müvafiq suallarla şagirdləri belə nəticə çıxarmağa yönəldir ki, təbiətdəki

müxtəliflik ərazinin iqliminin quraq və ya rütubətli olması ilə birbaşa əlaqədardır. Şagirdlərin də bu mövzuya aid mülahizələrini dinləmək məqsədəyənəqəndur.

**B** “Fəaliyyət”də verilmiş tapşırıqda şagirdlər təsvir edilən ərazilərlə şəkillər arasındakı əlaqəni müəyyən etməyə istiqamətləndirilməli, Azərbaycanın təbiətindəki müxtəlifliyin səbəblərinin iqlimlə əlaqədar olması nəticəsinə gəlməlidirlər. Tapşırığın yerinə yetirilməsində cütlərdən istifadə edə bilərsiniz.

**C** Mətnlə işləyərkən şagirdlər aşağıdakı cədvəli doldura bilərlər:

İqlim	Yayıldığı ərazilər	Fəsillərin səciyyəsi	
		yay	qış
Yarımsəhra və quru çöl iqlimi	Kür-Araz ovalığı, Abşeron yarımadası, Samur-Dəvəçi ovalığı, Acınohur düzənlüyü	isti və quraq	müləyim və nisbətən rütubətli
Yarımsəhra və quru çöl iqlimi	Naxçıvanın Arazboyu düzənlilikləri	isti və quraq	Soyuq və şaxtalı
Müləyim-isti iqlim	Böyük və Kiçik Qafqaz, Talyş dağlarının alçaq dağlıq əraziləri, Lənkəran ovalığı və Qanix-Əyriçay vadisi	isti	müləyim və zəif şaxtalı
Soyuq iqlim	Respublikamızın orta və yüksək dağlıq ərazilərində – 1400-2700 m yüksəkliliklər	müləyim	şaxtalı
Dağ-tundra iqlimi	2700 m-dən yuxarı yüksək dağlıq ərazilər	soyuq	şaxtalı

**E** Nə öyrəndiniz. Respublikanın quraq ərazilərində **Yarımsəhra və quru çöl iqlim** tipi, Böyük və Kiçik Qafqazın, Talyş dağlarının, Lənkəran ovalığının ərazisində **müləyim-isti iqlim** tipi yaranır. **Soyuq iqlim** respublikanın 1400 m – 2700 m mütləq yüksəkliliklərində, **dağ-tundra iqlimi** isə 2700 metrdən yuxarıda yerləşən dağlıq ərazilərdə formalasılır.

**D** Öyrəndiklərinizi tətbiq edin. a – 4, b – 3 c – 1, d – 2.

### Öyrəndiklərinizi yoxlayın.

İqlim	Yayıldığı ərazi
Yarımsəhra və quru çöl iqlimi	Kür-Araz ovalığı, Abşeron yarımadası, Samur-Dəvəçi ovalığı
Müləyim-isti iqlim	Böyük və Kiçik Qafqaz, Talyş dağlarının alçaq dağlıq ərazilərində, Lənkəran ovalığı və Qanix-Əyriçay vadilərində
Soyuq iqlim	Respublikamızın orta və yüksək dağlıq ərazilərində
Dağ tundra iqlimi	Böyük və Kiçik Qafqazın yüksək dağlıq əraziləri

*Qiymətləndirmə meyarları: əlaqələndirmə*


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Azərbaycan təbiətinin müxtəlifliyini iqlimlə əlaqələndirməkdə çətinlik çəkir.	Azərbaycan təbiətinin müxtəlifliyini iqlimlə əlaqələndirərkən səhvlər buraxır.	Azərbaycan təbiətinin müxtəlifliyini iqlimlə, əsasən, əlaqələndirir.	Azərbaycan təbiətinin müxtəlifliyini iqlimlə düzgün əlaqələndirir.

## V TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. B və C məntəqələrinin nisbi hündürlüyünü təyin edin.


B \_\_\_\_\_

C \_\_\_\_\_



2. Məntəqələri baş verən hava hərəkətinə görə qruplaşdırın.

↑ ↑ ↑ \_\_\_\_\_ ↓ ↓ ↓ \_\_\_\_\_




3. Cədvəli tamamlayın.

Hava kütlələrinin adı	Əsas xüsusiyyətləri	
	Temperatur	Rütubət
Ekvatorial		
Tropik		
Müləyim		
Arktik	soyuq	quru

4. İfadələri məntiqi ardıcılıqla düzün:

1. Bulud yaranır;
2. Səth qızır;
3. Yağıntı düşür;
4. Hava axınları yuxarıya qalxır;
5. Gündəşdən gələn şüaların düşmə bucağı artır.


5. Sxemi tamamlayın.



6. Şəkillərə əsasən küləyin gücünü müəyyən edin.



7. Məntəqələrin yerləşdiyi iqlim sahələrini təyin edin:



A \_\_\_\_\_

B \_\_\_\_\_

C \_\_\_\_\_

D \_\_\_\_\_

# TƏDRİS VAHİDİ – 6

## YER KÜRƏSİNDE SUYUN PAYLANMASI

### TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

2.1.5. Dünya okeanı və quru sularının fiziki-coğrafi xüsusiyyətlərini şərh edir.

2.1.6. Kontur xəritədə dünya okeanının hissələrini qeyd edir.

3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklurasını (siyahısını) tərtib edir.

**TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI:** **6 saat**


**KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ:** **1 saat**

---

### Dərs 38 / Mövzu: DÜNYA OKEANININ HİSSƏLƏRİ

<b>ALT STANDARTLAR</b>	2.1.5. Dünya okeanı və quru sularının fiziki-coğrafi xüsusiyyətlərini şərh edir. 2.1.6. Kontur xəritədə dünya okeanının hissələrini qeyd edir. 3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklurasını (siyahısını) tərtib edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	Dünya okeanı və onun hissələrinin coğrafi xüsusiyyətlərini izah edir. Dünya okeanı və onun hissələrini xəritədə göstərir və kontur xəritədə qeyd edir. Dünya okeanının çirkəndirilməsi problemini təsvir və problemin həlli yolunu təklif edir.

Mətndə əsas məqsəd *daxili, kənar, adalararası dənizlər, boğaz, körfəz, bərzəx* anlayışlarının izah edilməsi, xəritədə göstərilməsi və kontur xəritədə qeyd edilməsi, dünya okeanının çirkəndirilməsi probleminə şagirdlərin münasibəti, bu problemin həlli yolları barədə onların fikiryürütmə bacarığının formalasdırılmasıdır.




**A** Şagirdlərdə idrakı fəallıq yaratmaq üçün bir neçə yönəldici sual verə bilərsiniz: “*Respublikamız hansı dənizin sahilində yerləşir?*”, “*Xəzər dənizinin hansı xüsusiyyətlərini deyə bilərsiniz?*”, “*Mütəxəssislər Xəzər dənizini niyə dünyanın ən böyük gölü adlandırırlar?*” və s.

**B** “Fəaliyyət” blokundakı tapşırığın şərtinə görə şagirdlər fiziki xəritənin köməyi ilə verilən dənizlərin hansı okeana və materikə aid olduğunu müəyyənləşdirərək cədvəli aşağıdakı kimi doldurmalıdırırlar:

Dənizlər	Hansı okeana aiddir	Hansı materikdədir
Qara dəniz	Atlantik	Avrasiya
Barens dənizi	Şimal Buzlu	Avrasiya
Filippin dənizi	Sakit	Materikin sahilindən kənarda yerləşir

“Fəaliyyət” blokundakı sualları müzakirə edərkən şagirdlər nəticə çıxarmalıdırırlar. Bu nəticəni lövhədə sxem şəklində təsvir etməyiniz məqsədəuyğundur.

Coğrafi mövqeyinə görə dənizləri bölmək olar:



**C** Şagirdlər yeni materialı abzasları ardıcıl suallar verməklə oxuya bilərlər. Fəaliyyətin bu növü ilə yanaşı, xəritə üzərində iş aparmaq məqsədəuyğundur: mətnində olan coğrafi obyektləri dönyanın fiziki xəritəsində tapmaq.

Sarqas dənizinin çirkəndirilməsi barədə informasiyanı şagirdlər “keys”, yaxud “tematik tədqiqat” metodundan istifadə etməklə təhlil edə bilərlər.

“Keys” metodu ilə işin nəticəsinin nümunəsi:

**Problem:** Sarqas dənizinin çirkəndirilməsi

**Problemin təzahürü:** dənizin səthində plastik kütlə və digər tullantılardan ibarət böyük zibl kütłəsi.

**Problemin həlli yolları:** 1. Tullantısız texnologiyalardan istifadə; 2. Dünya okeanının mühafizəsinə dair imzalanmış beynəlxalq razılışmaya riayətetmə.

**D Öyrəndiklərinizi tətbiq edin.** Tapşırığın icra edilməsindən əvvəl bir daha şagirdləri kontur xəritə üzərində işin qaydası və işlərin qiymətləndirilməsinin meyarları ilə tanış etmək lazımdır.

Dəniz			Boğaz	Körfəz	Bərzəx
Daxili	Kənar	Adalarası			
Qara, Azov, Aralıq, Qırmızı, Baltık, Mərmərə	Berinq, Oxot, Karib, Norveç, Sarı	Filippin, Sulavesi, Yava	Berinq, Zond, Dreyk Devis	Meksika, Hudzon, Biskay	Panama, Süveyş

**Nə öyrəndiniz.** Quru vasitəsilə okeandan ayrılan su sahəsinə *dəniz* deyilir. Adalar vasitəsilə okeandan ayrılan dənizlər *kənar*, okeana bir boğaz vasitəsilə birləşən dənizlər *daxili*, adalar arasında yerləşən dənizlər isə *adalararası dənizlər* adlanır. *Bərzəx* iki böyük qurunu birləşdirən ensiz quru keçidiidir.

**E Öyrəndiklərinizi yoxlayın.**

№	Dənizin adı	Coğrafi mövqeyi		
		Kənar	Daxili	Adalar arası
1	Aralıq		+	
2	Berinq	+		
3	Filippin dənizi			+
4	Oxot	+		
5	Yapon	+		
6	Baltık		+	
7	Qırmızı		+	
8	Ərbəstan	+		

**Diferensial təlim.** Təlim nəticələri yüksək olan şagirdlər üçün dənizin coğrafi mövqeyinə dair tapşırıq təklif etmək olar. Tapşırıq aşağıdakı alqoritm ilə quurla bilər:

1. Dənizin adı və xəritədə təsvir edilməsi;
2. Hansı okeana aid olmasının müəyyən edilməsi;
3. Dənizin hansı yarımkürələrdə, hansı paralel və meridianlar arasında yerləşməsinin müəyyən edilməsi;
4. Hansı materikin sahillərini əhatə etməsi və digər dənizlərlə əlaqəsi.

*İcra edilmiş iş nümunəsi:*

1. Berinq dənizinin coğrafi mövqeyinin təsviri.
2. Dəniz Sakit okeanın şimal hissəsindədir
3. Dəniz 54-66 şimal paralellərin arasında yerləşmişdir; ərazisindən 180-lıq meridian keçir: beləliklə, dəniz Şimal, Qərb və Şərqi yarımkürəsindədir.
4. Dənizin qərb sahilləri Avrasiya materikini yuyur, şərqi sahilində Şimali Amerika yerləşir; Berinq boğazı vasitəsilə Şimal Buzlu okeanın Çukot dənizi ilə birləşir.

*Qiymətləndirmə meyarları:*

izahetmə, kontur xəritədə qeydetmə, təsviretmə, təklifetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Dünya okeani və onun hissələrinin coğrafi xüsusiyyətlərini izah etməkdə çətinlik çəkir.	Dünya okeani və onun hissələrinin coğrafi xüsusiyyətlərini müəllimin köməyi ilə izah edir.	Dünya okeani və onun hissələrinin coğrafi xüsusiyyətlərini, əsasən, izah edir.	Dünya okeani və onun hissələrinin coğrafi xüsusiyyətlərini düzgün izah edir.


Dünya okeanı və onun hissələrini xəritədə göstərməkdə və kontur xəritədə qeyd etməkdə çətinlik çəkir.	Dünya okeanı və onun hissələrini xəritədə göstərməkdə və kontur xəritədə qeyd etməkdə müəllimin köməyindən istifadə edir.	Dünya okeanı və onun hissələrini xəritədə, əsasən, göstərir və kontur xəritədə qeyd edərək xırda səhv'lər buraxır.	Dünya okeanı və onun hissələrini xəritədə düzgün göstərir və kontur xəritədə dəqiq qeyd edir.
Dünya okeanının çirkəndirilməsi problemini təsvir etmək və problemin həlli yolunu təklif etməkdə çətinlik çəkir.	Dünya okeanının çirkəndirilməsi problemini qismən təsvir edir və problemin həlli yolunu köməkliliklə təklif edir.	Dünya okeanının çirkəndirilməsi problemini öz sözləri ilə təsvir edir və problemin həlli yolunu, əsasən, təklif edir.	Dünya okeanının çirkəndirilməsi problemini faktlarla təsvir edir və problemin həlli yolunu düzgün təklif edir.

Kontur xəritə üzrə işin qiymətləndirilməsinin meyarları:

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Coğrafi obyektlər düzgün qeyd olunmamışdır, iş səliqəli deyil.	Bəzi coğrafi obyektlər qeyd olunmuşdur. Səhv'lər var.	Coğrafi obyektlər qeyri-dəqiq qeyd edilmişdir.	İş dəqiq yerinə yetirilmişdir, mətnədəki bütün coğrafi adlar qeyd edilmişdir, coğrafi obyektlərin adları aydın yazılmışdır.

### Dərs 39 / Mövzu: OKEANDA QURU SAHƏLƏRİ

<b>ALT STANDARTLAR</b>	2.1.5. Dünya okeanı və quru sularının fiziki-coğrafi xüsusiyyətlərini şərh edir. 2.1.6. Kontur xəritədə dünya okeanının hissələrini qeyd edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Vulkanik, materik və mərcan adalarının əmələgəlməsini izah edir.</li> <li>• İri ada və arxipelaqları xəritədə göstərir, kontur xəritədə qeyd edir.</li> </ul>



**A** Dərsə Robinzon Kruzonun macəraları ilə yanaşı, digər əsərlərdən də nümunələr göstərmək olar ("Xəzinələr adası", "Qraf Monte-Kristo", "Kapitan Qrantın uşaqları" və s.). Şagirdlərlə bu və ya digər bədii əsərlərdə adaların hansı xüsusiyyətlərindən danışıldığını müzakirə edə bilərsiniz.

**B** “Fəaliyyət” bölümündə verilmiş tapşırığı yerinə yetirərkən şagirdlər müxtəlif adaları seçə bilərlər. Məsələn:

Nº	Adanın adı	Hansı materikə aiddir	Hansı okeanda yerləşir
1	Qrenlandiya	Şimali Amerika	Şimal Buzlu okeani
2	Yeni Qvineya	Avstraliya	Sakit
3	Madaqaskar	Afrika	Hind

**C** Yeni mövzunu müxtəlif metodlarla tədris etmək olar.

A) “Ziqzaq” strategiyasından istifadə etməklə.

“Ekspert” qruplarının işçi vərəqi nümunəsi. I qrup: Materik adaları.

1. Sxemi tamamlayın: 

materik adaları
-----------------
- |                      |   |
|----------------------|---|
| Necə<br>yaranmışdır? | Materik mənşəli adalara nümunələr<br>yazın. |
|----------------------|---|

2. Mətndə adları olan materik mənşəli adaları xəritədə göstərin və kontur xəritədə qeyd edin.

3. Materik mənşəli adalara aid 3 sual tərtib edin.

Eyni qayda ilə II qrupa vulkanik adalar, III qrupa mərcan adaları, IV qrupa isə arxivelaq haqqında məlumatla işləmək tapşırıla bilər.

B) Əgər mövzunu əyani izahetmə metodu ilə keçirmək istəyirsinizsə, bunun üçün lövhədə aşağıdakı cədvəli çəkib onu tamamlamağınız məqsədə uyğundur:

Mənşəyinə görə adalar	Necə yaranıb	Nümunələr
materik	Yer qabığının hərəkəti nəticəsində materik kənarından ayrılmışdır. Onlar nə vaxtsa materikin bir hissəsi olmuşdur	Qrenlandiya, Madaqaskar, Şri-Lanka, Kalimantan, Yeni Qvineya, Tasmaniya
vulkan	Sualtı vulkanlarının zirvələridir	İslandiya, Havay, Kuril
mərcan	Mərcan poliplərinin fəaliyyəti ilə yaranır	Böyük Sədd rifi, Maldiv

Mərcan adalarının izahını videoçarxi nümayiş etdirməklə tamamlamaq olar  
<http://www.youtube.com/watch?v=5KuiPBRHWRI>

<http://www.youtube.com/watch?v=uPUBGOBrJiU>

Texniki imkanları olan siniflərdə şagirdlərə “Google Earth” programında adaların kosmik təsvirlərinə baxmaq faydalı olar.

**D** Öyrəndiklərinizi tətbiq edin.

Adaların (arxipe- laqların) adı	Mənşəyi	Ölkə	Azərbaycandan hansı istiqamətdə yerləşir?
Madaqaskar	materik	Madaqaskar	Cənub
İslandiya	vulkanik	İslandiya	Şimal-qərb
Böyük Sədd rifi	mərcan	Avstraliya İttifaqı	Cənub-şərq
Kalimantan	materik	İndoneziya Bruney Malayziya	Cənub-şərq

**Nə öyrəndiniz. Materik mənşəli adalar**  
materikin bir hissəsi olmuşdur. **Vulkanik adalar** sualtı dağ və vulkanların zirvələridir. **Mərcan adalar** dəniz canlıları – mərcan poliplerinin qalıqlarından yaranmışdır. Bir-birinə yaxın yerləşən adalar qrupu **arxipelaq** adlanır.

### E Öyrəndiklərinizi yoxlayın.

*Qiymətləndirmə meyarları:* izahetmə, kontur xəritədə qeydetmə

	Adaların adı	Mənşəyi
1	Qrenlandiya	materik
2	Böyük Britaniya	materik
3.	İslandiya	vulkan
4	Filippin	materik
5	Yapon	materik
6	Yeni Zelandiya	materik
7	Madaqaskar	materik
8	Sri-lanka	materik
9	Kalimantan	materik
10	Yeni Qvineya	materik

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Vulkanik, materik və mərcan adaların əmələgelməsini müəllimin köməyi ilə izah edir.	Vulkanik, materik və mərcan adaların əmələgelməsini çətinliklə izah edir.	Vulkanik, materik və mərcan adaların əmələgelməsini izah edərkən kiçik səhvlərə yol verir.	Vulkanik, materik və mərcan adaların əmələgelməsini ətraflı izah edir.
İri ada və arxipelaqları xəritədə müəllimin köməyi ilə göstərir və kontur xəritədə qeyd etməkdə çətinlik çəkir.	İri ada və arxipelaqları xəritədə çətinliklə göstərir və kontur xəritədə qeyd edərkən səhvlərə yol verir.	İri ada və arxipelaqları xəritədə, əsasən, düzgün göstərir və kontur xəritədə qeyd edir.	İri ada və arxipelaqları xəritədə düzgün göstərir və kontur xəritədə səliqəli qeyd edir.

## Dərs 40 / Mövzu: ÇAYLAR

<b>ALT STANDARTLAR</b>	2.1.5. Dünya okeanı və quru sularının fiziki-coğrafi xüsusiyyətlərini şərh edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>“Kanyon, delta, estuari, terras, subasar sahə, meandr, astana, şəlalə” anlayışlarını izah edir.</li> </ul>



Mövzunun öyrədilməsində əsas məqsəd çay dərələrində mövcud olan relyef formalarının yaranma səbəbləri ilə yerləşməsini əlaqələndirməkdir.

**A** Dərsə başlamaq üçün dərslikdə verilmiş şəkillər üzərində müzakirə təşkil edə bilərsiniz. Bu zaman çaylar haqqında şagirdlərin aşağı siniflərdən əldə etdikləri biliklərə dair suallar vermek məqsədəyğundur.

**B** Verilmiş praktik işdə əsas məqsəd şagirdlərin təcrübə əsasında çay axınının əmələ gəlməsini müşahidə və izah etməsidir. Müzikirə prosesində həyati misalların və istiqamətverici sualların köməyi ilə şagirdlər aşağıdakı nəticələrə gelirlər:

1. Səthin meyilliyi nə qədər çox olarsa, su axını o qədər sürətli olar.
2. Su axınının sürəti nə qədər çox olarsa, o qədər süxurları çox yuyub aparar.
3. Su axını öz yolunda maneq ilə qarşılaşan zaman (məsələn, iri daş parçası) onun yanından dolanıb keçir.

**C** Şagirdlər mövzudakı yeni terminləri yadda saxlamalıdır. Yeni mövzunun izahı zamanı siz kanyonları, şəlalələri, subasar sahələri, terrasları, meandrları, astanaları, deltaları və estuariləri təsvir edən qabaqcadan hazırlanmış şəkil və ya slaydlar nümayiş etdirə bilərsiniz. Sinfən texniki təchizatı imkan verərsə, hər termini videomaterialların nümayışı ilə izah etmək bu anlayışları daha dərindən mənimsəmək üçün çox əhəmiyyətli olardı.

1. ABŞ da yerləşən Böyük kanyon – [http://www.youtube.com/watch?v=m-jK\\_hv4OQw](http://www.youtube.com/watch?v=m-jK_hv4OQw)

2. Ən gözəl şəlalələr – <http://www.youtube.com/watch?v=86JrocrRQXM>

<http://www.youtube.com/watch?v=WPLXX51Mpoc>

Meandr – [http://www.youtube.com/watch?v=4qKS\\_Nk7UmY](http://www.youtube.com/watch?v=4qKS_Nk7UmY)

Delta və estuarilər haqqında şagirdlərdə dəqiq təsəvvürün formalaşması üçün “Google Earth” programında virtual səyahəti edib Nil və Lena çaylarının və ya Amazonkanı Yenisey çayı ilə müqayisə etmək məqsədə uyğundur.

**D Öyrəndiklərinizi tətbiq edin:**

Çayın adı	Axıldığı materik	Axımın xarakteri		Mənsəbin forması		Hansı istiqamətə axır
		Dağ	Düzənlik	Delta	Estuari	
Missisipi	Şimali Amerika		+	+		Cənub
Amazon	Cənubi Amerika		+		+	Şərq
Nil	Afrika		+	+		Şimal
Lena	Avrasiya		+	+		Şimal

**Nə öyrəndiniz.**

Daglarda ensiz, dərin çay dərələri **kanyon** adlanır. Suyun səviyyəsinin qalxdığı vaxt su altında qalan çay sahilləri **subasar** adlanır. Çay dərəsindəki pilləli relief formaları **terras** adlanır. Öz sahillərini yuyaraq, düzənlik çayı **meandr** əmələ gətirir. Çay dərəsində bərk süxurların səthə çıxdığı sahədə **şəlalə** və **astana** yaranır. Çayın gətirdiyi materiallar onun mənsəbində toplanaraq **delta** əmələ gətirir. Əgər çayın gətirdiyi materiallar qabarma və cərəyanlarla aparılırsa, mənsəb **estuari** formasını alır.

**E Öyrəndiklərinizi yoxlayın.** 1 – şəlalə 2–4 – qol, 3 – astana, 5 – meandr, 6 – delta  
Yüksək hazırlıqlı şagirdlərə mətndəki terminlərdən istifadə edərək krossvord tərtib etmək təklif etmək olar.

*Qiymətləndirmə meyarları:* izahetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
“Kanyon, delta, estuari, terras, subasar sahə, meandr, astana, şəlalə” anlayışlarını izah etməkdə çətinlik çəkir.	“Kanyon, delta, estuari, terras, subasar sahə, meandr, astana, şəlalə” anlayışlarını qismən izah edir.	“Kanyon, delta, estuari, terras, subasar sahə, meandr, astana, şəlalə” anlayışlarını, əsasən, izah edir.	“Kanyon, delta, estuari, terras, subasar sahə, meandr, astana, şəlalə” anlayışlarını düzgün izah edir.

## Dərs 41 / Mövzu: YER KÜRƏSİNİN GÖLLƏRİ

<b>ALT STANDARTLAR</b>	2.1.5. Dünya okeanı və quru sularının fiziki-coğrafi xüsusiyyətlərini şərh edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	•Axarlı və axarsız göllərin xüsusiyyətini izah edir.



**A** Motivasia mərhələsini qurarkən dərslikdə verilmiş şəkil üzrə böyük su dövranı haqqında şagirdlərin bilikləri əsasında müzakirə təşkil edə bilərsiniz.

**B** “Fəaliyyət” blokundakı tapşırıqda şagirdlərdən Ölü dənizin sularının duzluluğunu minimum 3 səbəbi tapmağı tapşırın: 1. Güclü buxarlanması; 2. Göldən heç bir çayın axmaması; 3. Mineral yeraltı bulaqlar.

**C** Mətnlə tanışlıq zamanı BİBÖ metodundan istifadə etmək olar.

Şagirdlər mövzunun öyrənilməsinə başlamazdan əvvəl məlum biliklər əsasında göllər haqqında informasiyalar yazırlar.

Şagirdlər göllər haqqında bilmək istədiklərini yazırlar.

Mövzunun öyrənilməsi zamanı və ya sonra şagirdlər yeni material haqqında öyrəndiklərini yazırlar.

Şagirdlərə hazır cədvəlin müzakirəsi zamanı Venn diaqramından istifadə edərək axarlı və axarsız gölləri müşayisə etməyi təklif etmək olar.

**D** Öyrəndiklərinizi tətbiq edin.

Göllərin adı	Materik	Duzlu/Şirin	Hansı dövlətin ərazisində yerləşir
Ölü dəniz	Avrasiya	Duzlu	İsrail, Fələstin, İordaniya
Yuxarı	Şimali Amerika	Şirin	Kanada, ABŞ
Viktoriya	Afrika	Şirin	Tanzaniya, Keniya, Uqanda
Tanqanika	Afrika	Şirin	Tanzaniya, KDR, Zambiya, Burundi
Baykal	Avrasiya	Şirin	Rusiya

Göygöl, Böyük Alagöl, Tufan, Candargöl, Qaragöl, Maralgöl, Batabat	Avrasiya	Şirin	Azərbaycan
Elton və Baskuncak	Avrasiya	Duzlu	Rusiya
Don Juan	Antarktidə	Duzlu	—
Binəqədi, Masazır, Kürdəxanı, Acınohur, Sarısu, Hacıqabul, Ağgöl	Avrasiya	Duzlu	Azərbaycan

**Nə öyrəndiniz.** Əgər göldən çay başlayırsa, *axarlı* göl hesab olunur. Belə göl *şirin sulu* olur. Göldən çay axmırsa, *axarsız* göllərdir. Adətən, belə göllərin suyu *duzlu* olur.

**E Öyrəndiklərinizi yoxlayın.** Şagirdlər şəkil üzərində axarlı və axarsız gölləri təhlil edirlər. Axarlı və axarsız göllər çaylar üçün mənsəbdir. Lakin axarlı göllər çaylara həm də mənbə ola bilər. Cavab: A – 2, 3; B – 1, 4.


*Qiymətləndirmə meyarları:* izahetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Axarlı və axarsız göllərin xüsusiyyətini müəllimin köməyi ilə izah edir.	Axarlı və axarsız göllərin xüsusiyyətini çətinliklə izah edir.	Axarlı və axarsız göllərin xüsusiyyətini, əsasən, izah edir.	Axarlı və axarsız göllərin xüsusiyyətini düzgün izah edir.

## Dərs 42 / Mövzu: PRAKTİK DƏRS.

### AZƏRBAYCAN RESPUBLİKASININ ÇAYLARI VƏ GÖLLƏRİ

<b>ALT STANDARTLAR</b>	2.1.5. Dünya okeanı və quru sularının fiziki-coğrafi xüsusiyyətlərini şərh edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>•Azərbaycan çaylarını coğrafi mövqeyinə görə qruplaşdırır.</li> <li>•Azərbaycan göllərini coğrafi mövqeyinə, axarlı və axarsızmasına görə qruplaşdırır.</li> <li>•Respublikanın çay və göllərini xəritə üzərində göstərir.</li> </ul>



Praktik dərsdir. Müəllim işi qruplarla və ya cütlərlə təşkil edə bilər. Bu tapşırıqların təyinatı şagirdlərə izah olunur, lakin onların yerinə yetirilmə ardıcılılığını şagirdlər özləri müəyyən edirirəl. Təqdim olunan dərs nümunəsi cütlərlə iş üçün nəzərdə tutulmuşdur. Vaxtdan asılı olaraq tapşırıqların sayını azalda bilərsiniz.

Tələb olunan resurslar: dərslik, Azərbaycanın fiziki xəritəsi və kontur xəritəsi

Fəaliyyət	Şagirdlərdə formallaşacaq bacarıqlar	Qiymətləndirmə (şagirdlər özləri aparır)
Şagirdlərə mövzunun adını dəftərə yazmalarını tapşırın.		
<i>Tapşırıq 1.</i> Dərslikdə 1-ci Fəaliyyət tapşırığının yerinə yetirilməsi. Şagirdlərə xatırladın ki, çayları göstərən zaman axın istiqamətini nəzərə alınlara və onu mənbədən göstərsinlər.	Xəritədə çayları göstərə bilmək bacarığı.	Şagirdlərə bir-birini yoxlamağını tapşırın. Şagirdlər növbə ilə çayları göstərməli və adlandırmalıdır. Hər düzgün göstərilmiş çay üçün 1 bal əlavə olunur. Maksimum 7 bal ola bilər.
<i>Tapşırıq 2.</i> Şagirdlərə dərslikdən Azərbaycanın ən böyük çayları haqqında məlumatı oxumaları tapşırılır. Oxunduqdan sonra şagirdlər hər çay haqqında 1 sual (cəmi 3 sual) hazırlayıb dəftərlərinə yazmalıdır.	Məzmunun mahiyyətinə uyğun sual tərtib etmək bacarıqları.	Şagirdlərə bir-birini yoxlamağı xahiş edin. Onlar bir-birinə hazırladıqları sualları verməlidirlər. Hər doğru cavab üçün 1 bal əlavə olunur. Daha mənalı və özünəməxsus sual üçün siz də şagirdə 1 bal əlavə edə bilərsiniz. Maksimum 4 bal ola bilər.
<i>Tapşırıq 3.</i> Şagirdlərə kontur xəritə üzərində ən böyük çayları (Kür, Araz, Samur) qeyd etmələrini tapşırın.	Kontur xəritədə işləmək bacarıqları.	İşin nəticəsini siz qiymətləndirəcəksiniz. Maksimum 3 bal ola bilər.
<i>Tapşırıq 4.</i> Dərslikdə 2-ci Fəaliyyət tapşırığının yerinə yetirilməsi.	Xəritədə obyektləri tapmaq bacarığı.	Şagirdlərdən bir-birinin işlərini müqayisə etməyi tapşırın. Onlara üst-üstə düşməyən cavabları müzakirə etmələrini xahiş edin. İşin nəticəsini siz qiymətləndirəcəksiniz. Maksimum 5 bal ola bilər.
<i>Tapşırıq 5.</i> Şagirdlərə Azərbaycanın fiziki xəritəsində bütün gölləri göstərmək tapşırılır.	Xəritədə gölləri göstərmək bacarığı.	Şagirdlərdən bir-birinin cavablarını yoxlamağı və qiymətləndirməyi tapşırın. Onlar növbə ilə gölləri adlandırmalı və xəritədə göstərməlidirlər. Hər düzgün göstərilmiş göl üçün 1 bal yazılır. Maksimum 8 bal ola bilər.
<i>Tapşırıq 6.</i> Dərslikdə 3-cü Fəaliyyət tapşırığının yerinə yetirilməsi.	Xəritəni oxumaq bacarığı.	İşin nəticəsini siz qiymətləndirəcəksiniz. Maksimum 5 bal ola bilər.
<i>Tapşırıq 7.</i> Dərslikdə 4-cü Fəaliyyət tapşırığının yerinə yetirilməsi.	Xəritəni oxumaq bacarığı.	İşin nəticəsini təhlil edin və düzgün cavabları səsləndirin. Şagirdlər dəftərlərində müvafiq düzəlişlər aparmağı tapşırın. Düzəlişlər başqa rəngli olan qələmlə aparılır. Aparılan düzəlişlərə görə cütlər bir-birini qiymətləndirir. Maksimum 8 bal ola bilər.

<i>Tapşırıq 8.</i> “Azərbaycanın çayları və gölləri” mövzusunda krasvord tərtib edilməsi.		Cütlərin hazırladıqları krossvordu digər cütlərə ötürərək doldurmağı və bir-birinin işini qiymətləndirməyi xahiş edin. Maksimum 5 bal ola bilər.
Şagirdlərə yiğdiqları balların ümumi sayını hesablaması və nəticəni dəftərlərinə yazmağı tapşırın.		Maksimum 45 bal ola bilər.

### *Qiymətləndirmə meyarları:* qruplaşdırma, xəritədə göstərmə,

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Azərbaycan çaylarını coğrafi mövqeyinə görə qruplaşdırmaqdə çətinlik çəkir.	Azərbaycan çaylarını coğrafi mövqeyinə görə müəllimin köməyi ilə qruplaşdırır.	Azərbaycan çaylarını coğrafi mövqeyinə görə, əsasən, qruplaşdırır.	Azərbaycan çaylarını coğrafi mövqeyinə görə düzgün qruplaşdırır.
Azərbaycan göllərini coğrafi mövqeyinə, axarlı və axarsız olduğuna görə qruplaşdırmaqdə çətinlik çəkir.	Azərbaycan göllərini coğrafi mövqeyinə, axarlı və axarsız olduğuna görə müəllimin köməyi ilə qruplaşdırır.	Azərbaycan göllərini coğrafi mövqeyinə, axarlı və axarsız olduğuna görə, əsasən, qruplaşdırır.	Azərbaycan göllərini coğrafi mövqeyinə, axarlı və axarsız olduğuna görə düzgün qruplaşdırır.
Respublikanın çay və göllərini xəritə üzərində göstərməkdə çətinlik çəkir.	Respublikanın çay və göllərinin az qismini xəritə üzərində səhv'lərə göstərir.	Respublikanın çay və göllərini xəritə üzərində göstərərək kən kiçik səhv'lərə yol verir.	Respublikanın bütün çay və göllərini xəritə üzərində düzgün göstərir.

### Dərs 43 / Mövzu: ÇAYLARIMIZIN EKOLOJİ VƏZİYYƏTİ

<b>ALT STANDARTLAR</b>	3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklaturasını (siyahısını) tərtib edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Çayların çırkləndirilməsi mənbələrini müəyyənləşdirir və problemin həlli yolunu təklif edir.</li> </ul>



**A** Motivasiya mərhələsində şagirdlərdə idraki fəallıq yaratmaq üçün dərslikdə verilmiş şəkillər üzrə, əhali sayının əkin sahələri, meşə əraziləri və içməli su ehtiyatlarına təsirini müzakirə etmək olar.

**B** Dərsi 3 mərhələdə keçmək olar.

**I mərhələ.** “Keys-stadi” metodu: şagirdlər mətn üzərində işləyərək, müəyyən nəticələr əldə edirlər. Məsələn:

*Problem:* Kür və Araz çaylarının çirkənləndirilməsi

*Problemi yaradan səbəblər:* 1. Sənaye müəssisələrinin çirkli suları; 2. Məişət tullantıları; 3. Kənd təsərrüfatı tullantıları (fermer təsərrüfatları)

*Problemin yaratdığı fəsadlar:* Balıqların və onurğasızların tələf olması İnsanlarda xəstəliklərin artması

*Problemin həlli yolları:* 1. Təmizləyici qurğuların quraşdırılması; 2. Gübrələrin, kimyəvi maddələrin istifadəsinin ixtisarı, və ya onların zərərsizləşdirilməsi;

3. Çayların mühafizəsi haqqında ölkələr arasında razılışmaların imzalanması.

**C II mərhələ:** Təqdim olunan “Fəaliyyət” rollu oyunlar metodu ilə mənimsənə bilər.


**D III mərhələ.** “Öyrəndiklərinizi tətbiq edin” bölməsində verilən cədvəl qruplarda doldurulur və müzakirə olunur.

*Qiymətləndirmə meyarları:* müəyyənləşdirmə, problemin həlli yolunu təklifetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Çayların çirkənləndirilməsi mənbələrini müəyyənləşdirməkdə və problemin həllinə dair təklif verməkdə çətinlik çəkir.	Çayların çirkənləndirilməsi mənbələrini müəyyənləşdirərkən və problemin həllinə dair təklif verərkən səhv'lər edir.	Çayların çirkənləndirilməsi mənbələrini əsasən müəyyənləşdirir və problemin həllinə dair təkliflərdə kiçik səhv'lərə yol verir.	Çayların çirkənləndirilməsi mənbələrini dəqiqlik müəyyənləşdirir və problemin həllinə dair düzgün təkliflər verir.

## VI TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Xəritə-sxemdəki çayları və gölləri müəyyən edin.



2. Dünya okeanının hissələrinə aiddir:

- A) Çay, dəniz, göl
- B) Dəniz, körfəz, boğaz
- C) Bərzəx, kanal, göl
- D) Yeraltı su, boğaz, kanal
- E) Dəniz, göl, çay

3. Səhv fikri müəyyən edin:

- A) Tektonik hərəkətlər nəticəsində dəniz səviyyəsindən yuxarıda qalan quru sahələr materik mənşəli adalarıdır.
- B) Mərcan adaları mərcan poliplərinin qalıqlarının toplanmasından yaranır.
- C) Qrenlandiya, Madaqaskar, Kalimantan vulkanik mənşəli adalarıdır.
- D) Bir-birinə yaxın yerləşən adalar qrupu arxivelaq adlanır.
- E) Havay, Kuril, İslandiya vulkanik mənşəli adalarıdır.

4. 1. Qusarçay 2. Astaraçay 3. Həkəri 4. Tərtər 5. Naxçıvançay  
6. Oxcuçay 7. Gəncəçay 8. Əlicançay 9. Sumqayıtçay


Xəzər, Kür, Araza tökülen çayları qruplaşdırın.

Xəzər dənizi	Kür çayı	Araz çayı

5. Uyğunluğu xətlərlə müəyyən edin.



6. C məntəqəsindən başlayan çayların hansında şəlalə əmələgəlmə şəraiti mümkündür? \_\_\_\_\_



7. Coğrafi anlayışların izahını verin.

Axarlı göllər \_\_\_\_\_

Axarsız göllər \_\_\_\_\_

8. Çayların və göllərin əsas çırklənmə mənbələrini qeyd edin.

1 \_\_\_\_\_

2 \_\_\_\_\_

3 \_\_\_\_\_

9. Coğrafi obyektləri qruplaşdırın və nömrələrini cədvəlin uyğun xanalarına yazın.

Sakit okean	Atlantik okeani	Hind okeani	Şimal okeani	Buzlu

1. Madaqaskar
2. Filippin dənizi
3. Aralıq dənizi
4. Amazon çayı
5. Missisipi çayı
6. Qırmızı dəniz
7. Bering dənizi
8. Yapon adaları
9. Yenisey çayı
10. Kolorado çayı.

# TƏDRİS VAHİDİ – 7

## YERİN CANLI TƏBƏQƏSİ

TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

2.1.7. Biosferin daxili komponentlərinin qarşılıqlı əlaqəsini izah edir.


2.1.8. Torpaq tiplərini kontur xəritədə qeyd edir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **5 saat**

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: **1 saat**

### Dərs 45/ Mövzu: CANLI ALƏMİN MÜXTƏLİFLİYİ

<b>ALT STANDARTLAR</b>	2.1.7. Biosferin daxili komponentlərinin qarşılıqlı əlaqəsini izah edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>Bitki, heyvan və mikroorganizmlərin yayılması qanunağlılıqlarını izah edir.</li></ul>



Bölmənin tədrisinə başlamaq şagirdlərə metodik vəsaitin sonunda verilən layihəni təklif etməklə məqsədə uyğundur. Dərsdə əsas məqsəd biosfer təbəqəsinin formalaşmasını, canlı organizmlərin müxtəlifliyini, biosenozda maddələr mübadiləsini izah etməkdir.

**A** Motivasiya yaratmaq üçün dərslikdə verilmiş sual şagirdlərlə birlikdə müzakirə edilə bilər.

**B** “Fəaliyyət” blokunda verilmiş tapşırığı cütlərlə yerinə yetirmək olar. Şagirdlər xəritədə verilmiş nöqtələrdə iqlim şəraitini, bitki və heyvanlar aləmini müqayisə edərək müzakirə üçün verilmiş sualı cavablandırılmalıdır.

**C** Siz şagirdlərə yeni mövzunun oxunması və ardıcıl suallar verilməsi üsulu ilə tapşırığın yerinə yetirilməsini təklif edə bilərsiniz. Şagirdlərin “biosenoz” anla-

yışını daha dərindən başa düşməsi üçün hər hansı təbii zonanın (məsələn, meşə) biosenozunu dəqiq təhlil etmək olar. Bunun üçün qabaqcadan işin məzmununa uyğun slaydların hazırlanması məqsədə uyğundur. Slaydlarda bitki, heyvanat aləmi və mikroorganizmlər arasında qarşılıqlı əlaqə öz əksini tapmalıdır.


Bu dərsin izahında hazır slaydlardan da istifadə etmək olar:

[http://900igr.net/kartinki/biologija/CHto-takoe-biotsenoz-v-biologii/011-](http://900igr.net/kartinki/biologija/CHto-takoe-biotsenoz-v-biologii/011-Biotsenoz-dubravy.html)

Biotsenoz-dubravy.html

Yaxşı olar ki, şagirdlərə həm quruda, həm də okeanda biosenozun müxtəlifliyi əks edilən videomateriallar nümayiş etdirilsin.

#### D Öyrəndiklərinizi tətbiq edin.



#### Nə öyrəndiniz.

Bitki, heyvan və mikroorganizmlərin qarşılıqlı əlaqədə inkişaf edən davamlı qrupuna **biosenoz** deyilir. Suyun üst qatında passiv həyat keçirən bitki və heyvanlar **plankton** adlanır. **Nekton** daha fəal canlılardır. Suyun dibində yaşayan azhərəkətlə canlılar **bentos** adlanır.

#### E Öyrəndiklərinizi yoxlayın.

Buraxılmış sözləri yazın.

$$\text{Biosenoz} = \boxed{\text{bitki}} + \boxed{\text{heyvan}} + \boxed{\text{Mikroorganizmlər}}$$

*Qiymətləndirmə meyarları: izahetmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Bitki, heyvan və mikroorganizmlərin yayılması qanuna-uyğunluqlarını izah etməkdə çətinlik çəkir.	Bitki, heyvan və mikroorganizmlərin yayılması qanuna-uyğunluqlarını müəllimin köməyi ilə izah edir.	Bitki, heyvan və mikroorganizmlərin yayılması qanuna-uyğunluqlarını əsasən izah edir.	Bitki, heyvan və mikroorganizmlərin yayılması qanuna-uyğunluqlarını düzgün izah edir.

### Dərs 46/ Mövzu: TORPAĞIN QURULUŞU VƏ XÜSUSİYYƏTLƏRİ

<b>ALT STANDARTLAR</b>	2.1.7. Biosferin daxili komponentlərinin qarşılıqlı əlaqəsini izah edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Torpaqəmələgətirən amilləri izah edir.</li><li>• Torpaqları quruluşuna görə müqayisə edir.</li></ul>



Mövzuda əsas məqsəd torpaqəmələgətirən amillərin izah edilməsidir.

**A** Motivasiya yaratmaq üçün dərslikdə verilmiş məlumatı şagirdlərə oxutdura bilərsiniz. Müzakirəni müvafiq suallarla vətən torpağının müqəddəsliyi və qorunması məsələlərindən başlayıb dərsin mövzusuna yönəltmək faydalı olardı. Müzakirəni “*Torpaq sizin üçün nədir?*” suali ətrafında fikirlərlə yekunlaşdırmaq olar.

**B** “Fəaliyyət” blokunda verilmiş tapşırıqlar şagirdlərin tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Dərslikdə verilən təcrübələrlə ya-naşı, şagirdlərə aşağıdakı təcrübələri dərsdə, yaxud evdə aparmağı və uyğun nəticələri təhlil etmələrini təklif etmək çox faydalı olardı. Təcrübəyə başlamazdan müəllimin təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyini xatırlatması vacibdir.

**Təcrübə – 1.** İçərisində su olan stəkana bir ovuc quru torpaq əlavə edin. Stəkanda kiçik qabarcıqlar əmələ gəlir.

*Nəticə: torpağın tərkibində olan hava çıxdi.*

**Təcrübə – 2.** Yasti qabda az miqdarda torpağı yayın və üzərinə şüşə stəkanı ağızı üstə qoyun. Yasti qabı isti batareya üzərinə qoyun. Stəkan qızmağa başlayacaq və bir müddət sonra stəkanda su damcıları yaranacaq.

*Nəticə: Torpağın tərkibində su vardır.*

**Təcrübə – 3.** Şifer parçası üzərinə torpaq töküñ, onu metal çərçivə üzərində ştativə bərkidin və altdan spirt lampası ilə qızdırın. Xoşagəlməz iy və az miqdarda buxar çıxacaqdır.

*Nəticə: Torpağın tərkibində bitki və canlı qalıqları vardır.*

**Təcrübə – 4.** Müəyyən miqdardır torpağı azca qızdırın və içərisində su olan stəkana töküb qarışdırın. Su bulanıq olacaqdır. Su durulanda stəkanın dibində qum və gil, üstdə isə humus olacaqdır.

*Nəticə: Torpağın tərkibində qum və gil olur.*

**Təcrübə – 5.** Suyu torpaq və gildən sözüñ. Torpaq suyu tez keçirəcəkdir. Gildən isə su çok zəif keçir. Lakin gildən keçən su şəffaf olacaqdır.

*Nəticə: Torpaq suyu yaxşı keçirir. Gil isə təbii filtrdir.*

**Təcrübə – 6.** Torpağı xəmir kimi olana qədər isladın. Sonra kütləni iki ovcunuzun arasında nazik – 3 mm-lik naqıl formasına salın, dairə düzəldin. Aşağıdakı ifadələrdən birini nəticə kimi qəbul edin:

- naqıl yaranmırsa, deməli, torpaq qumrudur;
- yaranan naqıl pozulursa, torpaqda qum vardır;
- naqılı qaldıranda dağlırsa, torpaqda qismən qum vardır;
- dairədə çatlaq yaranır, lakin formasını itirmirsə, torpaq orta dərəcəli gillidir;

- e) dairədə çatlaq yaranırsa, gilin tərkibinə görə ağır torpaqdır;  
f) çatlaq olmadığı halda gilli torpaqdır.

**Təcrübə** – 7. Torpaq filtrindən keçən sudan bir neçə damcı şüşə nəlbəkiyə tökün və batareya üzərində qoyun ki, buxarlansın. Buxarlanmış suyun yerində ağ ləkə vardır. Bu, mineral duzlardır.

*Nəticə: Torpağın tərkibində suda həll olan duzlar mövcuddur.*

Aparılan təcrübələrdən sonra şagirdlər nəticələri ümumiləşdirir və dəftərə yazırlar: Torpağın tərkibində bitki və canlı qalıqları vardır, qum və gil olur, suyu yaxşı keçirir, suda həll olan duzlar mövcuddur. Bitki kökləri hava ilə nəfəs alır, torpaqdakı suyu sorur. Su ilə birlikdə qidalı maddələri və mineral duzları qəbul edir. Şagirdlərin “strukturlu və struktursuz torpaq” anlayışını mənimsətmək üçün onlara tədqiqat xarakterli “Torpaq bitkinin inkişafına necə təsir edir” adlı layihə işi vermək olar.

**C** Mətn üzərində şagirdlər İQS metodu ilə işləyə bilərlər.


**D** Öyrəndiklərinizi tətbiq edin.

Əlamətlər	Boz torpaq	Qara torpaq
Humusun miqdarı (az, çox)	az	çox
Struktur (tozvari-dənəvər)	tozvari	dənəvər
Münbitliyi (az, çox)	az	çox
Su rejimi (əlverişli-əlverişsiz)	əlverişsiz	əlverişli
Hava rejimi (əlverişli-əlverişsiz)	əlverişsiz	əlverişli

**Nə öyrəndiniz.**

İqlim, relyef, sűxurların tərkibi, canlı orqanizmlər **torpaqəmələğəlmə** prosesini yaradan amillərdir. Dənəvər və məhsuldalar torpaqlar **strukturlu** hesab olunur. **Struktursuz** torpaqlar isə tozvari və az məhsuldardır. Torpağın **mexaniki tərkibi** sűxurların ölçüsünə əsasən müəyyən edilir.

**E** Öyrəndiklərinizi yoxlayın:




*Oiyətənləndirmə meyarları: İzahetmə, Müqayisətmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Torpaqəməgətirən amilləri izah etməkdə çətinlik çəkir.	Torpaqəmələ-gətirən amilləri sualların köməyi ilə izah edir.	Torpaqəmələğətirən amilləri, əsasən, izah edir.	Torpaqəmələğətirən amilləri düzgün izah edir.
Quruluşuna görə torpaqları müqayisə etməkdə çətinlik çəkir.	Quruluşuna görə torpaqları müqayisə edərkən müəllimin köməyindən istifadə edir.	Quruluşuna görə torpaqları müqayisə edərkən cüzi səhv-lərə yol verir.	Quruluşuna görə torpaqları müqayisə edərkən sərbəst və düzgün müqayisə edir.

## Dərs 47 / Mövzu: TORPAQLARIN MÜXTƏLİFLİYİ

<b>ALT STANDARTLAR</b>	2.1.8. Torpaq tiplərini kontur xəritədə qeyd edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	• Torpaq tiplərinin xüsusiyyətlərini izah edərək kontur xəritədə qeyd edir.



Mövzuda əsas məqsəd torpaq tiplərinin müxtəlifliyinin və xüsusiyyətlərinin izah edilməsi və şagirdlərdə kontur xəritədə işləmək bacarıqlarını formalasdırmaqdan ibarətdir.

**A** Şagirdlərdə idraki fəallıq yaratmaq üçün dərslidəki kiçik mətni oxuyub müzakirə edə bilərsiniz. Şagirdlərə VI sinif coğrafiya fənnindən torpaq haqqında bilikləri yada salmaq üçün müxtəlif suallar verə bilərsiniz.

**B** “Fəaliyyət” blokunda verilmiş tapşırığı şagirdlər cütlər və ya kiçik qruplarla yerinə yetirə bilərlər. Dərslikdə verilmiş təbii komplekslərin torpaqlarını müqayisə edərək cədvəli tamamlamalıdırular.

**C** Yeni mövzunu mənimsemək üçün şagirdlər müəllimlə birlikdə mövzudakı şəkli təhlil edə bilərlər. Torpaq tiplərini aşağıdakı xüsusiyyətlərinə görə səciyyələndirmək olar:

1. Torpaq tipinin adı
2. Yayıldığı ərazi
3. Hansı iqlim şəraitində formalaşmışdır
4. Hansı bitki örtüyünün altında yaranmışdır
5. Humusun miqdarı (çoxdur və ya azdır).

### D Öyrəndiklərinizi tətbiq edin

**1.2.3-** Boz, boz-qonur. 4- Qara Şabalıdı 5,8- Qırmızı qonur 6 Tundra-qleyli 7,9- Qırmızı-sarı ferralit

**Nə öyrəndiniz.** Yaranması və tərkibinə görə **torpaq tipləri** müxtəlif olur. Torpaqların ərazi üzrə yayılması öz əksini **torpaq xəritəsində** tapır.

**E Öyrəndiklərinizi yoxlayın.** 1. Məhsuldar qara torpaqlar çöl zonasında geniş yayılmışdır.

2. Tundra-qleyli torpaqlar iqlimi soyuq ərazilərdə yayılmışdır.
3. Torpaq tipləri Yer kürəsində üftüqi istiqamətdə – ekvatoridan qütblərə doğru dəyişir.
4. Torpaqların müxtəlifliyi və münbitliyi torpaq xəritələrində təsvir edilir.

5. Rütübətli ekvatorial meşələrdə qırmızı-sarı ferralit torpaqlar geniş yayılıb.

2.

<b>Regionlar Torpaq tipləri</b>	<b>Avra- siya</b>	<b>Afrika</b>	<b>Şimali Amerika</b>	<b>Cənubi Amerika</b>	<b>Avstra- liya</b>
1. Qırmızı-sarı ferralit		+		+	
2. Boz, boz-qonur, şoran	+	+	+	+	+
3. Qara	+		+	+	
4. Şabalıdı	+		+	+	
5. Qəhvəyi və qonur meşə	+		+	+	
6. Podzol	+		+		
7. Tundra-qleyli	+		+		

**Qiymətləndirmə meyarları.** izahetmə, kontur xəritədə qeydetmə

<b>I səviyyə</b>	<b>II səviyyə</b>	<b>III səviyyə</b>	<b>IV səviyyə</b>
Torpaq tiplərinin xüsusiyyətlərini izah etməkdə və kontur xəritədə qeyd etməkdə çətinlik çəkir	Torpaq tiplərinin xüsusiyyətlərini qismən izah edir, kontur xəritədə köməkliklə qeyd edir.	Torpaq tiplərinin xüsusiyyətlərini əsasən izah edərək kontur xəritədə bəzi səhvlərlə qeyd edir.	Torpaq tiplərinin xüsusiyyətlərini düzgün izah edərək kontur xəritədə tələblərə uyğun qeyd edir.

## Dərs 48 / Mövzu: TORPAQLARIN MÜHAFİZƏSİ

<b>ALT STANDARTLAR</b>	3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklaturasını (siyahısını) tərtib edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Torpağın təbii amillər və antropogen təsirlər nəticəsində korlanmasını izah edir.</li> <li>• Torpağın mühafizəsinin vacibliyini izah edir.</li> </ul>




Mövzunun əsas məqsədi həm təbii amillərin, həm də insan fəaliyyətinin təsiri ilə torpağın korlanmasının və torpağın mühafizəsinin vacibliyinin izah edilməsidir.


**A** Şagirdlərdə idraki fəallıq yaratmaq üçün dərslikdəki kiçik mətni oxuyub müzakirə edə bilərsiniz. Yönəldici suallar vasitəsilə şagirdlərin fikirlərini hər hansı bir ərazinin torpağının məhv edilməsi ilə orada yaşayanların həyatlarında baş verə biləcək hadisələrə yönəldə bilərsiniz.

**B** “Fəaliyyət” blokunda verilmiş tapşırığı şagirdlər cütlər və ya kiçik qruplarla yerinə yetirə bilərlər. Şəkillərə əsasən torpaqlarda görülən işləri müəyyən etməlidirlər. Təsvir olunan işlərin hansı məqsədlə görülməsini, bu işlərin hansı torpaqların korlanmasına, hansının isə yaxşılaşdırılmasına xidmət etməsi barədə şagirdlərin fikirlərini soruşa bilərsiniz.

**C** Şagirdlərin səbəb-nəticə əlaqələrini müəyyən etmək bacarığının inkişaf etdirilməsi məqsədilə mətnindəki informasiyalar əsasında aşağıdakı sxemin doldurulmasını tapşırmaq faydalı olardı.



Tapşırığın yerinə yetirilməsinə aid nümunə.



**D** Öyrəndiklərinizi tətbiq edin blokunda verilmiş tapşırıqda şagirdlər torpaqların mühafizəsi və korlanmasına aid olan ifadələri dəftərlərində qruplaşdırmalıdır. Nümunə:

Torpaqların mühafizəsi	Torpaqların korlanması
Ağacların əkilməsi Şoranalıların yuyulması	Yolların çökilməsi Faydalı qazıntılarının çıkarılması Su anbarlarının tikilməsi Yasavış məntəqələrinin tikilməsi

**Nə öyrəndiniz.** Torpaqların yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər **meliorasiya** adlanır. **Rekultivasiya** sənaye və faydalı qazıntılarının çıkarılması zamanı korlanmış torpaqların bərpasıdır. Dağ yamaclarının əkin məqsədilə pilləvari formaya salınması **terraslaşdırma** adlanır.

**E Öyrəndiklərinizi yoxlayın** blokunda şagirdlər torpaqların korlanmasına təsir edən amilləri xarakterizə edərək cədvəli tamamlamalıdırılar. Nümunə:


Təsir edən amillər		Torpaqlara təsiri
Təbii amillər	Su, külək, temperaturun dəyişməsi	Məhsuldarlığı azalır.
Kənd təsərrüfatı	Gübərlərin həddən artıq verilməsi Suvarmanın düzgün aparılmaması Mal-qaranın həddən artıq otarması	Məhsuldarlığı azalır.
Sənaye	Sənaye tullantıları	Məhsuldarlığı azalır.

*Qiymətləndirmə meyarları: izahetmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Torpağın təbii amillər və antropogen təsirlər nəticəsində korlanmasını izah etməkdə çətinlik çəkir.	Torpağın təbii amillər və antropogen təsirlər nəticəsində korlanmasını müəllimin köməyi ilə izah edir.	Torpağın təbii amillər və antropogen təsirlər nəticəsində korlanmasını əsasən izah edir.	Torpağın təbii amillər və antropogen təsirlər nəticəsində korlanmasını düzgün izah edir.
Torpağın mühafizəsinin vacibliyini izah etməkdə çətinlik çəkir.	Torpağın mühafizəsinin vacibliyini izah edərkən tez-tez səhv'lərə yol verir.	Torpağın mühafizəsinin vacibliyini əsasən izah edir.	Torpağın mühafizəsinin vacibliyini düzgün izah edir.

## Dərs 49/ Mövzu: AZƏRBAYCAN RESPUBLİKASININ TORPAQ, BİTKİ ÖRTÜYÜ VƏ HEYVANAT ALƏMİ

<b>ALT STANDARTLAR</b>	<p>2.1.7. Biosferin daxili komponentlərinin qarşılıqlı əlaqəsini izah edir.</p> <p>2.1.8. Torpaq tiplərini kontur xəritədə qeyd edir.</p>
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Azərbaycan Respublikasının torpaq tiplərinin müxtəlifliyini izah edir və kontur xəritədə qeyd edir.</li> <li>• Azərbaycan Respublikasının ərazisində torpaq, bitki örtüyünün və heyvanat aləminin yayılma qanuna uyğunluğunu müəyyən edir.</li> </ul>



Mövzunun əsas məqsədi Azərbaycan Respublikasının müxtəlif tiplərinin bitki örtüyünün zənginliyi ilə əlaqələndirilməsidir.

**A** Şagirdlərdə idraki fəallıq yaratmaq üçün “Dədə Qorqud” filmindən fragment göstərə bilərsiniz. Fragmentdə Dədə Qorqudun kiçik oğlana söylədiyi sözlər “Torpağı əkib-becərmədin, qorumağına dəyməz. Qoramadın, əkib-becərməyinə dəyməz” səslənməlidir. Şagirdlərdən Dədə Qorqudun bu sözlərinin mənasını soruşa bilərsiniz. Yönəldici suallarla Qarabağ torpaqları və bu torpaqların bugünkü vəziyyəti barədə fikir mübadiləsi təşkil etmək olar.

**B** “Fəaliyyət” blokunda verilmiş tapşırığı şagirdlər cütlər və ya kiçik qruplarla yerinə yetirə bilərlər. Şagirdlər xəritə üzərində qeyd olunmuş məntəqələrin hansı məqsədlə istifadəsini müəyyən etməli, cədvəli dəftərlərinə çəkərək və məntəqələrin nömrəsini uyğun xanalarda qeyd etməlidirlər. Cavab: əkinçilik 1-2-6; heyvandarlıq 3-4-5.

**C** İnforsasiyanı mənimsəmək üçün mövzunun oxunması prosesində belə bir cədvəlin doldurulması məqsədə uyğundur:

Torpaq tipləri	Yayıldığı ərazi	İstifadəsi	Xüsusiyyəti

#### *Tapşırığın yerinə yetirilməsi nümunəsi:*

Torpaq tipləri	Yayıldığı ərazi	İstifadəsi	Xüsusiyyəti
boz torpaqlar	Kür-Araz ovalığı, Samur – Dəvəçi, Acınohur-Ceyrançöl, Qobustan – Abşeron, Naxçıvanın düzən əraziləri	pambıq, tərəvəz, üzüm, nar.	mənimsənilməsi suvarma tələb edir.
sarı torpaqlar	Lənkəran ovalığı və Talış dağlarında	situs meyvələri və çay	tərkibində dəmirli birləşmə var.
dağ-çəmən torpaqları	dağ cəmənliklərdə	otlaq sahələri	torf qatı vardır.

Yeni materialın mənimsənilməsi cütlərlə də həyata keçirilə bilər. Bu zaman şagirdlərə məndən istifadə etməklə torpaq tiplərinin aşağıdakı plan üzrə səciyyəsini yazmağı da təklif etmək məqsədə uyğundur:

1. Torpaq tipi
2. Yayıldığı ərazi
3. Təsərrüfatda necə istifadə olunur.

**D Öyrəndiklərinizi tətbiq edin** blokunda verilmiş tapşırıqda şagirdlər dərslikdə verilmiş şəkildən və mətndən istifadə edərək Azərbaycan ərazisində torpaqların hündürlüyü doğru dəyişməsini müəyyən etməli və cədvəli dəftərlərinə çəkərək tamamlamalıdır. Nümunə:

	Torpaq tipi	Bitki örtüyü
1	Dağ-çəmən torpaqları	qırtıq, topalotu
2	Dağ-meşə torpaqları	palid, fistiq, vələs
3	Dağ-çöl	kəklikotu
4	Yarımsəhra torpaqlar	Gəvən, kənqiz

**Nə öyrəndiniz.** Nadir və digər ərazilərdə rast gəlinməyən bitkilər *endemik* adlanır. Təbiətin mühafizəsi məqsədilə respublikamızda *milli park*, *qoruq* və *yasaqlıqlar* yaradılmışdır.

**E Öyrəndiklərinizi yoxlayın.**

Məntəqə	Torpaq örtüyü	Bitki örtüyü	Heyvanat aləmi
A	Boz, boz cəmən	Yovşan, şoranotu	Cölpisiyi
B	Torflu, çımlı-ibtidai	Şahduran, qırtıq, topalotu	Dağkeçisi, kəklik
C	Boz, boz-qonur	Gəvən, kənqiz	İlan, kərtənkələ
E	Qəhvəyi, qonur	Palid, fistiq, vələs	Ayi, canavar
D	Sarı	Dəmirağac, azad	Oxlu kirpi, bəbir

*Oiymatləndirmə meyarları:* Kontur xəritədə qeyd etmə, əlaqələndirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Azərbaycan Respublikasının torpaq tiplərinin müxtəlifliyini izah etməkdə və kontur xəritədə qeyd etməkdə çətinlik çəkir.	Azərbaycan Respublikasının torpaq tiplərinin müxtəlifliyini suallara cavab verməklə izah edir və kontur xəritədə müəllimin köməyi ilə qeyd edir.	Azərbaycan Respublikasının torpaq tiplərinin müxtəlifliyini əsasən izah edir və kontur xəritədə bəzi səhvlərlə qeyd edir.	Azərbaycan Respublikasının torpaq tiplərinin müxtəlifliyini sərbəst izah edir və kontur xəritədə düzgün qeyd edir.
Azərbaycan Respublikasının ərazisində torpaq, bitki örtüyünün və heyvanat aləminin yayılma qanuna uyğunluğunu müəyyən etməkdə çətinlik çəkir.	Azərbaycan Respublikasının ərazisində torpaq, bitki örtüyünün və heyvanat aləminin yayılma qanuna uyğunluğunu müəyyən etməkdə qismən çətinlik çəkir.	Azərbaycan Respublikasının ərazisində torpaq, bitki örtüyünün və heyvanat aləminin yayılma qanuna uyğunluğunu əsasən müəyyən edir.	Azərbaycan Respublikasının ərazisində torpaq, bitki örtüyünün və heyvanat aləminin yayılma qanuna uyğunluğunu düzgün müəyyən edir.

## VII TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Plankton, nekton və bentosa uyğun gələn şəkilləri müəyyən edin.



2. Torpaq tipləri və onların yayıldığı ölkələr arasında əlaqəni qurun:

Boz torpaqlar

Konqo, Braziliya

Podzol (küləçalan)

Misir, Liviya

Ferralit torpaqlar

Rusiya, Kanada

3. Məntiqi ardıcılılığı müəyyən edib uyğun sıra nömrəsini yazın:

Meşələr məhv edilir.


Ərzağa olan tələbat artır.

Torpaq eroziyası güclənir.

Əhalinin sayı artır.

Əkin sahələri yaradılır.

4. Məntəqələrdə yayılan torpaq tiplərini müəyyən edin:




Məntəqə	Torpaq tipi
A	
B	
C	
D	

5. Torpaq profili nədir?

- A) Torpağın üst müabit qatı
- B) Torpaq horizontlarının cəmi
- C) Torpaq rənglərinin cəmi
- D) Torpağın rekultivasiyası
- E) Struktursuz torpaqlar

6. Azərbaycan ərazisində Kür çayından Böyük Qafqazın zirvələrinə qədər hansı torpaqların olduğunu müəyyən edin.


Məntəqə	İstifadə olunması
A	
B	
C	
D	



7. Torpaq tiplərinin daha çox yayıldığı ölkələri müəyyən edin.

Torpaqlar	Ölkələr
Qara	
Boz-qonur	
Qırmızı-sarı ferralit	
Tundra qleyi	

8. Orqanizmlər arasındakı əlaqələri göstərən sxemdə boş çərçivələrdə uyğun şəkil-lərin nömrələrini yazın.



# TƏDRİS VAHİDİ – 8

## DÜNYA DÖVLƏTLƏRİNİN MÜXTƏLİFLİYİ


### TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 3.1.1. Əhalinin regionlar üzrə paylanması şərh edir.
- 3.2.1. Ölkələri tipoloji xüsusiyyətlərinə görə təhlil edir.
- 3.2.2. Xəritə üzərində ölkələri tipoloji xüsusiyyətlərinə görə qruplaşdırır.

**TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI:** **6 saat**  
**KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ:** **1 saat**

### Dərs 52 / Mövzu: BİZ HANSI REGİONDA YAŞAYIRIQ

<b>ALT STANDARTLAR</b>	3.1.1. Əhalinin regionlar üzrə paylanması şərh edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Əhalinin qeyri-bərabər məskunlaşma səbəblərini şərh edir.</li><li>• Regionları xəritədə göstərir.</li></ul>



Yeni mövzunun tədris “region” anlayışının təhlili və Azərbaycanın aid olduğu regionun müəyyən edilməsi məqsədi daşıyır.

**A** Motivasiya dərslikdə verilən şəkillərin təhlili əsasında aparıla bilər. Şagirdlərə istiqamətləndirici suallar verməklə xalqların məskunlaşdığı ərazilərin iqlim və təbiətinin müxtəlifliyinin onların geyimlərinə necə təsir etməsini səbəblərini soruşa bilərsiniz. Şagirdlərin maraq dairəsini nəzərə alaraq Yer kürəsinin təbiəti, əhalisi və digər komponentlərin müxtəlifliyini eks etdirən slaydlar göstərmək olar.

**B** “Fəaliyyət”dəki tapşırığı yerinə yetirərkən şagirdlər belə bir nəticəyə gəlməlidirlər ki, Azərbaycanla eyni regionda yerləşən ölkələr oxşardır və bu ölkələrlə iqtisadi-mədəni əlaqələrin qurulması vacibdir.

**C** Yeni mövzunun öyrənilməsini cütlərlə həyata keçirmək olar. Şagirdlər mətni oxuyur. Müəllim lövhədə aşağıdakı cədvəli çəkir. Mətni oxuduqca uyğun xanalarda “+” işarəsi qoyulur.

Əsas əlamətlər	Təbii coğrafi regionlar	Tarixi regionlar	İqtisadi-coğrafi regionlar
Təbiətləri oxşardır			
Əhalinin dini tərkibi eynidir			
Oxşar ənənələrə malikdir			
Sərhədləri zamanla dəyişir			

#### **D Öyrəndiklərinizi tətbiq edin.**

Dünyanın siyasi xəritəsindən istifadə etməklə şagirdlər kontur xəritə üzərində işarə edilmiş ölkələri müəyyən edir, coğrafiya dəftərində ölkələrin aid olduğunu regionlara görə qruplaşdırır və cədvəli tamamlayırlar.

Tarixi regionlar	Ölkələr
Latin Amerikası	
Qərbi Avropa	
Afrika	
Cənub-Qərbi Asiya	

**Nə öyrəndiniz.** Yer kürəsində etraf ərazilərdən fərqlənən ərazilərə **region** deyilir. Təbiətinə görə oxşar ərazilər **təbii coğrafi regionlar** adlanır. Əhalinin dini, milli, irqi əlamətlərinə görə fərqlənən ərazilər **tarixi-coğrafi regionlardır**. İqtisadi inkişaf səviyyələrinə görə ölkələr **iqtisadi coğrafi regionlarda** birləşirlər.

#### **E Öyrəndiklərinizi yoxlayın:**


Misir – Afrika; Kuba – Latin Amerikası; Türkmənistan – Mərkəzi Asiya; Cənubi Koreya – Şərqi Asiya; Fransa – Qərbi Avropa, İraq – Cənub-Qərbi Asiya.

*Qiymətləndirmə meyarları:* şərhetmə, xəritədə göstərmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Əhalinin qeyri-bərabər məskunlaşma səbəblərini şəhər etməkdə çətinlik çəkir.	Əhalinin qeyri-bərabər məskunlaşma səbəblərini müəllimin verdiyi sualların köməyi ilə şəhər edir.	Əhalinin qeyri-bərabər məskunlaşma səbəblərini əsasən şəhər edir.	Əhalinin qeyri-bərabər məskunlaşma səbəblərini səhvsiz şəhər edir.
Regionları xəritədə göstərməkdə çətinlik çəkir.	Regionları xəritədə qismən göstərir.	Regionları xəritədə göstərkən xırda səhvələr buraxır.	Regionları xəritədə səhvsiz göstərir.

## Dərs 53 / Mövzu: TÜRK DÜNYASI BİRLİYİ

<b>ALT STANDARTLAR</b>	3.2.1. Ölkələri tipoloji xüsusiyyətlərinə görə təhlil edir. 3.2.2. Xəritə üzərində ölkələri tipoloji xüsusiyyətlərinə görə qruplaşdırır.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Türk birliyinə daxil olan dövlətlərin xüsusiyyətlərini şərh edir.</li> <li>• Türk birliyinə daxil olan ölkələri xəritə üzərində qruplaşdırır.</li> </ul>




Yeni mövzunun tədrisində əsas məqsəd türk xalqlarının məskunlaşmasına təsir edən amillərin şərh və türk dövlətlərinin yaratdığı birliyin onların inkişafında əhəmiyyətini müəyyənləşdirməkdir.

**A** Motivasiya mərhələsi dərslikdə verilən şəkil əsasında qurula bilər. Müəllim suallarla şagirdləri “güt birlikdədir” ideyasına istiqamətləndirə bilər. Bu zaman çalışmaq lazımdır ki, şagirdlər dövlətlərin təcrid olunmuş vəziyyətdə mövcud olmasının mümkünsüzlüyü nəticəsinə gəlsinlər.

**B** “Fəaliyyət”də verilmiş tapşırığın qruplarla yerinə yetirilməsi məqsədə uyğundur. Şagirdlər türk xalqlarının birliyinin simvolu kimi bayraqın qəbul edilməsinin zəruriliyi nəticəsinə gəlməlidirlər. Onlar yeni bayraqın rənginin Qazaxıstan, güñəşin Qırğızıstan, ayparanın Türkiyə, ulduzun isə Azərbaycan bayrağından götürüldüğünü təhlil edirlər.

**C** Yeni mövzunun izah edilməsini ardıcıl suallar metodu, yaxud cütlərlə oxu üsulu ilə yerinə yetirə bilərsiniz. Şagirdlər mətni abzaslar üzrə hissə-hissə oxuyaraq hər abzası oxuduqdan sonra ikinci şagird oxunan hissədən sual verir, birinci şagird isə cavablandırır. Sonra onlar rollarını dəyişirlər. Müəllimin “Türk xalqlarının yeni dövlətlər yaratmaq tələbatı nədən yaranırdı?” sualı ilə şagirdlərə müraciət etməsi də mətnə marağın artmasına səbəb ola bilər. Dərsi izah edərkən türk dövlətlərini xəritədə göstərilmək məqsədə uyğundur. Mövzunu İQS üsulu ilə də mənimsətmək mümkündür.

#### D Öyrəndiklərinizi tətbiq edin.



**Nə öyrəndiniz.** Dövlətlər iqtisadi inkişaflarını gücləndirmək məqsədilə **birliliklər** yaradırlar. Azərbaycan tarixi kökləri ilə ona yaxın olan **Türk dünyasına daxildir**. Türk dünyası arasındaki əlaqələr **Türk birliliyinin** yaranmasına imkan verir.

#### E Öyrəndiklərinizi yoxlayın.

Türkiyə	Azərbaycan	Qazaxıstan	Türkmənistan	Qırğızıstan	Özbəkistan
Ankara	Bakı	Astana	Aşqabad	Bişkek	Daşkənd

*Oiyatləndirmə meyarları:* sadalama, qruplaşdırma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Türk birliliyinə daxil olan dövlətlərin xüsusiyyətlərini şərh etməkdə çətinlik çəkir.	Türk birliliyinə daxil olan dövlətlərin xüsusiyyətlərini müəllimin köməyi ilə şərh edir.	Türk birliliyinə daxil olan dövlətlərin xüsusiyyətlərini əsasən düzgün şərh edir.	Türk birliliyinə daxil olan dövlətlərin xüsusiyyətlərini sərbəst şəkildə şərh edir.
Türk birliliyinə daxil olan ölkələri xəritə üzərində qruplaşdırmaqdə çətinlik çəkir.	Türk birliliyinə daxil olan ölkələri xəritə üzərində səhv'lərlə qruplaşdırır.	Türk birliliyinə daxil olan ölkələri xəritə üzərində sərbəst qruplaşdırır.	Türk birliliyinə daxil olan ölkələri xəritə üzərində sərbəst qruplaşdırır və sərhəd ölkələrini sadalayır.

Dərs 54/ Mövzu: **DÖVLƏTLƏRİN İDARƏ EDİLMƏSİ FORMALARI**

<b>ALT STANDARTLAR</b>	3.2.1. Ölkələri tipoloji xüsusiyyətlərinə görə təhlil edir. 3.2.2. Xəritə üzərində ölkələri tipoloji xüsusiyyətlərinə görə qruplaşdırır.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Ölkələrin idarə edilməsinə görə müxtəlifliyini izah edir.</li> <li>• İdarəetmə formasına görə ölkələri materiklər üzrə qruplaşdırır.</li> </ul>



Yeni mövzunun tədris edilməsində əsas məqsəd dünya ölkələrinin idarəetmə quruluşunda olan müxtəlifliyi izah etmək və onları materiklər üzrə qruplaşdırmadır.

**A** Şagirdlərdə motivasiya yaratmaq üçün dərslikdə olan şəkil kifayət edə bilər. Lakin müxtəlif resurslardan istifadə edərək tacqoyma və inauqurasiya tədbirlərinə aid videomaterial, slaydları nümayiş etdirmək olar. Bu mövzu ilə şagirdlər ilk dəfə tanış olduğundan müəllimin istiqamətləndirici rolü vacibdir.

**B** “Fəaliyyət”də verilmiş tapşırıq motivasiyanın davamı olub, şagirdlərin təlim nəticələrinin reallaşmasına doğru istiqamətləndirir. Şəkil əsasında müəllim şagirdləri idarəetmə orqanlarının fərqli olmasına dair nəticəyə gəlməsi üçün suallar verə bilər. Respublikamızda olan idarəetmə üsulu ilə Səudiyyə Ərəbistanındaki müqayisə edilə bilər.

**C** Dünya ölkələrinə dair biliklərin yada salınması və “Ən böyük ölkələr hansılar-dır”, “Dənizsahili ölkələr hansılar-dır?”, “Materikdaxili hansı ölkələrin adını deyə bilərsiniz?” və s. kimi suallar verməklə yeni mövzuya başlamaq olar. “Dövlət nədir?” sualını verməklə dərslikdəki mətndən onun cavabının təpilmasını tapşırmaq olar. Dərslikdəki mətnlə tanışlıq müəllimin sualları əsasında da reallaşa bilər. Bunu üçün şagirdlər mətni hissə-hissə oxuyub müəllimin suallarına cavab verir.

**D** **Öyrəndiklərinizi tətbiq edin.** Nəzərdə tutulmuş tapşırıq cütlərlə, yaxud qruplarla yerinə yetirilə bilər – onlardan biri respublika, digəri isə monarxiya ölkəsinin nümayəndələri olmaqla Venn diaqramını doldurur. Bu işi fərdi olaraq dəftərdə də yerinə yetirmək mümkündür.

**Nə öyrəndiniz.** Yer kürəsində müəyyən sərhəd daxilində siyasi varlıq olan **dövlət** müstəqil bir qurumdur. İdarə edilməsinə görə **respublika** xalq tərəfindən seçilir. Hakimiyyətin vərəsə yolu ilə keçdiyi idarəetmə forması isə **monarxiya** adlanır.

### E Öyrəndiklərinizi yoxlayın. 1.

Dövlət formaları	Avropa	Asiya	Simalı Amerika	Cənubi Amerika	Afrika	Australiya
Monarxiya	Böyük Britaniya Norveç	Yaponiya BƏΘ Brunei Səudiyyə Ərəbistanı			Mərakeş	Australiya
Respublika	Fransa Almaniya İtaliya	Türkiyə Pakistan İsrail	ABŞ	Braziliya Çili	Niger Əlcəzair	


2. A) Ölkənin idarəedilməsi müəyyən olunmuş qanunlar əsasında yerinə yetirilir – respublika hakimiyyəti;  
 B) Ölkənin idarəedilməsində başçının məsuliyyəti əsasdır, onun verdiyi qərar həyata keçir – kral (monarxiya) hakimiyyəti.

*Qiymətləndirmə meyarları: Izahetmə, qruplaşdırma*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Monarxiya və respublika idarəetmə quruluşunu izah etməkdə çətinlik çəkir.	Monarxiya və respublika idarəetmə quruluşunu müəllimin köməyi ilə izah edir.	Monarxiya və respublika idarəetmə quruluşunu əsasən izah edir.	Monarxiya və respublika idarəetmə quruluşunu düzgün izah edir.
İdarəetmə formasına görə ölkələri materiklər üzrə çətinliklə qruplaşdırır.	İdarəetmə formasına görə ölkələri materiklər üzrə müəllimin köməyi ilə qruplaşdırır.	İdarəetmə formasına görə ölkələri materiklər üzrə əsasən qruplaşdırır.	İdarəetmə formasına görə ölkələri materiklər üzrə sərbəst olaraq qruplaşdırır.

## Dərs 55 / Mövzu: DÖVLƏTLƏRİN İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ

<b>ALT STANDARTLAR</b>	3.2.1. Ölkələri tipoloji xüsusiyyətlərinə görə təhlil edir. 3.2.2. Xəritə üzərində ölkələri tipoloji xüsusiyyətlərinə görə qruplaşdırır.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Unitar və federativ ərazi quruluşunu şərh edir.</li> <li>Xəritə üzərində unitar və federativ ölkələri regionlar üzrə qruplaşdırır.</li> </ul>



Mövzunun tədrisində əsas məqsəd ölkələrin idarəedilməsi formalarının müqayisəsi, dünya ölkələrinin federativ və unitar olmaqla qruplaşdırılmasıdır.

**A** Dərsə başlamaq üçün verilən şəkildən istifadə etmək mümkündür. ABŞ və Türkiyənin nümunəsində şagirdlər ölkənin idarəedilməsində müxtəlifliyin olduğunu təsəvvür edə bilərlər. Lakin mövzu onlar üçün yeni olduğuna görə şagirdləri müxtəlif suallarla istiqamətləndirmək məqsədəyənqdır.

**B** “Fəaliyyət”də verilmiş tapşırıq fərdi və ya bütün siniflə yerinə yetirilə bilər. Tapşırıq diskussiya təşkil etməklə də yerinə yetirilə bilər. Tapşırığın əsas məqsədi şagirdlərin gündəlik həyatda aldıqları məlumatlardan faydalı istifadə etmək bacarığının inkişaf etdirilməsidir. Yaxşı olar ki, şagirdlər tapşırıqda verilən idarəetmə üsullarından birini seçsinlər və öz seçimlərini əsaslaşdırılsınlar. Bu zaman digər şagirdlər bu idarəetmə üsulunun mənfi cəhətləri barədə fikirlərini söyləyirlər. Diskussiya formasında yerinə yetirilən tapşırığın vahid nəticəsinin olması vacib deyil. Hər kəs əsaslandırdığı fikirdə qala bilər.

**C** Yeni mövzunun mənimsənilməsini cütlərlə həyata keçirmək məqsədəyəgündür. Cütlər mətni oxuduqdan sonra konseptual cədvəl tərtib edə bilərlər. Bu üsul həm də unitar və federativ ölkələri müqayisə etməyə imkan verir.

İnzibati-ərazi bölgüsü	Özünəməxsus xüsusiyyətləri	Hansı ölkələr addır
Unitar	Siyasi müstəqillik hüquqları yoxdur. Vahid mərkəzdən idarə olunur.	Türkiyə, Çili, İran və s.
Federativ	Ərazi vahidləri xarici siyaset məsələlərində birgə çıxış edir. Dövlətlərin birliyidir.	Kanada, Rusiya, Meksika və s.

Mövzunun izah edilməsində digər üsullardan da istifadə etmək mümkündür. Müəllim əvvəldən hazırlanmış paylama materiallarında mətndə adları verilən dövlətlərdən biri unitar, digəri isə federativ olmaqla, iki dövlətin adı yazılmış vərəqləri cütlərə paylayır. Şagirdlər yazılın ölkələri əvvəlki bilikləri əsasında müqayisə edir və onların inzibati ərazi bölgüsünün fərqli olmasını aşkar edirlər. Beləliklə, induksiya yolu ilə şagirdlərdə biliklər xüsusidən ümumiyyə doğru sistemləşdirilir.

**D** **Öyrəndiklərinizi tətbiq edin.** Tapşırıq konseptual cədvəl əsasında yerinə yetirilə bilər. **Nə öyrəndiniz.** Dövlətlərin idarə edilməsinin vahidlərə ayrılması **inzibati-ərazi bölgüsü** adlanır. Bu xüsusiyyətinə görə **unitar** ölkələr vahid mərkəzdən idarə edilir. **Federativ** ölkələr isə mərkəzi hakimiyət orqanları ilə yanaşı, özünüidarə vahidlərinin mövcud olması ilə səciyyələnir.

**E** **Öyrəndiklərinizi yoxlayın.** Şagirdlər kontur xəritə üzərində rəqəmlə göstərilən ölkələri dünyadan siyasi xəritəsinə əsasən müəyyən edir və onları federativ və unitar olmaqla cədvəldə qruplaşdırırlar.

Federativ ölkələr	Unitar ölkələr
1, 5, 6, 7, 8	2, 3, 4, 9, 10

*Qiyamətləndirmə meyarları:* şərhətmə, qruplaşdırma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İnzibati-ərazi quru-luşuna görə unitar və federativ ölkələrin xüsusiyyətini müəllimin köməyilə şərh edir.	İnzibati-ərazi quru-luşuna görə unitar və federativ ölkələrin xüsusiyyətini çətinliklə şərh edir.	İnzibati-ərazi quru-luşuna görə unitar və federativ ölkələrin xüsusiyyətini əsasən şərh edir.	İnzibati-ərazi quru-luşuna görə unitar və federativ ölkələrin xüsusiyyətini müstəqil olaraq şərh edir.
Xəritə üzərində unitar və federativ ölkələrin regionlar üzrə qruplaşdırılmasında çətinlik çəkir.	Xəritə üzərində unitar və federativ ölkələrin regionlar üzrə müəllimin köməyilə qruplaşdırır.	Xəritə üzərində unitar və federativ ölkələrin regionlar üzrə əsasən qruplaşdırır.	Xəritə üzərində unitar və federativ ölkələri regionlar üzrə sərbəst şəkildə qruplaşdırır.

## Dörs 56 / Mövzu: ƏHALİNİN YERLƏŞMƏSİ

<b>ALT STANDARTLAR</b>	3.1.1. Əhalinin regionlar üzrə paylanması şərh edir. 3.1.2. Kontur xəritədə əhalinin sıx məskunlaşdığı əraziləri qeyd edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Əhalinin yerləşməsinə təsir edən amilləri şərh edir.</li> <li>Xəritə üzərində əhalinin sıx məskunlaşma ərazilərini qruplaşdırır.</li> </ul>



Mövzunun tədris edilməsində əsas məqsəd təbii komponentlərin məskunlaşmaya təsiri nəticəsində əhalinin sıx və seyrək məskunlaşlığı əraziləri təyin etmək və regionları əhalinin sıxlığına görə qruplaşdırmaqdır.

**A** Müəllimin motivasiya mərhələsini dərslikdəki şəkillər vasitəsilə həyata keçirməsi məqsədə uyğundur. Şagirdlər səhrada isti və quraq iqlimin olmasına görə və yüksək dağlıq ərazilərdə əhalinin sıxlığının seyrək olmasını şəkillərə görə müəyyən edirlər. Müəllim dərsə başqa cür də başlaya bilər. O, lövhədə aşağıdakı cədvəli çəkib “Hansi təbii şəraitdə əhali daha six məskunlaşmışdır?” sualını verə bilər:

Göstəricilər	A məntəqəsi	B məntəqəsi	C məntəqəsi	D məntəqəsi
Temperatur yay və qış	+30 və -20	+18 və +5	+3 və -26	+24 və +2
Yağıntı (illik miqdarı)	300 mm	800 mm	200 mm	700 mm

Müəllim şagirdləri rəqəmləri təhlil edərək, B və D məntəqələrində əlverişli iqlim olduğuna görə əhalinin sıx məskunlaşlığına aid fikirlərə doğru istiqamətləndirə bilər.

**B** “Fəaliyyət”də verilmiş tapşırıq müzakirə tələb etdiyindən şagirdlərin onu cütər formasında yerinə yetirməsi məqsədə uyğundur. Tapşırığın əsas məqsədi verilən təsvirlərdə əhalinin məskunlaşmasına dair fikirlər söyləmək və ərazilərlə təsvirlər arasında əlaqə qurmaqdır. Tapşırığın nəticəsində şagirdlər “düzənlik ərazilərdə əhali hər yerdə bərabər məskunlaşsa bilər”, “quraq iqlimdə əhali ərazidən keçən çay sahilində məskunlaşsa bilər”, “dağlıq ərazilərdə əhali qismən əlverişli dərələrdə və kiçik məntəqələrdə məskunlaşsa bilər” fikirlərinə gəlməlidir. Müəllim suallarla şagirdləri istiqamətləndirə bilər.

**C** Mövzunun mənimsənilməsi oxu və sualvermə üsulu ilə yerinə yetirilə bilər. Şagirdlər mətni hissələrə bölməklə oxuyur, digər şagirdlər ona sualla müraciət edirlər.

Orta sıxlıq = əhalinin sayı : ərazinin sahəsi

Düsturu əsasında müxtəlif məsələləri həll etməyin mümkün olduğunu izah edir. “Əhalinin məskunlaşması” xəritəsi şagirdlərə VI sinifdən tanış olsa da, VII sinifdə şagirdlər xəritəyə əsasən müəyyən nəticələr çıxarmağı bacarmalıdırular. Onlar Cənub, Cənub Şərqi və Şərqi Asiyada, Avropada əhalinin sıxlığının yüksək, Şimali Afrikada, Şimali Amerikanın şimalında, Avstraliyada, Asiyanın şimalında isə seyrək olmasını təbii komponentlərlə əlaqələndirirlər. Dərsin davamında şagirdlər əhalili məskunlaşmasına təsir edən təbii, iqtisadi və tarixi amilləri qruplaşdırmalıdırlar.

#### **D Öyrəndiklərinizi tətbiq edin.**

Əhalinin yerləşməsi	
Seyrək	Six
Skandinaviya yarımadası, Orta Sibir yaylası, Ərbəstan yarımadası, Qrenlandiya adası, Amazon ovalığı	Hindistan yarımadası, Böyük Britaniya adası, Mesopotamiya ovalığı, Böyük Çin düzənliyi

#### **Nə öyrəndiniz.**

Təbii şəraitin fərqli olduğu ərazilərdə **əhalinin sıxlığı** fərqlidir. Relyef, iqlim, torpaq örtüyü, əhalinin yerləşməsinə təsir edən **təbii amillərdir**. Sənaye və kənd təsərrüfatının inkişafı əhalinin məskunlaşmasına təsir edən **iqtisadi amillər** hesab olunur. Keçmiş zamanlardan ticarət yolları boyunca əhalinin məskunlaşması **tarixi amillərlə** bağlıdır.


#### **Öyrəndiklərinizi yoxlayın. 19 mln/2.7 mln=2,6**

*Qiymətləndirmə meyarları:* şərhətmə, qruplaşdırma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Əhalinin yerləşməsinə təsir edən amilləri müəllimin köməyi ilə şərh edir.	Əhalinin yerləşməsinə təsir edən amilləri çətinliklə şərh edir.	Əhalinin yerləşməsinə təsir edən amilləri əsasən şərh edir.	Əhalinin yerləşməsinə təsir edən amilləri ətraflı şərh edir.
Xəritə üzərində əhalinin six və seyrək məskunlaşlığı əraziləri müəllimin köməyi ilə qruplaşdırır.	Xəritə üzərində əhalinin six və seyrək məskunlaşlığı əraziləri çətinliklə qruplaşdırır.	Xəritə üzərində əhalinin six və seyrək məskunlaşlığı əraziləri əsasən qruplaşdırır.	Xəritə üzərində əhalinin six və seyrək məskunlaşlığı əraziləri düzgün qruplaşdırır.

## Dərs 57 / Mövzu: PRAKTİK DƏRS. DÜNYA ƏHALİSİNİN DİL TƏRKİBİ VƏ ƏHALİNİN MƏSKUNLAŞMASI

<b>ALT STANDARTLAR</b>	3.1.1. Əhalinin regionlar üzrə paylanması şərh edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Əhalinin dil ailələrinə görə xəritə üzərində məskunlaşmasını şərh edir.</li> <li>• Təbii və iqtisadi amillərlə məskunlaşma modellərini əlaqələndirir.</li> </ul>



Mövzunun tədris edilməsində əsas məqsəd şagirdlərin xəritə üzərində tədqiqat aparmaq, plan üzrə verilən suallara cavab vermək və yaşadığı məhəllin məskunlaşma modelini qurmaqdır.

Praktik dərsdə 2 tapşırıq təqdim edilmişdir.

**A** 1-ci tapşırıq fərdi yerinə yetirilə bilər.

**B** 2-ci tapşırığın layihə kimi qruplarla yerinə yetirilməsi daha faydalı olardı. Bu halda tapşırığın şərti və izahı əvvəlki dərsdə verilir. Dərsdə isə nəticələrin təqdimatı və müzakirəsi keçiriləcəkdir. Müəllim şagirdləri qruplara bölüb hərəsinə bir ərazi müəyyən edə bilər.

*Qiymətləndirmə meyarları:* şərhetmə, əlaqələndirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Əhalinin dil ailələrinə görə xəritə üzərində məskunlaşmasını çətinliklə şərh edir.	Əhalinin dil ailələrinə görə xəritə üzərində məskunlaşmasını müəllimin köməyi ilə şərh edir.	Əhalinin dil ailələrinə görə xəritə üzərində məskunlaşmasını əsasən və ləng şərh edir.	Əhalinin dil ailələrinə görə xəritə üzərində məskunlaşmasını düzgün və çevik şərh edir.
Təbii və iqtisadi amillərlə məskunlaşma modellərini çətinliklə əlaqələndirir.	Təbii və iqtisadi amillərlə məskunlaşma modellərini müəllimin köməyi ilə əlaqələndirir.	Təbii və iqtisadi amillərlə məskunlaşma modellərini əsasən əlaqələndirir.	Təbii və iqtisadi amillərlə məskunlaşma modellərini sərbəst olaraq əlaqələndirir.

## Dərs 58 / Mövzu: LAYİHƏ DƏRS. ÖLKƏLƏRİN MÜXTƏLİFLİYİ

<b>ALT STANDARTLAR</b>	3.2.1. Ölkələri tipoloji xüsusiyyətlərinə görə təhlil edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	• Hər hansı ölkənin tipoloji xüsusiyyətlərini izah edir.

Bu dərsə hazırlığı fəslin birinci dərsindən başlamaq lazımdır. Məktəbin texniki bazaşı və şagirdlərin hazırlıq səviyyəsi imkan verərsə, təqdimatın “Power Point” programında hazırlanması daha faydalıdır. Əks halda, sadə təqdimatdan, böyük vərəq üzərində hazırlanmış plakatlardan və s. istifadə etmək olar. Dərsin əsas məqsədi şagirdlərdə seçim, ümumiləşdirmə, qruplaşdırma və təqdimetmə bacarıqlarının formalasdırılmasıdır. Təqdimat zamanı şagirdlər seçimlərini əsaslandırmayı da bacarmalıdır. Buna görə də təqdimata qısa girişdən və “Niyə məhz bu ölkəni seçdik?” sualına cavabdan başlamaq məqsədə uyğundur.

Təqdimatın təqribi planı belə ola bilər. Lakin şagirdlər öz yaradıcılıqlarına uyğun müxtəlif strukturlu təqdimatlar da hazırlaya bilərlər.

<b>1-ci slayd</b> <ul style="list-style-type: none"><li>Təqdimatın adı</li><li>Hazırlayan (şagirdin adı, soyadı)</li></ul>	<b>2-ci slayd</b> <ul style="list-style-type: none"><li>Ölkənin adı və paytaxtı</li><li>Yerləşdiyi materik</li></ul>	<b>3-cü slayd</b> <ul style="list-style-type: none"><li>Həmsərhəd ölkələr</li></ul>	<b>4-cü slayd</b> <ul style="list-style-type: none"><li>Relyefi</li></ul>
<b>5-ci slayd</b> <ul style="list-style-type: none"><li>İqlimi</li></ul>	<b>6-ci slayd</b> <ul style="list-style-type: none"><li>Çay və gölləri</li></ul>	<b>7-ci slayd</b> <ul style="list-style-type: none"><li>Təbii zonalar</li></ul>	<b>8-ci slayd</b> <ul style="list-style-type: none"><li>İdarəetmə forması</li></ul>
<b>9-cu slayd</b> <ul style="list-style-type: none"><li>İnzibati ərazi bölgüsü</li></ul>	<b>10-cu slayd</b> <ul style="list-style-type: none"><li>Iqtisadi inkişafı</li></ul>	<b>11-ci slayd</b> <ul style="list-style-type: none"><li>Azərbaycanla əlaqələri</li></ul>	<b>12-ci slayd</b> <ul style="list-style-type: none"><li>Ekoloji vəziyyəti</li></ul>

Bu fəaliyyəti 4-5 nəfərlik qruplarla həyata keçirmək də olar. Şagirdlər öncədən qiymətləndirmə meyarları ilə tanış olmalıdır. Təqdimatların yalnız müəllim tərəfindən deyil, eyni zamanda sinif yoldaşları tərəfindən də qiymətləndirilməsi çox vacibdir (Müəllim təqdimatı qiymətləndirmə üçün meyarlar hazırlayarkən 6-cı sinfin “Metodiki vəsaiti”ndə təqdim olunan “Təqdimatın qiymətləndirilməsi meyarları”, “Şagirdlər üçün təqdimatı qiymətləndirmə meyarları”, “Şagirdlərin özünüqiymətləndirməsi” nümunələrindən istifadə edə bilər).

## VIII TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Ölkələri aid olduğu tarixi-coğrafi regionlara uyğun olaraq qruplaşdırın:

- |              |                    |
|--------------|--------------------|
| 1. İtaliya   | a. Cənubi Asiya    |
| 2. Braziliya | b. Qərbi Avropa    |
| 3. Hindistan | c. Afrika          |
| 4. Nigeriya  | d. Latin Amerikası |

2. Türk dövlətlərinin xəritəsinə əsasən ölkələrin adlarını müəyyən edin.



a \_\_\_\_\_

c \_\_\_\_\_

b \_\_\_\_\_

d \_\_\_\_\_


3. Üçlükdən kənar olan ölkəni işaretəlayın və üçlüyü birləşdirən ümumi cəhəti müəyyən edin:

1. Hindistan
2. ABŞ
3. Yaponiya
4. Nigeriya

4. Şimali Amerika (I) və Şimali Afrika (II) əhalisinin aid olduğu dil ailələrini müəyyən edin:


1. Altay
2. Hind–Avropa
3. Ural
4. Hami-Sami

5. Əhalinin sıx və seyrək yerləşdiyi məntəqələri qruplaşdırın:



a. Sıx: \_\_\_\_\_; b. seyrək: \_\_\_\_\_;

6. Kontur xəritə üzərində rəqəmlərə uyğun gələn dövlətlərin adlarını və ona uyğun əlamətləri cədvələ əsasən tamamlayın:



	Ölkənin adı	İdarəetmə quruluşu	İnzibati-ərazi bölgüsü	Əhalinin sıxlığı
1				

7. Təsəvvür edin ki, siz xarici ölkələrin birinə qonaq getmisiniz və orada Azərbaycan Respublikası barəsində qısa məlumat verməlisiniz. Beş cümlədən ibarət esse yazın.

---

---

---

---

---

# TƏDRİS VAHİDİ – 9

## İQTİSADİYYAT VƏ COĞRAFIYA


### TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 3.2.3. Dünya təsərrüfatının quruluşuna təsir edən təbii və iqtisadi amilləri şərh edir.
- 3.2.4. Dünya təsərrüfatının müasir modelinin sxemini tərtib edir.
- 3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklaturasını (siyahısını) tərtib edir.

**TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI:** **6 saat**  
**KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ:** **1 saat**

### Dərs 60 / Mövzu: İQTİSADI FƏALİYYƏT

<b>ALT STANDARTLAR</b>	3.2.3. Dünya təsərrüfatının quruluşuna təsir edən təbii və iqtisadi amilləri şərh edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	• İqtisadiyyatın məzmununa daxil olan amilləri qruplaşdırır.




Mövzunun tədris edilməsində əsas məqsəd iqtisadiyyatın tərkibinin izah edilməsi və istehsal amillərinin əldə edilməsi üçün nəyin tələb olunduğunun və hər hansı istehsal prosesində istifadə edilən vəsaitlərin qruplaşdırılmasıdır.

**A** Müəllim motivasiya mərhələsində şagirdlərə insanın gündəlik həyatda hansı ehtiyaclarının olduğu barədə suallar verə bilər. Dərslikdəki şəkillər şagirdlərə yaddaş və istiqamətləndirici vasitə rolunu oynayır. Şagirdləri suallarla “Müxtəlif insanların ehtiyacları müxtəlifdir” fikrinə yönəltmək məqsədəyənqundur. Ehtiyacların ödənilməməsinin hansı problemləri yaratdığı da müzakirə oluna bilər.

**B** “Fəaliyyət”də verilmiş tapşırıq ətrafında müzakirə qurmaq da olar. Bu məqsədlə tapşırığın cütlərlə yerinə yetirilməsi məqsədə uyğundur. Əsas məqsəd müxtəlif yaşlı və sosial mənşəli insanların hansı ehtiyaclarının olduğunu müəyyən etməkdir. Fəaliyyəti qruplarda təşkil etmək üçün hər qrupa müxtəlif insanların tələbatlarının müəyyən edilməsini tapşırmaq olar.

**C** Mövzunun daha yaxşı mənimsənilməsi üçün mövzunu iki hissəyə ayırmak olar. Birinci hissə iqtisadiyyatın qurulması üçün tələb olunan başlıca şərt – sərmayə və ya investisiyanın olmasını cütlər birlikdə oxuyur. Bu zaman oxu və sualvermə üsulu tətbiq edilə bilər. Mətnin ikinci hissəsinin şərh edilməsi üçün müəllimin lövhədə belə bir sxem çəkməsi daha faydalıdır. Şagirdlər təbii, insan, kapital resurslarının mahiyyətini mövzuya əsasən öyrənir və şifahi söyləyirlər. Bu zaman müəllim uyğun çərçivələrdə qeyd edir.



#### **D Öyrəndiklərinizi tətbiq edin.**

Təbii resurslar	İnsan resursları	Kapital resursları
2, 6, 8, 11	5, 7, 10	1, 3, 4, 9, 12

Nə öyrəndiniz.

**Təbii resurslar** təbii mühitdən əldə olunan maddi nemətlərdir. Təbiətdə olan ehtiyatların düzgün istifadə edilməsi **insan resurslarının** inkişaf səviyyəsindən asılıdır. İstehsal prosesini qurmaq üçün **kapital resursları** tələb olunur. Bunun üçün ilk növbədə **sərmayə** qoyulmalıdır.

#### **E Öyrəndiklərinizi yoxlayın.**


Gündəlik ehtiyaclarınız	Təbii resurs	İnsan resursları	Kapital resursları
Qida	+		
Teatr		+	
Mebel			+
Nəqliyyat			+
Televiziya və kompüter		+	
İdman		+	
Geyim	+		

Qiymətləndirmə meyarları: qruplaşdırma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İqtisadiyyatın məzmununa daxil olan amilləri qruplaşdırmaqda çətinlik çəkir.	İqtisadiyyatın məzmununa daxil olan amilləri müəllimin köməyi ilə qruplaşdırır.	İqtisadiyyatın məzmununa daxil olan amilləri əsasən qruplaşdırır.	İqtisadiyyatın məzmununa daxil olan amilləri düzgün və səliqəli qruplaşdırır.

## Dərs 61/ Mövzu: TƏSƏRRÜFAT VƏ İŞ YERLƏRİ

<b>ALT STANDARTLAR</b>	3.2.3. Dünya təsərrüfatının quruluşuna təsir edən təbii və iqtisadi amilləri şərh edir. 3.2.4. Dünya təsərrüfatının müasir modelinin sxemini tərtib edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Dünya təsərrüfatının strukturunu izah və onun müasir modelini tərtib edir.</li> <li>• Təsərrüfat quruluşuna təsir edən amilləri qruplaşdırır.</li> </ul>




Mövzunun tədris edilməsində əsas məqsəd təsərrüfatın quruluşuna daxil olan kənd təsərrüfatı, sənaye və xidmət sahələrinin izah edilməsi, tarixən dəyişmə sxemini qurmaq və dünyanın müxtəlif ölkələrində təsərrüfatın strukturunun fərqli olmasının şərh edilməsidir.

**A** Motivasiya mərhələsi dərslikdə verilən şəkil əsasında qurula bilər. Şagirdlərdə idraki fəallıq yaratmaq üçün nəzərdə tutulmuş Avropanın kosmosdan çəkilmiş təsvirinin təhlil edilməsi faydalı olardı. Şagirdlər başa düşməlidirlər ki, işıqların yanması müəssisələrin işləməsini və insanların hər zaman iqtisadi fəaliyyətdə olduğunu eks etdirir. Onlara “Eyni vaxtda hamı istirahət edə bilərmi və bunun nə kimi nəticələri ola bilər?” sualı ilə müraciət etmək olar.

**B** Sualların müzakirəsi ilə hiss edilmədən fəaliyyət blokundakı tapşırığa keçmək olar. Şagirdlərin hansı müəssisələrin fasıləsiz işləməsinin vacibliyini dərk və onların fəaliyyətindəki fasılənin yaratdığı problemləri müzakirə etmələri məqsədə uyğundur.

**C** Yeni informasiyanı mənimsəmək üçün mövzunun oxunması prosesində sxem çəkib onu şagirdlərlə birgə tamamlaya bilərsiniz.




Şagirdlərə təsərrüfatın quruluşunun 1900 və 2012-ci illər modellərini müqayisə etmək tapşırığı verilə bilər. Onlara bu modelin müxtəlif ölkələrdə fərqli olduğunu başa salmaq məqsədə uyğundur. Şagirdləri ölkələrin təsərrüfatlarının əlaqəli olmasına vacibliyinin nəqliyyatın inkişafına səbəb olması fikrinə istiqamətləndirməyiniz mənimsəməni artırı bilər.

**D Öyrəndiklərinizi tətbiq edin:**

- a) Kənd təsərrüfatı: 1, 3, 7, 9
- b) Sənaye və xidmət: 2, 5, 6, 8, 10

**Nə öyrəndiniz.** İqtisadiyyat **təsərrüfatın** müxtəlif sahələrini birləşdirir. Əkinçilik və heyvandarlığı əhatə edən **kənd təsərrüfatı**, məhsulların emal edilməsi və faydalı qazıntıların çıxarılması, onların emalı **sənaye sahəsi** adlanır. Təhsil, səhiyyə, nəqliyyat **xidmət sahələridir**.

**E Öyrəndiklərinizi yoxlayın.**




*Oiyətləndirmə meyarları: tərtibetmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Dünya təsərrüfatı strukturunu izah etməkdə və onun müasir modelini tərtib etməkdə çətinlik çəkir.	Dünya təsərrüfatı strukturunu izah etməkdə və onun müasir modelini tərtib edərkən müəllimin köməyindən istifadə edir.	Dünya təsərrüfatı strukturunu izah etməkdə və onun müasir modelini əsasən düzgün tərtib edir.	Dünya təsərrüfatı strukturunu izah və onun müasir modelini düzgün tərtib edir.
Təsərrüfatın quruluşuna təsir edən amilləri qruplaşdırarkən səhv'lərə yol verir.	Təsərrüfatın quruluşuna təsir edən amilləri qruplaşdırarkən müəllimin köməyindən istifadə edir.	Təsərrüfatın quruluşuna təsir edən amilləri qruplaşdırarkən cüzi səhv'lərə yol verir.	Təsərrüfatın quruluşuna təsir edən amilləri sərbəst qruplaşdırır.

**Dərs 62/ Mövzu: İQTİSADI ƏMƏKDAŞLIQ**


<b>ALT STANDARTLAR</b>	3.2.4. Dünya təsərrüfatının müasir modelinin sxemini tərtib edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	•Azərbaycanın regional və sahəvi iqtisadi integrasiyalarda iştirakını şərh edir.



**A** Motivasiya mərhələsində şagirdlər yeni, həm də onlar üçün maraqlı informasiya almaqla yanaşı, pazl vasitəsilə ölkələri arasında müxtəlif əlaqələrin olması fikrinə gəlirlər. Müəllim suallarla şagirdləri ölkələrin təcrid olunmuş vəziyyətdə yaşaya bilməməsi fikrinə yönəldir. Ölkələrarası əlaqələr pazlın hissələrinin bir-biri ilə əlaqələrinə bənzəyir: ölkələr də öz ehtiyaclarını digər ölkələr vasitəsilə ödəyir. Bu isə ölkələrarası əlaqələri möhkəmləndirir və inkişaf etdirir.

**B** “Fəaliyyət” blokunda verilmiş tapşırıqda şagirdlər dərslikdəki cədvəldən istifadə edərək verilmiş sualları cavablaşdırmalıdır. Bu tapşırıq şifahi şəkildə də aparıla bilər. Şagirdlər hansı məsələlərin həllində əməkdaşlığın mümkün olduğunu müzakirə etməlidirlər.

**C** Yeni mövzunun izahı BİBÖ metodu ilə həyata keçirilə bilər. Şagirdlərin cütlərlə işləməsi daha məqsədə uyğundur. Əvvəlki dərslərdən şagirdlərə Azərbaycanın coğrafi mövqeyi məlumudur. Onlar Azərbaycanın ölkələrarası əməkdaşlıq üçün imkanlarını da bilirlər. Şagirdlər integrasiyanın müxtəlif sahələrini qruplaşdırıb illərlər. Müəllim yeni mövzunun izahında aşağıdakı sxemi qura bilər:



**D** Öyrəndiklərinizi tətbiq edin.

Ölkələr	GUAM	İƏT	MDB
Gürcüstan	+		
Rusiya			+
Misir		+	
İran		+	
Qazaxıstan			+
Ukrayna	+		

**Nə öyrəndiniz.** Azərbaycan müstəqil ölkə olaraq ilk dəfə **İslam Əməkdaşlıq Təşkilatına** üzv seçilmişdir. Ölkə neftinin Avropaya nəqli məqsədilə **Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT)** yaradılmışdır. **Avropa İttifaqı** ilə iqtisadi əməkdaşlıq Azərbaycanın Avropa ölkələri ilə daha sıx əməkdaşlığına imkan verir. **GUAM** isə Avropa ilə Asiya arasında yeni bir iqtisadi məkanadır.

**Öyrəndiklərinizi yoxlayın.**


MDB	Keçmiş sovet respublikalarının birlüyü
İƏT	Azərbaycanın daxil olduğu ilk təşkilat
GUAM	Avropa və Asiya arasında yeni iqtisadi məkan yaratmaq məqsədi

#### E Qiymətləndirmə meyarları. Şərhətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Azərbaycanın regional və sahəvi iqtisadi integrasiyalarda iştirakını müəllimin köməyi ilə şərh edir.	Azərbaycanın regional və sahəvi iqtisadi integrasiyalarda iştirakını çətinliklə şərh edir.	Azərbaycanın regional və sahəvi iqtisadi integrasiyalarda iştirakını əsasən şərh edir.	Azərbaycanın regional və sahəvi iqtisadi integrasiyalarda iştirakını düzgün şərh edir.

### Dərs 63/ Mövzu: AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYATI

<b>ALT STANDARTLAR</b>	3.2.3. Dünya təsərrüfatının quruluşuna təsir edən təbii və iqtisadi amilləri şərh edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Azərbaycanın iqtisadi inkişafını ona təsir edən amillərlə əlaqələndirir.</li> </ul>



Yeni mövzunun tədrisində əsas məqsəd Azərbaycanın iqtisadi inkişafına təsir edən təbii və iqtisadi amilləri əlaqələndirməkdir.

**A** Motivasiya mərhələsini dərslikdə verilən şəkil üzərində qurmaq məqsədəyğundur. Şagirdlər təsvir edilən məhsullar üzrə Azərbaycanın rayonlarını qruplaşdırır və yaşıdlıqları rayonda hansı məhsulun istehsal edildiyini müzakirə edirlər.

**B** “Fəaliyyət” blokunda verilmiş tapşırıqda şagirdlər dərslikdə verilən məhsulların hansının idxal, hansının isə ixrac edildiyini qruplaşdırırlılar.

İxrac: pambıq, benzin, təbii qaz, üzüm, balıq

Idxal: təyyarə, avtomobil, kofe, taxi, mobil telefonlar, kondisioner, banan

**C** Yeni mövzunun izahı “İQS” üsulu ilə tədris oluna bilər. Şagirdlərin cütlərlə işləməsi daha məqsədəyğundur. Əvvəlki dərslərdə şagirdlər iqtisadi əməkdaşlığın mahiyyətini və onun ölkə təsərrüfatına təsirini öyrənmişlər. Şagirdlərin Bakı-Tbilisi-Ceyhan neft kəmərinə aid bılıklarını xatırlatmaq və bu barədə suallar vermek olar. Onlara respublikamızın Transqafqaz mövqeyi, ölkədə dövlət və özəl müəssisələrin əlaqələri barədə məlumat veriləcəkdir. Azərbaycan təbiətinin də iqtisadiyyatın inkişafına təsirini qiymətləndirmək məqsədəyğundur.

#### **D Öyrəndiklərinizi tətbiq edin.**

Dövlət müəssisələrinin payı kəskin azalmış və özəl müəssisələr artmışdır.

**Nə öyrəndiniz.** Azərbaycan neftinin Avropa ölkələrinə daşınmasında **Bakı-Ceyhan** neft kəmərinin rolü böyükdür. Regionlararası mövqedə yerləşdiyinə görə ölkə ərazisindən müxtəlif magistrallar, o cümlədən **Transqafqaz** yolu keçir. Ölkədə neft sənayesinin inkişafı əhalinin **məşğulluq** səviyyəsini artırılmışdır. Azərbaycanda qeyri-dövlət müəssisələri **sahibkarlıq** hesabına inkişaf edir.

#### **E Öyrəndiklərinizi yoxlayın.**




*Qiymətləndirmə meyarlari: əlaqələndirmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Azərbaycanın iqtisadi inkişafını ona təsir edən amillərlə əlaqələndirməkdə çətinlik çəkir.	Azərbaycanın iqtisadi inkişafını ona təsir edən amillərlə müəllimin köməyi ilə əlaqələndirir.	Azərbaycanın iqtisadi inkişafını ona təsir edən amillərlə, əsasən, əlaqələndirir.	Azərbaycanın iqtisadi inkişafını ona təsir edən amillərlə sərbəst və düzgün əlaqələndirir.

## Dərs 64 / Mövzu: İQTİSADIYYAT VƏ ƏTRAF MÜHİT

<b>ALT STANDARTLAR</b>	3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklaturasını (siyahısını) tərtib edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>İnsanların təsərrüfat fəaliyyətinin artması ilə ekoloji gərginliyin artmasını əlaqələndirir.</li> <li>Təbii və antropogen təsirlərdən yaranan ekoloji gərginlik zonalarını xəritə üzərində təyin edir.</li> </ul>



Yeni mövzunun izahında əsas məqsəd təsərrüfatın inkişaf etdirilməsi prosesində yaranan ekoloji problemləri izah etmək, planetdə yaranan ekoloji gərginlik ərazilərini müəyyən etmək və bundan sonrakı dərs üçün məlumat bazası yaratmaqdır.



**A** Motivasiya üçün verilmiş material məlumat xarakterlidir. Ətraf mühitin mühafizəsi problemlərinə dair konfransda ətraf mühitin mühafizəsi gününün qeyd edilməsi yalnız məlumat vermək üçün deyil. “Nə üçün dünya ölkələri ekoloji problemlərin həllində birləşirlər?”, “Bu gün nə etmək olar, hansı tədbirləri həyata keçirmək olar?” sualları ətrafında müzakirə aparmağın şagirdlərdə ekoloji təbiyyənin formalasdırılması üçün əhəmiyyəti böyükdür.

**B** “Fəaliyyət” blokunda verilmiş cədvəldə təsərrüfatın müxtəlif sahələrinin inkişafının əhəmiyyəti və eyni zamanda bu sahələrin təbiətə vurduğu zərər müzakirə edilir. Problem şagirdlərlə kiçik miqyaslı debat yaratmağa imkan verir. “İqtisadiyyatın inkişafının vacibliyi və təbiətin qorunması” mövzusunda müzakirə də təşkil edə bilərsiniz.

**C** Yeni mövzunun mənimsənilməsini cütlər və ya kiçik qruplarla da təşkil etmək olar. Qrupların sayı sadalanan ekoloji problemlərin sayı qədər olarsa, onların fəaliyyəti daha səmərəli ola bilər. Qruplar onlara tapşırılan ekoloji problemi dərslikdən istifadə etməklə təhlil və onları təqdim edə bilərlər. Yeni informasiya dərs-

likdə şəkillərlə verilmişdir. Müəllimin əlavə şəkil və slaydlardan istifadə etməsi məqsəd uyğundur. Şagirdlər ekoloji problemlərin sənaye və kənd təsərrüfatının inkişafı nəticəsində yarandığını və ya antropogen olduğunu öyrənərək onları qruplaşdırıa bilərlər.

#### D Öyrəndiklərinizi tətbiq edin



#### Nə öyrəndiniz.

Faydalı qazıntıların çıxarılması zamanı boş sūxur qalıqları **terrikon təpələr** yaradır. Zavod və fabriklərin tüstü borularından çıxan **sənaye tullantıları** daha cox atmosferi çirkəkdir. Stratosferdə **ozon deşıyinin** yaranması da sənayenin inkişafı ilə əlaqədardır. İri şəhərlərdə əhalinin artması **məişət tullantılarından** ibarət zibilliklərin yaranmasına səbəb olur. Kiçik qığılçım nəhəng və qorxulu **meşə yanğınlara** səbəb ola bilir. Çayda suyun səviyyəsinin qalxmasından yaranan **daş-qınlar** insanlara zərər vurur. Torpaqlardan düzgün istifadə etmədikdə **səhralaşma** baş verir. Su çatışmazlığı ilə səciyyələnən **quraqlıq** isə canlı aləmin məhvinə gətirib çıxarır.

#### E Öyrəndiklərinizi yoxlayın.

Şagirdlər mətndən istifadə etməklə cədvəli tamamlayırlar:

*Qiymətləndirmə meyarları:*  
əlaqələndirmə, təyin etmə

Ölkə	Ekoloji problem
Braziliya	Terrikon təpələr
Niger	Səhralaşma
Polşa	daşqınlar
Hindistan	Məişət tullantıları
Yaponiya	Sənaye tullantıları
Avstraliya	Meşə yanğınları

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İnsanların təsərrüfat fəaliyyətinin artması ilə ekoloji gərginliyin artmasını əlaqələndirməkdə çətinlik çəkir.	İnsanların təsərrüfat fəaliyyətinin artması ilə ekoloji gərginliyin artmasını müəllimin köməyi ilə əlaqələndirir.	İnsanların təsərrüfat fəaliyyətinin artması ilə ekoloji gərginliyin artmasını müəllimin köməyi ilə əlaqələndirir.	İnsanların təsərrüfat fəaliyyətinin artması ilə ekoloji gərginliyin artmasını əsasən əlaqələndirir.
Təbii və antropogen təsirlərdən yaranan ekoloji gərginlik zonalarını xəritə üzərində müəllimin köməyi ilə təyin edir.	Təbii və antropogen təsirlərdən yaranan ekoloji gərginlik zonalarını xəritə üzərində çətinliklə təyin edir.	Təbii və antropogen təsirlərdən yaranan ekoloji gərginlik zonalarını xəritə üzərində çətinliklə təyin edir.	Təbii və antropogen təsirlərdən yaranan ekoloji gərginlik zonalarını xəritə üzərində sərbəst təyin edir.

## Dərs 65 / Mövzu: PRAKTİK DƏRS (ROLLU OYUN). “EKOLOJİ MƏHKƏMƏ”

<b>ALT STANDARTLAR</b>	3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklaturasını siyahısını tərtib edir .
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Təbii və antropogen təsir nəticəsində yaranan ekoloji gərginlik rayonlarındakı vəziyyəti nümayiş etdirir.</li></ul>

Dərsə hazırlığın tədris vahidinin ilk dərsindən başlanılması məqsədə uyğundur. Müəllim şagirdlərə ətrafda müşahidə etdikləri ekoloji problemləri obyektlərin fotolarını çəkməyi təklif edə bilər. Şagirdlər bu işə daha yaradıcı yanaşa bilərlər. Onlar bu mövzuya aid rəsm, maket, yazı işi, şeir, hekayə, mahnı, fotoalbum, videoçarx və s. yarada bilərlər. Dərs ilinin sonuna və ətraf mühitin mühafizəsi gününə yaxın bu işlərdən sərgi təşkil etmək olar. Təqdim olunan rollu oyunu valideynlər və məktəb kollektivi qarşısında keçirmək olar. Dərsdən əvvəl sinif otağının tərtibatını ekologiya problemlərinə aid şəkillərlə bir qədər dəyişmək dərsin səmərəsini və təsirini artırma bilər. Bu dərsin əsas məqsədi şagirdlərin praktik bacarıqlarının inkişaf etdirilməsidir. Şagirdlər rollu oyun vasitəsilə ekoloji problemlərin mahiyyətini daha dərindən başa düşür və gələcəkdə bu sahədə bəşəriyyət qarşısında duran problemlərin həllində şəxsi rolunu müəyyən etməyə çalışırlar.

Yaxşı olar ki, dərs hər hansı bir ekoloji tədbirlə (yaxınlıqda olan parkda, meşəlikdə və ya gül bağçasında bitkilərin suvarılması, alağın otlarından təmizlənməsi və s.) yekunlaşdırılsın.

*Qiymətləndirmə meyarları:* nümayişetmə


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Ekoloji gərginlik rayonlarındakı vəziyyəti nümayiş etdirərkən müəllimin köməyindən istifadə edir.	Ekoloji gərginlik rayonlarındakı vəziyyəti çətinliklə nümayiş etdirir.	Ekoloji gərginlik rayonlarındakı vəziyyəti nümayış etdirərkən hazırlanmış materiallardan istifadə edir.	Ekoloji gərginlik rayonlarındakı vəziyyəti nümayış etdirərkən dəqiqlik və orijinallıq göstərir.

## IX TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Bakı – Tbilisi – Ceyhan kəmərinin keçdiyi ölkələri qeyd edin:

- Rusiya       Gürcüstan       İran  
 Türkiyə       Azərbaycan       Ukrayna

2. Kontur xəritədə ekoloji problemlərin baş verdiyi ölkələri müəyyən edin:



Sənaye tullantıları \_\_\_\_; Terrikon təpələr \_\_\_\_; Daşqınlar \_\_\_\_;  
Məişət tullantıları \_\_\_\_; Səhralaşma \_\_\_\_.

3. Azərbaycanın təşkilatlara üzv seçilməsinin xronoloji ardıcılığını sıra nömrələri ilə qeyd edin:

- Birləşmiş Millətlər Təşkilatı (BMT)  
 İslam Əməkdaşlıq Təşkilatı (İƏT)  
 Demokratiya və İqtisadi inkişaf naminə təşkilat – Gürcüstan, Ukrayna,  
Azərbaycan, Moldova (GUAM)

4. Uyğunluğu xətlərlə göstərin:

Təbii resurslar

Kapital resurslar

binalar

faydalı qazıntılar

avadanlıq


meşə

torpaq

5. Azərbaycan hansı ölkələr arasında tranzit rolunda ola bilər:

- |                         |                             |
|-------------------------|-----------------------------|
| A) Rusiya – Ukrayna     | B) Türkiyə – Qazaxıstan     |
| C) Özbəkistan – Türkiyə | D) Türkmənistan – Gürcüstan |
| E) Rusiya – İran        | F) Türkiyə – İran           |


6. Uyğunluğu tapın:



7. Ətraf mühitin dəyişməsinə təsir edən təbii amilləri müəyyən edin:

- A) Terrikon təpələr, daşqınlar
- B) Quraqlıq, ozon deşikləri
- C) Məisət tullantıları, səhralaşma
- D) Səhralaşma, daşqın
- E) Quraqlıq, daşqın

8. Azərbaycanın bölgələrinə uyğun gələn məhsulları müəyyən edin:




## GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR

### Dərs 15 / Mövzu: PLANETLƏRİN QRUPLAŞDIRILMASI

<b>Alt STANDARTLAR</b>	1.2.1. Səma cisimlərinin bir-birinə təsirini və onun coğrafi nəticələrini əlaqələndirir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	Planetlərin xüsusiyyətlərini Günəş sistemində tutduğu mövqə ilə əlaqələndirir.
<b>TƏLİM FORMALARI</b>	Cütlər, kiçik qruplar
<b>TƏLİM ÜSULLARI</b>	Venn diaqramı, Müzakirə
<b>Fənlərarası İNTEQRASIYA</b>	Fiz. 2.2.1.
<b>TƏCHİZAT</b>	Dərslik, iş vərəqləri

#### MOTİVASIYA

Müəllim lövhəyə aşağıdakı sxemi çəkib şagirdlərə Günəş sistemindəki planetlərin adlarını yazmağı tapşırır. Bu zaman şagirdlərin ardıcılılığa riayət etməsi vacib deyil.



Planetlərin adları yazılıandan sonra müəllim yönəldici suallarla şagirdlərə müraciət edir:

1. Planetlərin adlarını niyə belə düzgünüz?
2. Bu planetlər bir-birindən nə ilə fərqlənir?
3. Planetləri hansı xüsusiyyətlərinə görə qruplaşdırı bilərik?

Şagirdlər fərziyyələrini söylədikdən sonra müəllim dərslikdəki “Fəaliyyət” blokunda verilmiş tapşırığı həll etmək üçün şagirdləri cütlərə bölmək. Şagirdlər cədvəldən istifadə edərək aşağıdakı sualları cavablandırırlar:

1. Günəş sisteminin ən kiçik və ən nəhəng planetləri hansılardır?
2. Öz xəyali oxu ətrafında sürətlə fırlanan və ən “asta” planetləri müəyyən edin.
3. Peyklərinin sayının çoxluğuna görə fərqlənən planet hansıdır?

Sualların müzakirəsindən sonra tədqiqat səali qeyd olunur.

#### Tədqiqat səali:

1. Nə üçün Merkuri, Venera, Yer və Mars bir qrupa; Yupiter, Saturn, Uran, Neptun planetləri isə başqa qrupa daxil edilmişdir?
2. Günəşə yaxın olan planetlər Günəşdən uzaqda yerləşən planetlərdən nə ilə fərqlənir?


#### Tədqiqatın aparılması.

Şagirdlər qrupa bölünmə üsullarından birindən istifadə edərək qruplara bölündülərlər. Əvvəlcə mətnlə tanış olurlar. Sonra onlara işçi vərəqləri paylanır.

**I qrup:** Günəşdən uzaqlığına və yaxınlığına görə planetləri müəyyənləşdirir və adlarını cədvəldə qeyd edir.

Günəşə yaxın planetlər	Günəşdən uzaq planetlər

**II qrup:** Daxili və xarici planetlərin oxşar və fərqli xüsusiyyətlərini Venn diaqramında qeyd edin.



**III qrup:** Məntiqi əlaqələri qurun.

<b>Daxili planetlər</b>	Öz oxu ətrafında daha sürətlə fırlanır.
<b>Xarici planetlər</b>	Nəhəng ölçülərə malikdir.
	Günəşə daha yaxındır.
	Daha çox sayıda peykləri vardır.
	Qaz kütləsindən təşkil olunmuşdur.

## MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ

Qruplar işlərini təqdim edir. İşlər müzakirə olunur, yaranan suallar araşdırılır.

### ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ

Müəllim şagirdlərlə birlikdə nəticələr çıxarırlar:

- Planetlər 2 qrupa ayrılır: **daxili və xarici** planetlər.
- Daxili planetlərə Merkuri, Venera, Yer və Mars daxildir.
- Xarici planetlər qrupuna Jupiter, Saturn, Uran, Neptun daxildir.

**Yaradıcı tətbiqetmədə:** Dərslikdəki “Öyrəndiklərinizi yoxlayın” blokunda verilmiş “Günəş sisteminin sxeminin tərtib edilməsi” tapşırığını şagirdlər qrup və ya cütlərlə icra edə bilərlər.

Qiymətləndirmə zamanı qrup işləri və fəal şagirdləri formativ qiymətləndirə bilərsiniz:

### Qrup işinin qiymətləndirilməsi:

Meyarlar	Qruplar			
	I qrup	II qrup	III qrup	IV qrup
Tapşırığın tam və uyğun yerinə yetirilməsi				
Bir-birini dinləmə				
Əlavələr (suallar, cavablar)				
Tərtibat				
Əməkdaşlıq				

### Formativ qiymətləndirmə:

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Planetlərin xüsusiyyətlərini Günəş sistemində tutduğu mövqə ilə əlaqələndirməkdə çətinlik çəkir.	Planetlərin xüsusiyyətlərini Günəş sistemində tutduğu mövqə ilə qismən əlaqələndirir.	Planetlərin xüsusiyyətlərini Günəş sistemində tutduğu mövqə ilə əsasən əlaqələndirir.	Planetlərin xüsusiyyətlərini Günəş sistemində tutduğu mövqə ilə düzgün əlaqələndirir.

## Dərs 50 / Mövzu: Torpaq. Bitkilərin böyüməsinə torpağın təsiri. Layihə

<b>ALT STANDARTLAR</b>	2.1.7. Biosferin daxili komponentlərinin qarşılıqlı əlaqəsini izah edir.
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Müxtəlif tərkibli torpaqlarda bitkilərin böyüməsini müşahidə edir.</li> <li>Müxtəlif torpaqlarda bitkilərin artması şərtlərini izah edir.</li> <li>Alınmış nəticələr təhlil və təqdim edir.</li> </ul>

Bu layihəyə hazırlığa şagirdlər bölmənin əvvəlindən başlayırlar. “Azərbaycan Respublikasının torpaq, bitki örtüyü və heyvanat aləmi” mövzusunun öyrənilməsindən 2-3 həftə sonra layihənin nəticələrinin nümayishi keçirilir. İllik planlaşdırımda bu layihəyə 1 saat ayrırlır.

**Layihənin tipi:** Tədqiqat.

**Araşdırmanın məqsədi:** Bitkilərin artmasına torpağın tərkibinin necə təsir etdiyini aydınlaşdırmaq.

**Tədqiqat üçün sual:** Bitkilər hansı şəraitdə daha aktiv inkişaf edirlər?



**Layihənin gedişinin qısa təsviri:**

Şagirdlər təcrübə sahəsi yaradırlar. Müxtəlif tərkibli torpağa toxum əkilir. İki həftə ərzində bitkilərin böyüməsini müşahidə edir, öz müşahidələri haqqında “Müşahidə gündəliyi”ndə qeydlər aparırlar.



## Müşahidə gündəliyinin nümunəsi

Gün	Fəaliyyət/müşahidə/nəticə
1-ci gün	Sınaq üçün müxtəlif toxumlar istifadə edildi: paxlalar, yulaf, noxud, buğda və s. Soğanaqlar məktəbin yanından yiğilmiş çürüntü ilə, qumla zəngin olan müxtəlif tərkibli torpağa əkildi, soğanın torpaqsız suda və gilli torpaqda cürcərməsi yoxlanıldı.
Təcrübə-dən 1 həftə sonra	<p>Yulaf çıxdı, çürüntü ilə zəngin torpaqda köklər daha güclüdür, yaxşı görünür.</p> <p>Hətta məhsuldar torpaqda belə paxlanın dörd toxumundan yalnız biri çıxdı. Soğanaqların artmasını müşahidə edirik: torpaqda daha sürətlə cürcərdi, möhkəm, şirəli soğanaqları oldu. Amma gilli torpaqda soğan cürcəmir.</p> <p>Ağır və gilli torpaqda yulaf pis böyüyür.</p> <p>Buğdanın daha çox yumşaq torpaq “xoşuna gəldi”. Mineral duzlarla zəngin torpaqda buğda daha pis böyüyür.</p> <p>Noxud qumlu torpaqda daha yaxşı böyüdü. Minerallarla zəngin olmayan torpaq noxudun toxumları üçün əlverişsizdir.</p>
15 gün-dən sonra	....
	<p>Tədqiqat işinin nəticəsinə görə belə nəticə çıxarmaq olar:</p> <ul style="list-style-type: none"> <li>• torpağın tərkibi bitkilərin artmasına təsir edir.</li> <li>• əlverişli şəraitdə: qidalı maddələrlə zəngin torpaq bitkilərin yaxşı və tez böyüməsinə şərait yaradır .</li> <li>• bitkilər müxtəlif tərkibli torpaqlara ehtiyac duyur: bəziləri qara torpaqda, bəziləri isə qumluqda daha yaxşı inkişaf edir.</li> <li>• bütün bitkilərə torpaqda olan su və havanı lazımdır.</li> <li>• əlverişsiz şəraitdə, torpağı düzgün seçmədikdə bitkilər zəifləyir, bəzən də məhv olur.</li> <li>• torpağın tərkibindəki gil hissəcikləri suyu və havanı pis keçirir. Gilli torpaqlarda bitkilər zəif inkişaf edir.</li> </ul>



Dərsdə istifadə etmək üçün nəşriyyatın saytında ([www.bakineshr.az](http://www.bakineshr.az)) müxtəlif xəritələr yerləşdirilmişdir.

## **Tövsiyə olunan mənbələr**

1. Ümumi təhsilin fənn standartları (I–XI siniflər). Bakı, 2012.
2. Q.Hüseynov və b. İnkəlüziv təhsil (ibtidai təhsil pilləsi üçün), 2010.
3. Müəllim hazırlığının və orta təhsilin perspektivləri (Qərb təhsil sisteminin təcrübəsi əsasında). Müəllimlər üçün vəsait (müəllif qrupu). Bakı, 2005 (IREX təşkilatının xətti ilə).
4. İnteqrativ kurikulum: mahiyyəti və nümunələr. Müəllimlər üçün vəsait (müəllif qrupu). Bakı, 2005 (IREX təşkilatının xətti ilə).
5. Z.Veyisova. Fəal/interaktiv təlim. Müəllimlər üçün vəsait, 2007.
6. N.Seyfullayeva və E.Əliyeva. Coğrafiya fənni üzrə təlimin təşkili formaları və üsulları. Bakı, 2009.
7. Энциклопедия интерактивного обучения. Е. Пометун, Киев , 2007.
8. Основы критического мышления. Группа авторов, Киев, 2010.
9. Geography 360. «Heinemann», 2006.
10. Earth science. «McDougal Little”, 2000.
11. Geography Success-3. Oxford, 2002.
12. Geography Success-4. Oxford, 2002.
13. География. Планета Земля. В.В.Барабанов. «Просвещение», 2012.
14. География. Энциклопедия. Москва. «РОСМЭН», 2001.
15. Справочник учителя географии. А.Д.Ступникова, Л.В.Бражникова. Волгоград, «Учитель», 2012.
16. “Настольная книга учителя географии”, “Нормативные документы, методические рекомендации и справочные материалы для организации работы учителя”. Н.Н.Петрова, В.И.Сиротин, Издательство «Астrelъ», 2002.
17. <http://www.uchportal.ru/load/65> учительский портал.
18. <http://guzvenag.ucoz.ru/index/0-13> сайт учителя географии.
19. <http://my-geography.ru> сайт учителя географии
20. <https://ru.wikipedia.org/wiki/Планета.Вселенная.ru>.
21. <http://geo.1september.ru/urok/>

## **BURAXILIŞ MƏLUMATLARI**

### **Coğrafiya – 7**

*Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün  
Coğrafiya fənni üzrə dərsliyin metodik vəsaiti*

#### **Tərtibçi heyət:**

Müəlliflər:

**Yaqub Əli oğlu Qəribov  
Nərminə Səftər qızı Seyfullayeva  
Şəfiqə Yusub qızı Hümbətova  
Yelena Ələkbər qızı Şabanova  
Təranə Mehman qızı İsmayılova**

Nəşriyyat redaktoru  
Texniki redaktor  
Dizayner  
Korrektor

**Kəmalə Abbasova  
Zeynal İsayev  
Taleh Məlikov  
Aqşin Məsimov**

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi: 2018-092*

**© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2018**

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 6,8. Fiziki çap vəraqi 9. Səhifə sayı 144.  
Kağız formatı 70x100 1/16. Tiraj 6245. Pulsuz. Bakı – 2018

**“BAKİ” nəşriyyatı  
Bakı, AZ 1001, H.Seyidbəyli küç. 30**

Pulsuz